

1. Verilənlərdən hansı maliyyə və bank statistikasının vəzifələrinə aiddir

- maddi və kredit axınlarının səviyyə və dinamikasını proqnozlaşdırmaq
- ✓ maliyyə və kredit axınlarının səviyyə və dinamikasını proqnozlaşdırmaq
- fəsat və kredit axınlarının səviyyə və dinamikasını proqnozlaşdırmaq
- maliyyə və işçi axınlarının səviyyə və dinamikasını proqnozlaşdırmaq
- makler və kredit axınlarının səviyyə və dinamikasını proqnozlaşdırmaq

2. Verilən variantlardan düzgün olanını seçin:

- maliyyə və əhali statistikasını mühasibat balansının əhəmiyyətinin nədən ibarət olduğunu və makroiqtisadi siyasətin işlənilib hazırlanmasında ondan necə istifadə edilməsini göstərməyə imkan verir
- maliyyə və bank statistikasını tədiyə balansının əhəmiyyətinin nədən ibarət olduğunu və makroiqtisadi siyasətin işlənilib hazırlanmasında ondan necə istifadə edilməsini göstərməyə imkan vermir
-) əmək və bank statistikasını tədiyə balansının əhəmiyyətinin nədən ibarət olduğunu və makroiqtisadi siyasətin işlənilib hazırlanmasında ondan necə istifadə edilməsini göstərməyə imkan verir
- ✓ maliyyə və bank statistikasını tədiyə balansının əhəmiyyətinin nədən ibarət olduğunu və makroiqtisadi siyasətin işlənilib hazırlanmasında ondan necə istifadə edilməsini göstərməyə imkan verir
- maliyyə-işçi qüvvəsi və bank statistikasını tədiyə balansının əhəmiyyətinin nədən ibarət olduğunu və makroiqtisadi siyasətin işlənilib hazırlanmasında ondan necə istifadə edilməsini göstərməyə imkan verir

3. Verilən variantlardan düzgün olanını seçin

- ✓ maliyyə və bank statistikasını dövlət büdcəsi gəlirlərinin formalaşdırılması xüsusiyyətlərini və xərclərinin quruluşunun prioritetlərini müəyyənləşdirməyə imkan verir,
- [) maliyyə və bank statistikasını dövlət büdcəsi gəlirlərinin formalaşdırılması xüsusiyyətlərini və istehlakın quruluşunun prioritetlərini müəyyənləşdirməyə imkan verir,
- maliyyə və bank statistikasını dövlət büdcəsi gəlirlərinin formalaşdırılması xüsusiyyətlərini, əməyin intensivliyini və xərclərinin quruluşunun prioritetlərini müəyyənləşdirməyə imkan verir
- maliyyə və bank statistikasını gəlirlərinin formalaşdırılması xüsusiyyətlərini və xərclərinin quruluşunun prioritetlərini müəyyənləşdirməyə imkan vermir
- maliyyə və bank statistikasını fond büdcəsi gəlirlərinin formalaşdırılması xüsusiyyətlərini və xərclərinin quruluşunun prioritetlərini müəyyənləşdirməyə imkan verir,

4. Verilən variantlardan düzgün olanını seçin:

- ✓ maliyyə-iqtisadi hesablamalardan maliyyə öhdəliklərinin yerinə yetirilməsi planının işlənilib hazırlanması üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan maliyyə -əmək öhdəliklərinin hazırlanması üçün istifadə edilir
- maliyyə-iqtisadi hesablamalardan maliyyə və lizinq öhdəliklərinin keyfiyyətinin ümumi göstəricilərinin hesablanmaması üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan əmək ödənişlərinin lazımı göstəricilərinin hesablanması üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan maliyyə -əmək əməliyyatlarının zəiflik göstəricilərinin hesablanması üçün istifadə edilir,

5. Verilən variantlardan düzgün olanını seçin:

- maliyyə-iqtisadi hesablamalardan maliyyə əməliyyatlarının zəiflik göstəricilərinin hesablanması üçün istifadə edilir
- maliyyə-iqtisadi hesablamalardan bank əməliyyatlarının lazım olmayan ümumi göstəricilərinin hesablanması üçün istifadə edilir
- maliyyə-iqtisadi hesablamalardan maliyyə əməliyyatlarının müxtəlif növlülüyünün hesablanmaması üçün istifadə edilir,
- ✓ maliyyə-iqtisadi hesablamalardan maliyyə axınlarının müxtəlif parametrlərinin qiymətləndirilməsi üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan maliyyə və lizinq əməliyyatlarının eyni növlülüyünün hesablanması üçün istifadə edilir,

6. Verilən variantlardan düzgün olanını seçin

- maliyyə-iqtisadi hesablamalardan bank əməliyyatlarının zəiflik göstəricilərinin hesablanması üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan maliyyə əməliyyatlarının zəiflik göstəricilərinin hesablanması üçün istifadə edilir,
- ✓ maliyyə-iqtisadi hesablamalardan maliyyə əməliyyatlarının gəlirlilik göstəricilərinin hesablanması üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan maliyyə əməliyyatlarının gəlirlilik göstəricilərinin hesablanmaması üçün istifadə edilir,
- maliyyə-iqtisadi hesablamalardan maliyyə və lizinq əməliyyatlarının ümumi göstəricilərinin hesablanması üçün istifadə edilir,

7. Ökənin maliyyə və bank statistikasını sahəsində beynəlxalq təcrübənin nəzərə alınması nəyi nəzərdə tutur?

- müxtəlif ölkələrin maliyyə- bank sahəsindəki siyasətin nəticələrini müqayisə etməməyi
- müxtəlif ölkələrin əmək- bank sahəsindəki siyasətin nəticələrini müqayisə etməyi
- müxtəlif ölkələrin maliyyə və əhali sahəsindəki uğurların əhəmiyyətini
- ✓ müxtəlif ölkələrin maliyyə bank sahəsindəki siyasətin nəticələrini
- ölkələrin maliyyə əmək sahəsindəki siyasətin nəticələrini müqayisə

8. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi statistika sahəsində beynəlxalq təşkilatlarla nə üçün əməkdaşlıq edir?

- ✓ maliyyə və bank statistikasını beynəlxalq standartlara uyğunlaşdırmaq
- maliyyə və bank statistikasını beynəlxalq standartlardan fərqləndirmək
- maliyyə və bank statistikasının regional əhəmiyyətini azaltmaq
- maliyyə və bank statistikasının yerli əhəmiyyətini artırmaq
- maliyyə və bank statistikasının beynəlxalq standartlardan yüksək tutmaq

9. Maliyyə - iqtisadi hesablamalardan (maliyyə riyaziyyatının standart hesablamalarından) hansı sahələrdə istifadə ediliir?

- ✓ fond və valyuta
- fond və valyuta
- fond və əmək
- fond və əhali
- işçi qüvvəsi və valyuta

10. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi maliyyə və bank statistikasını beynəlxalq standartlara uyğunlaşdırmaq üçün hansı beynəlxalq təşkilatlara əməkdaşlıq edir?

- ✓ Beynəlxalq Valyuta Fondu ilə
- Birləşməmiş Krallıq ilə
- Əmək Təşkilatı ilə
- Beynəlxalq Valyuta asılılığı Komitəsi ilə
- Birləşmiş Krallığı ilə

11. Verilənlərdən hansı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətinə aiddir?

- ✓ metodoloji işlər
- əlaqə işləri
- əlaqəsizlik işləri
- çoxillik işlər
- saxlama işləri

12. Verilənlərdən hansı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətinə aiddir?

- ✓ statistika işləri
- yazı-nəşr və mühasibat işləri
- ixtisasartırma işləri
- ixtisasazaltma işləri
- mühasibat işləri

13. Verilənlərdən hansı maliyyə və bank statistikasının təşkili prinsiplərinə aiddir?

- ✓ statistika orqanlarının və dövlət vergi orqanlarının ayrılmaz əlaqəsi
- statistika orqanlarının və dövlət idarəetmə sisteminin ayrılmaz əlaqəsinin olmaması
- statistika orqanlarının və dövlət idarəetmə sisteminin ayrılmaz əlaqəsinin zəifliyi
- statistika orqanlarının və dövlət idarəetmə sisteminin ayrılmaz əlaqəsizliyi
- statistika orqanlarının və dövlət idarəetmə sisteminin ayrılmaz əlaqəsi

14. Statistik hesabatda kredit qalığı hansı sıra ilə verilir:

- hesablaşma sırası
- bölgü sırası

- kredit sırası
- məlumat sırası
- ✓ an dinamika sırası

15. Kredit subyektləri üzrə ssuda borcunun bölgüsünü xarakterizə etmək üçün hansı qruplaşdırmadan istifadə olunur:

- ✓ mülkiyyət formaları və təsərrüfat sahələri üzrə
- kredit növləri üzrə
- kreditin həcminə görə
- kredit təşkilatlarının etibarlılığına görə
- fəaliyyət növləri üzrə

16. Ssudanın hər hansı kateqoriyaya aid olmasının əsas meyarı hansıdır:

- ✓ kreditin hüquqi sənədləşdirilməsi
- kreditin uzunmüddətliyi
- təkrar qruplaşdırılmanın aparılması
- kreditdən istifadə müddəti
- kreditin qısamüddətliyi

17. Maliyyə - iqtisadi hesablamalardan (maliyyə riyaziyyatının standart hesablamalarından) hansı işlərdə istifadə ediliir?

- ✓ pul vəsaitlərinin yerləşdirilməsinin mümkün variantlarına baxmaq
- pul vəsaitlərinin yığılmasını artırmaq üçün
- pul vəsaitlərinin yığılmasını azaltmaq üçün
- pul vəsaitlərini əhaliyə mümkün vərəbər paylamaq üçün
- pul vəsaitlərinin yerləşdirilməsinin mümkün variantlarına baxmamaq

18. Verilənlərdən hansı maliyyə və bank statistikasının metodlarına aiddir?

- ✓ dinamika sıralarının təhlili metodu, indeks metodu
- indeks metodu, ziqzaqlılıq metodu
- dinamika sıralarının təhlili metodu, sıralama metodu
- dinamika sıralarının təhlili metodu, yaşların hərəkəti metodu
- dinamika sıralarının təhlili metodu, konkordasiya metodu

19. Maliyyə və bank statistikasının ümumi metodoloji əsasını nə təşkil edir?

- ✓ dialektik metod
- sosioloji metod
- ardıcılılıq metodu
- əlaqəlilik metodu
- məntiqi metod

20. Verilənlərdən hansı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətinə aiddir?

- ✓ analitik fəaliyyət
- [fərdi fəaliyyət
- birgə fəaliyyət
- sintez fəaliyyət
- ümumi fəaliyyət

21. Verilənlərdən hansı maliyyə və bank statistikasının öyrəndiyi sahələrə aiddir?

- ✓ bunların hamısı
- qiymətli kagızlar
- valyuta məzənnəsi
- sığorta
- pul tədavülü

22.

Maliyyə və bank sferasında baş verən hadisə və proseslərin səbəb-nəticə asılılığının kəmiyyət qanunauyğunluğunu öyrənən fənnə nə ad verirlər?

✓

maliyyə və bank statistikasısı

•

sosial statistika

•

iqtisadi statistika

•

sosiologiya

•

bank statistikasısı
23.

Müəssisə və təşkilatların maliyyəsi statistikasının göstəricilər sisteminə bu göstəricilərdən hansı aid edilmir:

✓

kredit faizi

•

rentabellik

•

dövriyyə vəsaitləri

•

debitor borcları

•

mənfəət
24.

Maliyyə və bank statistikasısı ümumi halda nəyi öyrənir

✓

iqtisadiyyatda maliyyə, pul və kredit axınlarının hərəkəti ilə bağlı prosesləri

•

hadisələrin əlaqə və asılılıqları

•

statistik məcmu nu

•

məcmu vahidini

•

Pulun dəyərini müəyyən edən metodlar məcmusunu
25.

Maliyyə statistikasının öyrənilmə obyektı nədir

✓

maliyyə hadisə və prosesləri

•

statistik məcmu

•

məcmu vahidi

•

hadisələrin əlaqə və asılılıqları

•

məlumat daşıyıcısı
26.

Maliyyə statistika predmetini nətəşkil edir:

✓

Maliyyə sahəsində baş verən hadisələrin kəmiyyət qanunauyğunluqları

•

Maliyyə sahəsində baş verən hadisələrin əlaqə və asılılıqları dinamikası

•

Maliyyə sahəsində baş verən hadisələrin əlaqə və asılılıqları inkişaf istiqamətlər

•

Maliyyə sahəsində baş verən hadisələrin əlaqə və asılılıqları məkan dəyişmələri

•

Maliyyə sahəsində baş verən hadisələrin əlaqə və asılılıqları
27.

Vergi bazasının dəyişməsi hesabına vergi daxilolmalarının həcmının mütləq dəyişməsi:

•

e

$$\Delta VD = VD_1 + VD_0 = \Delta VD_{v.dəp.} + \Delta VD_{v.əəz.}$$

$$\Delta VD_{v.dəp.} = (VD_1 - VD_0) \cdot E_1$$

•

n

$$\Delta VD_{v.dəp.} = (VD_1 - VD_0) \cdot E_1$$

•

g

$$\Delta VD_{\text{v.d.p.}} = (VD_1 + VD_0) \cdot VE_1$$

✓ a

$$\Delta VD_{\text{v.d.p.}} = (BE_1 - BE_0) \cdot BD_0$$

28. ABŞ-ın X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 20% artaraq 5.600 mlrd. dollar olmuşdur. Bu artımın 70%-i vergi dərəcəsinin dəyişməsi hesabına olmuşdur. Bu artımda vergi bazasının dəyişməsi hesabına vergi daxilolmalarının məbləğini hesablayın (mlrd.dollarla)

- 653
- 3920
- 933
- 1120
- ✓ 336

29. ABŞ-ın X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 20% artaraq 5.600 mlrd. dollar olmuşdur. Bu artımın 70%-i vergi dərəcəsinin dəyişməsi hesabına olmuşdur. Bu artımda vergi dərəcəsinin dəyişməsi hesabına vergi daxilolmalarının məbləğini hesablayın (mlrd.dollarla)

- 280
- 933
- 1120
- 3920
- ✓ 784

30. Yanvar ayına nisbətən mart ayında sosial sığorta fondundan müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətləri orta məbləğinin 15% artdığını, müavinətin ümumi məbləğinin 8% azaldığını bilərək müavinət alanların sayının dəyişməsini müəyyənəldirin

- ✓ 20% azalmışdır
- 21% azalmışdır
- dəyişməmişdir;
- 23% artmışdır
- 20% artmışdır

31. Əsas dövrə nisbətən cari dövrdə sosial sığorta fondundan müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin ümumi məbləğinin 10% artdığını, müavinət alanların sayının 15% azaldığını bilərək müavinətlər

- ✓ 29% artmışdır
- 22% artmışdır
- 23% azalmışdır
- dəyişməmişdir%.
- 29% azalmışdır

32. Əvvəlki ilin I rübünə nisbətən cari ilin müvafiq dövründə sosial sığorta fondundan müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətləri orta məbləğinin 3% artdığını, müavinət alanların sayının 3% azaldığını bilərək müavinətin ümumi məbləğinin dəyişməsini müəyyənəldirin

- ✓ 0.09%
- 5.70%;
- 3.70%;
- 30.0%.
- 0.90%;

33. : Baza ilində fiziki şəxsin ödədiyi gəlir vergisi 2870 p.v., gəlir vergisinin faiz dərəcəsi isə 14% təşkil etmişdir. Hesabat ilində fiziki şəxsin gəlirinin həcmi 20% azaldığını bilərək onun gəlirinin həcmi müəyyən edin:
- ✓ 16400.0
- 560.0
 - 24600.0
 - 574.0
 - 20500.0
34. Baza ilində fiziki şəxsin ödədiyi gəlir vergisi 2870 p.v., gəlir vergisinin faiz dərəcəsi isə 14% təşkil etmişdir. Hesabat ilində fiziki şəxsin ödədiyi gəlir vergisinin həcmi 20% artdığını bilərək onun gəlirinin həcmi müəyyən edin: (Çəki: 1)
- ✓ 24600.0
- 20500.0
 - 560.0
 - 574.0
 - 3444.0
35. Baza ilində fiziki şəxsin ödədiyi gəlir vergisi 2870 p.v., gəlir vergisinin faiz dərəcəsi isə 14% təşkil etmişdir. Hesabat ilində fiziki şəxsin gəlirinin həcmi 20% artdığını bilərək onun ödəyəcəyi verginin həcmi müəyyən edin: (Çəki: 1)
- ✓ 3444.0
- 560.0
 - 24600.0
 - 574.0
 - 20500.0
36. Hesabat ilində ƏDV üzrə büdcə daxilolmalarının həmi 12 mlrd.p.v. təşkil etmişdir. Əgər əlavə dəyər vergisi üzrə faiz dərəcəsi 15% təşkil edərsə, vergiyə cəlb olunan bazanın həcmi müəyyən edin:
- ✓ 80.0
- 1.8
 - 18.0
 - 180.0
 - 37.0
37. Maliyyə Nazirliyinin məlumatlarına əsasən gələn ilin Dövlət büdcəsinin gəlirləri 50 mlrd. p.v., xərcləri isə bundan 8% çox olmalıdır. İqtisadi İnkişaf Nazirliyinin proqnozuna əsasən ÜDM-in həmi 125 mlrd. p.v. olmalıdır. Büdcə kəsirinin büdcə gəlirlərində xüsusi çəkisini müəyyən edin.
- ✓ 0.08
- 0.4
 - 0.074
 - 0.112
 - 0.032
38. Maliyyə Nazirliyinin məlumatlarına əsasən gələn ilin Dövlət büdcəsinin gəlirləri 50 mlrd. p.v., xərcləri isə bundan 8% çox olmalıdır. İqtisadi İnkişaf Nazirliyinin proqnozuna əsasən ÜDM-in həmi 125 mlrd. p.v. olmalıdır. Büdcə kəsirinin ÜDM-də xüsusi çəkisini müəyyən edin. (
- ✓ 0.032
- 0.4
 - 0.025
 - 0.112
 - 0.08
39. Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin xərcləri gəlirlərinin 95% -i qədər olmuşdur. Əgər gəlirlərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həmi 50 mlrd. p.v. olarsa, büdcə profisitinin ÜDM-də xüsusi çəkisini müəyyən edin: (Çəki: 1)
- ✓ 0.02
- 0.2
 - 0.19

- 0.45
- 0.01

40. : Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin xərcləri gəlirlərinin 95% -i qədər olmuşdur. Əgər gəlirlərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, büdcə profisitinin həcmi müəyyən edin: (Çəki: 1)

- ✓ 1.0
- 20.0
- 19.0
- 45.0
- 2.0

41. Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin gəlirləri xərclərinin 95% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, büdcə defisitinin ÜDM-də xüsusi çəkisini müəyyən edin: (Çəki: 1)

- ✓ 0.02
- 0.36
- 0.55
- 0.04
- 0.05

42. Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin gəlirləri xərclərinin 95% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, gəlirlərin ÜDM-də xüsusi çəkisini müəyyən edin: (Çəki: 1)

- ✓ 0.38
- 0.6
- 0.55
- 1.35
- 0.05

43. Ölkənin maliyyə vəziyyətinin qənaətbəxş hesab olunması üçün dövlət büdcəsinin kəsirinin UDM-da xüsusi çəkisi hansı həddən çox olmamalıdır?

- ✓ 0.03
- 0.01
- 0.05
- 0.2
- 0.1

44. Büdcə gəlirinin 762.1 mln. dollar, o cümlədən vergi daxilolmalarının 689.4 mln. dollar, qeyri-vergi daxilolmalarının 58.9 mln. dollar, kapital əməliyyatlarından gəlirlərin 6.9 mln. dollar, əldə edilmiş rəsmi transfertlərin 6.9 mln. dollar olduğunu bilərək Büdcə gəlirində Kapital əməliyyatlarından daxil olan gəlirin payını hesablayın: (Çəki: 1)

- ✓ 0.9%;
- 86.0%;
- 90.5 %;
- 7.9%;
- 89.9%;

45. Büdcə gəlirinin 762.1 mln. dollar, o cümlədən vergi daxilolmalarının 689.4 mln. dollar, qeyri-vergi daxilolmalarının 58.9 mln. dollar, kapital əməliyyatlarından gəlirlərin 6.9 mln. dollar, əldə edilmiş rəsmi transfertlərin 6.9 mln. dollar olduğunu bilərək Büdcə gəlirində Qeyri-vergi daxilolmalarının xüsusi çəkisini hesablayın:

- ✓ 7.7%;
- 86.0%;
- 90.5 %;
- 7.9%;
- 89.9%;

46. Büdcə gəlirinin 762.1 mln. dollar, o cümlədən vergi daxilolmalarının 689.4 mln. dollar, qeyri-vergi daxilolmalarının 58.9 mln. dollar, kapital əməliyyatlarından gəlirlərin 6.9 mln. dollar, əldə edilmiş rəsmi transfertlərin 6.9 mln. dollar olduğunu bilərək Büdcə gəlirində vergi daxilolmalarının xüsusi çəkisini hesablayın: (Çəki: 1)

- ✓ 90.5 %;
- 86.0%;
- 7.7%;
- 7.9%;
- 89.9%;

47. 2010-cu ildə dövlətin büdcə gəliri 232.7 mln. dollar, 2011 -ci ildə isə 257.1 mln. dollar olmuşdur. Bu məlumata əsasən 2010-cu ilə nisbətən 2011-ci ildə büdcə gəlirinin mütləq ifadədə dəyişməsinə hesablayın : (

- ✓ 24.4 mln. Dollar
- 26.0 mln. dollar;
- 489.8 mln. Dollar
- 257.1 mln. Dollar
- 24.8 mln. Dollar

48. Sual: Ötən ildə ümumi dövlət borcunun 11.5 mlrd. manat, xarici dövlət borcunun 7.5 mlrd manat olduğunu bilərək xarici dövlət borcunun xüsusi çəkisini hesablayın (Çəki: 1)

- ✓ 65.2%
- 55.2%.
- 201%;
- 6.5%;
- 0.065;

49. Aşağıdakı şərti məlumatlar əsasında ilin sonuna Pensiya fondunun vəsaitlərinin həcmi balans qaydası ilə hesablayın. 1. hesabat dövrünün əvvəlinə vəsaitlərin həcmi 15 mln. manat 2. il ərzində daxil olmaların həcmi – 5 , 4 mln manat 3. il ərzində xərclənmiş vəsaitlərin məbləği – 4,2 mln manat

- 49, 6 manat
- ✓ 16,2 mln manat
- 24, 6 mln manat
- 12, 3 mln manat
- 50 mln manat

50. Verilənlərdən hansı mövcud təsnifata görə büdcə xərclərinin qruplaşdırılması əlamətlərinə aid deyil? (

- təsisat
- funksional
- ✓ ictimai
- iqtisadi
- hamısı

51. verilənlərdən hansı büdcə təsnifatının ümumi sxemində əks olunmayıb? (Çəki: 1)

- dövlət borcu
- ✓ büdcənin orta illik məbləği
- büdcə xərcləri
- büdcə maliyyələşdirilməsi
- Büdcə gəlirləri

52. Maliyyə Nazirliyinin məlumatlarına əsasən gələn ilin Dövlət büdcəsinin gəlirləri 50 mlrd. p.v., xərcləri isə bundan 8% çox olmalıdır.İqtisadi İnkişaf Nazirliyinin proqnozuna əsasən ÜDM-in həcmi 125 mlrd. p.v. olmalıdır.Belə olan halda dövlətin maliyyə vəziyyətini qənaətbəxş hesab etmək olarmı: (Ç

- Olar ---büdcə kəsirinin xərclərdə xüsusi çəkisi 7,4 %-dir;
- ✓ Xeyir---büdcə kəsirinin ÜDM-də xüsusi çəkisi normalar daxilində deyil
- Olmaz---büdcə kəsirinin ÜDM-də xüsusi çəkisi normalar daxilindədir;
- Olar ---büdcə kəsirinin gəlirlərdə xüsusi çəkisi 8%-dir;
- Bu neft gəlirlərindən asılı olaraq müəyyən edilə bilər.

53.

Şerti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin xərcləri gəlirlərinin 95% -i qədər olmuşdur. Əgər gəlirlərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, xərclərin həcmi müəyyən edin: (Çəki: 1)

• 47.5

• 38.0

• 55.0

• 5.0

✓ 19.0
54.

Şerti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin xərcləri gəlirlərinin 95% -i qədər olmuşdur. Əgər gəlirlərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, xərclərin ÜDM-də xüsusi çəkisini müəyyən edin: (Çəki: 1)

• 1.35

• 0.55

• 0.6

• 0.05

✓ 0.38
55.

Şerti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin gəlirləri xərclərinin 95% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, büdcə defisitinin həcmi müəyyən edin: (Çəki: 1)

• 19.0

• 45.0

✓ 1.0

• 2.0

• 20.0
56.

Şerti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin gəlirləri xərclərinin 95% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 50 mlrd. p.v. olarsa, gəlirlərin həcmi müəyyən edin

• 5.0

✓ 19.0

• 20.0

• 90.0

• 60.0
57.

Büdcədən kənar fondlar bu məsələləri həll etməyə imkan verir:

✓ bunların hamısını;

• xarici dövlətlərdə daxil olmaqla, tərəf müqavillərinə borclar (kreditlər) vermək

• pensiya, yardım ödəniləmsi yolu ilə əhaliyə sosial xidmətlər göstərmək. Bütövlükdə sosial infrastrukturun subsidii–yalaş–dırmasını və maliyyələşdirilməsini həyata keçirmək;

• xüsusi mənbələr hesabına təbiəti mühafizə tədbirlərinin maliyyələşdirilməsini təmin etmək;

• yerli müəssisələri maliyyələşdirmək, subsidiyalaşdırma və kreditləşdirmə vasitəsilə istehsal prosesinə təsir etmək;
58.

Büdcə xərclərinin təsisat (icracı) əlaməti üzrə qruplaşdırılması bu:

• Vəsaitlərin konkret icraçılar üzrə silinməsini əks etdirməyə imkan verir

• Vəsaitlərin konkret gəlir üzrə bölgüsünü əks etdirməyə imkan verir;

• Vəsaitlərin konkret icraçılar üzrə xərclənməsini əks etdirməyə imkan ve

✓ Vəsaitlərin konkret icraçılar üzrə bölgüsünü əks etdirməyə imkan verir;

• Vəsaitlərin konkret iştirakçılar üzrə bölgüsünü əks etdirməyə imkan verir
59.

Xərclərin funksional quruluşu bu

✓ dövlətin həyata keçirdiyi əsas funksiyalarla bağlı xərc maddələrindən ibarətdir

• dövlətin həyata keçirdiyi əsas funksiyalarla bağlı strateji maddələrindən ibar

• dövlətin həyata keçirdiyi əsas funksiyalarla bağlı xərclərin gəlirdən asılılığı maddələrindən ibarətdir;

• dövlətin həyata keçirdiyi əsas funksiyalarla bağlı gəlir maddələrindən ibarətdir

• büdcənin icrası baxımından vahid yanaşma imkanlarını təmin edir;

60.

Dövlət büdcəsinin xərclərinin təsnifatı bu əlamətlər üzrə aparılır:

✓

Funksional, təsisat,iqtisadi

•

Funksional, sosial,iqtisadi

•

Funksional, bələdiyyə, iqtisadi

•

Funksional, təsisat,sosial;

•

Funksional, təsisat,iqtisadi, sosial
61.

Ümumi şəkildə büdcə təsnifatı necə həyata keçirilir

•

Büdcə defisiti, büdcə xərcləri, büdcənin maliyələşdirilməsi, dövlət borcu

✓

Büdcə gəlirləri, büdcə xərcləri, büdcənin maliyələşdirilməsi, dövlət borcu

•

Büdcə gəlirləri, büdcə xərcləri, büdcənin maliyələşdirilməsi, iqtisadi;

•

Büdcə gəlirləri, funksional, büdcənin maliyələşdirilməsi, dövlət borcu

•

Büdcə gəlirləri, büdcə xərcləri, təsisat, dövlət borcu;
62.

Vergi daxil olmalarının həcmnin dəyişilməsinə təsir edən amillər hansıdır: (Çəki: 1)

•

Vergi dərəcəsi, vergi məbləği

•

Vergi bazası, vergi ödənişi

•

Aksiz, rüsum, dəbbə

•

Gəlir, mənfəət, dövrüyyə

✓

Vergi bazası, Vergi dərəcəsi
63.

Dövlətin maliyyə-pul-kredit siyasətinin informasiya bazasına təşkil edir? (Çəki: 1)

•

Səhiyyə və bank statistikasi;

✓

Maliyyə və bank statistikasi;

•

Müəssisə və təşkilatların maliyyəsi statistikasi

•

Rəhbərlik statistikasi;

•

İncəsənət statistikasi;
64.

Dövlət hakimiyyəti orqanlarının nöqteyi nəzətidən vergilər təsnifatlaşdırılır

✓

Ümumdövlət, regional, yerli;

•

Birbaşa, dolayısı;

•

Sahibkar, müftəxor, dilənçi;

•

Ümumdövlət, regional, yerli, səviyyəli

•

Personal, real, progressiv;
65.

Bünlardan hansı büdcə təsnifatına aiddir

•

Xarici maliyələşdirmə mənbələrinin təsnifatı

•

Büdcə xərclərinin iqtisadi təsnifatı

•

Büdcə gəlirlərinin təsnifatı

✓

Sadələnlərin hamsı.

•

AR-nın xarici borclarının təsnifatı;
66.

Defisit dedikdə nə başa düşülür:

•

UDM-in artım sürəti

✓

Büdcə xərclərinin gəlirini üstələməsi

•

Dövlət borcunun azalması

•

Büdcə xərclərinin gəlirdən çox olması

•

Büdcə gəlirinin çatışmamazlığı
67.

Profisit bu:

•

Material vəsaitlərinin çatışmamazlığıdır;

✓

Büdcənin gəlir və xərcləri arasında yaranan fərkdir

- Normadan çox olan mənfəətdir;
- Maliyyə çatışmamazlığıdır;
- Büdcə gəlirlərinin xərcdən aşağı olmasıdır

68. Aşağıdakı şərti məlumatlara əsasən 2010-cu ilin büdcə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisini hesablayın(mln. dollar):

Göstəricilər	2010-cu il
1. Büdcə gəliri	599.2
2. Büdcə xərcləri	682.0
3. Ümumi daxili məhsul	4182

- ✓ 2.0%;
- 10.5%;
- 3.0%;
- 2.5%;
- 10.8%;

69. Aşağıdakı şərti məlumatlara əsasən 2010-cu ilin büdcə kəsirini hesablayın(mln. dollar):

Göstəricilər	2010-cu il
1. Büdcə gəliri	599.2
2. Büdcə xərcləri	682.0
3. Ümumi daxili məhsul	4182

- ✓ -82.8 mln. dollar;
- -90.7 mln. dollar
- 24.8 mln. dollar
- 24.4 mln. dollar
- 105.7 mln. dollar

70. Aşağıdakı şərti məlumatlara əsasən 2010-cu ilin büdcə xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisini hesablayın(mln. dollar):

Göstəricilər	2010-cu il
1. Büdcə gəliri	599.2
2. Büdcə xərcləri	682.0
3. Ümumi daxili məhsul	4182

- 10.5%;
- 10.8%;
- ✓ 16.3%;
- 14.3%;
- 16.0%;

71. Aşağıdakı şərti məlumatlara əsasən 2010-cu ilin büdcə gəlirinin ümumi daxili məhsulda xüsusi çəkisini hesablayın

Göstəricilər	2010-cu il
1. Büdcə gəliri	599.2
2. Büdcə xərcləri	682.0
3. Ümumi daxili məhsul	4182

- 15.0%;
- ✓ 14.3%;

- 16.0%;
- 10.5%;
- 10.8%;

72. Vergi bazasının həcmninin dəyişməsi hesabına büdcəyə əlavə daxilolmaların xüsusi çəkisi aşağıdakı kimi hesablanır:

✓ a

$$D_{\Delta BД_{в.баз.}} = \frac{\Delta BД_{в.баз.}}{\Delta BД} 100$$

• u

$$\Delta VD_{в.дтг.} = (VD_1 + VD_0) VB_1$$

• i

$$D_{\Delta BД_{в.дтг.}} = \frac{\Delta BД_{в.дтг.}}{\Delta BB} 100$$

• j

$$D_{\Delta BД_{в.дтг.}} = \frac{\Delta BB_{в.дтг.}}{\Delta BД} 100$$

73. Vergi dərəcəsinin kəmiyyətinin dəyişilməsi hesabına büdcəyə əlavə daxilolmaların xüsusi çəkisi aşağıdakı kimi hesablanır

• y

$$\Delta VD_{в.дтг.} = (VD_1 + VD_0) VB_1$$

✓ a

$$D_{\Delta BД_{в.дтг.}} = \frac{\Delta BД_{в.дтг.}}{\Delta BД} 100$$

• g

$$D_{\Delta BД_{в.дтг.}} = \frac{\Delta BД_{в.дтг.}}{\Delta BB} 100$$

• u

$$D_{\Delta B D_{\text{в.д.д.}}} = \frac{\Delta B B_{\text{в.д.д.}}}{\Delta B D} 100$$

74. Vergi dərəcəsinin dəyişməsi hesabına vergi daxil-olma-larının həcmninin mütləq dəyişməsi: (

✓ a

$$\Delta VD_{\text{в.д.д.}} = (VD_1 - VD_0) VE_1$$

• g

$$\Delta VD_{\text{в.д.д.}} = (VD_1 + VD_0) VE_1$$

• f

$$\Delta VD = VD_1 - VD_0 = \Delta VD_{\text{в.д.д.}} - \Delta VD_{\text{в.баз.}}$$

• b

$$\Delta VD = VD_1 + VD_0 = \Delta VD_{\text{в.д.д.}} + \Delta VD_{\text{в.баз.}}$$

75. Vergi dərəcəsi və vergi bazasının kəmiyyətinin dəyişməsi hesabına vergi daxilolmalarının həcmnin dəyişməsi belə müəyyən olunur:

• h

$$\Delta VD = VD_1 - VD_0 = \Delta VD_{\text{в.д.д.}} - \Delta VD_{\text{в.баз.}}$$

• b

$$\Delta VD = VD_1 + VD_0 = \Delta VD_{\text{в.д.д.}} + \Delta VD_{\text{в.баз.}}$$

• m

$$\Delta VD = VD_1 + VD_0 = \Delta VD_{\text{в.д.д.}} + \Delta VD_{\text{в.баз.}}$$

✓ a

$$\Delta VD = VD_1 - VD_0 = \Delta VD_{v.dap.} + \Delta VD_{v.baz.}$$

76. Verilmiş şərti məlumatlar əsasında Pensiya fondunun ilin axırına vəsaitlərinin həcmi balans qaydası ilə hesablayın.
1. hesabat dövrünün əvvəlinə vəsaitlərin həcmi 150 mln. manat
 2. il ərzində daxilolmaların həcmi – 4 4 mln manat
 3. il ərzində xərclənmiş vəsaitlərin məbləği – 38 mln manat
- 24 mln manat
 - 68 mln manat
 - 144 mln manat
 - ✓ 156 mln manat
 - 123 mln manat
77. ABŞ-ın X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 20% artaraq 5. 600 mlrd. dollar olmuşdur. Bu istiqamətlər üzrə vergidaxilolmaların artım sürətini faizlə hesablayın.
- 80
 - ✓ 120
 - 12
 - 20
 - 180
78. ABŞ-ın X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarını həcmi 20% artaraq 5. 600 mlrd. dollar olmuşdur. Bu istiqamətlər üzrə vergidaxilolmaların nisbi artımı faizlə hesablayın.
- 120
 - 12
 - 180
 - 80
 - ✓ 20
79. Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin xərcləri gəlirlərinin 96% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 60 mlrd. manat olarsa, gəlirlərin həcmi müəyyən edin(mlrd.manatla):
- 19
 - 20
 - ✓ 25
 - 24
 - 4
80. A ölkəsində cari ildə ümumi dövlət borcunun 18 mlrd. p.v., xarici dövlət borcunun isə bundan 6 dəfə az olduğu məlum olmuşdur. Xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisini hesablayın(faizlə)
- 12,6
 - ✓ 16,7
 - 2,5
 - 4,5
 - 1,8
81. Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin xərcləri gəlirlərinin 96% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 60 mlrd. manat olarsa, gəlirlərin həcmi ÜDM-dəki xüsusi çəkisini müəyyən edin(faizlə):
- 19
 - ✓ 41,67
 - 40
 - 24

- 40,66

82. Aşağıdakı şərti məlumatlara əsasən hesabat dövründə dövlət büdcəsinin xərcləri gəlirlərinin 96% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 60 mlrd. manat olarsa, büdcə profisitinin həcmi bütçə gəlirlərindəki xüsusi çəkisini tapın(faizlə):

- 1
- 60
- 25
- ✓ 4
- 8

83. Şərti məlumatlara əsasən hesabat dövründə Dövlət büdcəsinin xərcləri gəlirlərinin 96% -i qədər olmuşdur. Əgər xərclərin ÜDM-də xüsusi çəkisi 40% və ÜDM-in həcmi 60 mlrd. manat olarsa, büdcə profisitinin həcmi hesablayın(mlrd.manatla):

- 25
- 3
- 4
- ✓ 1
- 20

84. Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun İl ərzidə daxilolmaları ilə xərclənmiş pul vəsaitlərinin saldosunun fondun vəsaitlərinin orta illik həcmindəki xüsusi çəkisini hesablayın(faizlə):

- 1)İlin əvvəlinə fondun pul vəsaitlərinin həcmi- 440 milyon dollar
- 2)İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 490 milyon dollar
- 3)İl ərzidə daxil olan pul vəsaitlərinin məbləği- 94 milyon dollar

- 21,36
- ✓ 10,75
- 19, 18
- 34,5
- 4,5

85. Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun İl ərzidə xərclənmiş pul vəsaitlərinin məbləğinin fondun vəsaitlərinin orta illik həcmindəki xüsusi çəkisini hesablayın(faizlə):

- 1)İlin əvvəlinə fondun pul vəsaitlərinin həcmi- 440 milyon dollar
- 2)İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 485 milyon dollar
- 3)İl ərzidə daxil olan pul vəsaitlərinin məbləği- 95 milyon dollar

- 20
- 12
- ✓ 10,8
- 11,4
- 10,3

86. Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun illik daxilolmalarının həcmi bütçənin ümumi vəsaitlərinin orta illik həcmindəki xüsusi çəkisini tapın(faizlə):

- d) İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 340 milyon dollar
- e)İl ərzidə xərclənmiş pul vəsaitlərinin məbləği- 65 milyon dollar
- f)illik daxilolmalarının həcmi- 82 milyon dollar

- 24,1
- 26
- 25,4
- ✓ 24,7
- 5

87. ABŞ-ın X ştatında 2014-ci ilə nisbətən 2015-ci ildə vergi dərəcəsinin və bazasının dəyişməsi hesabına mənfəət vergisi üzrə vergi daxilolmalarının həcmi 600 mlrd. dollar artmışdır. Bu artımın 75%-i vergi dərəcəsinin dəyişməsi hesabına olmuşdur. Vergi bazasının dəyişməsi hesabına vergi daxilolmalarının məbləğini hesablayın (mlrd.dollarla)

- ✓ 150
- 750
- 280

- 450
- 100

88. A ölkəsində cari ildə ümumi dövlət borcunun 18 mlrd. p.v., xarici dövlət borcunun isə bunun 25% həcmində olduğu məlum olmuşdur. Xarici dövlət borcunun həcmi hesablayın(mlrd.p.v-lə)

- ✓ 4,5
- 3,6
- 18
- 1,8
- 22,5

89. Verilənlərdən hansı mövcud təsnifata görə büdcə xərclərinin qruplaşdırılması əlamətlərinə aid deyil?

- hamısı
- funksional
- ✓ irrasional
- iqtisadi
- təsisat

90. Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun İl ərzində xərclənmiş pul vəsaitlərinin məbləğini hesablayın(milyon dollarla):
1)İlin əvvəlinə fondun pul vəsaitlərinin həcmi- 440 milyon dollar
2)İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 485 milyon dollar
3)İl ərzində daxil olan pul vəsaitlərinin məbləği- 95 milyon dollar

- 45
- 95
- 440
- 80
- ✓ 50

Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun İlin əvvəlinə fondun pul vəsaitlərinin həcmi hesablayın(milyon dollarla):

91. a) İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 340 milyon dollar
b)İl ərzində xərclənmiş pul vəsaitlərinin məbləği- 65 milyon dollar
c)İllik daxilolmalarının həcmi- 82 milyon dollar

- 405
- 275
- 422
- 487
- ✓ 323

92. Aşağıdakı şərti məlumatlar əsasında pensiya fondunun illik daxilolmalarının həcmi hesablayın(milyon dollarla):
a. İlin əvvəlinə fondun pul vəsaitlərinin həcmi- 240 milyon dollar
b.İlin sonuna fondun pul vəsaitlərinin həcmi- 278 milyon dollar
c.İl ərzində xərclənmiş pul vəsaitlərinin məbləği- 45 milyon dollar

- ✓ 83
- 233
- 473
- 563
- 285

93. Aşağıdakı şərti məlumatlar əsasında məhsul vahidinin qiymətini hesablayın 1. Məhsul satışından mənfəət – 25000 man 2. Məhsulun həcmi – 1250 ədəd 3. Məhsul vahidinin istehsal məsrəfi – 11 man

- 26.0
- 14.0
- ✓ 31.0
- 23.0
- 19.0

94.	Aşağıdakı şərti məlumatlar əsasında müəssisə üzrə cari aktivlərin həcmi müəyyənləşdirin 1. Qısamüddətli borcların ümumi məbləği – 6 milyon manat 2. Cari likvidlik əmsalı – 0,25
	• 24.0 • 5.75 • 15.0 ✓ 1.5 • 6.25
95.	A Firması üzrə istehsal olunan və satılan məhsulun 2014-cü ildə həcmi 500 ədəd, vahidinin dəyərinin(topdansatış qiyməti) 80 manat, məsrəfinin 30 manat, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 640 ədəd,95 manat və 45 manat olduğu verilmişdir. Məsrəfin dəyişməsi hesabına satışından mənfəətin həcmi dəyişməsini hesablayın(manatla).
	• -8 000 • 4 000 • 20 000 ✓ -9 600 • -5 000
96.	A Firması üzrə istehsal olunan və satılan məhsulun 2014-cü ildə həcmi 500 ədəd, vahidinin dəyərinin(topdansatış qiyməti) 80 manat, məsrəfinin 30 manat, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 640 ədəd,95 manat və 45 manat olduğu verilmişdir. A firması üzrə mənfəətin mütləq dəyişməsini hesablayın (manatla).
	✓ 7 000 • 9 000 • 8 000 • 9 600 • 12 000
97.	A Firması üzrə istehsal olunan və satılan məhsulun 2014-cü ildə həcmi 500 ədəd, vahidinin dəyərinin(topdansatış qiyməti) 80 manat, məsrəfinin 30 manat, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 640 ədəd,95 manat və 45 manat olduğu verilmişdir. 2015-cü il üzrə məhsul satışından mənfəətin həcmi hesablayın (manatla).
	• 25 000 • 8 000 ✓ 32 000 • 9 600 • 40 000
98.	A Firması üzrə istehsal olunan və satılan məhsulun 2014-cü ildə həcmi 500 ədəd, vahidinin dəyərinin(topdansatış qiyməti) 80 manat, məsrəfinin 30 manat, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 640 ədəd,95 manat və 45 manat olduğu verilmişdir. 2014-cü il üzrə məhsul satışından mənfəətin həcmi hesablayın(manatla).
	• 40 000 • 8 000 • 9 600 • 20 000 ✓ 25 000
99.	A Firması üzrə istehsal olunan məhsulun 2014-cü ildə həcmi 500 ədəd, vahidinin dəyəri isə 80 manat, 2015-ci ilə isə bu göstəricilər uyğun olaraq 640 ədəd və 95 manat olmuşdur. Satışın orta qiymətinin mənfəətin dəyişməsinə təsirini hesablayın.
	• 8 000 ✓ 9 600 • 20 800 • 20 000 • 140
100.	Firmanın illik balans mənfəətinin həcmi 4,6 mln manat, məhsul satışından mənfəəti 2,9 mln manat, əsas fondların satışından əldə edilən mənfəətin isə 1, 3 mln manat olduğu məlum olmuşdur. Satışdan kənar əməliyyatlardan mənfəətin həcmi tapın
	✓ 0,4 mln manat • 3, 0 mln manat

	• 6, 2 mln manat • 8, 8 mln manat • 0 manat
101.	: D firması üzrə kapitalının ümumi həcmnin 40 000 manat, kapitalın ümumi dövriyyə əmsalının 30 %, dövriyyə vəsaitlərinin orta qalığının isə 4000 manat olduğunu bilərək, dövriyyə vəsaitlərinin dövr etmə əmsalını tapın. • 16.0 ✓ 3.0 • 0.3 • 0.1 • 10.0
102.	Müəssisənin kapitalının ümumi həcmnin 410 000 manat, məhsul satışından daxilolmalar isə bunun $\frac{1}{4}$ nisbətində olduğu müəyyənləşdirilmişdir. Kapitalın ümumi dövriyyə əmsalını tapın. ✓ 0.25 • 1.25 • 4.0 • 0.5 • 0.75
103.	Firma üzrə satılmış məhsulun rentabelliyyənin 66 %, məhsul istehsalına çəkilən xərclərin həcmnin 48 000 manat olduğu bəlli olmuşdur. Məhsul satışından mənfəəti hesablayın ✓ 31 680 manat • 0.34 • 72 720 manat • 72 720 manat • 72 000 manat
104.	Kiçik müəssisə üzrə istehsal edilən məhsulun əsas və cari dövrdə vahidinin məsrəfi uyğun olaraq 16 və 15 manat , buraxılış həcmnin isə müvafiq olaraq 5 000 və 6 500 ədəd olduğu məlum olmuşdur. Məhsul istehsalının məsrəfinin dəyişməsi hesabına mənfəətin dəyişməsinə təsirini hesablayın. • 20 000 manat • 356 500 manat ✓ 6 500 manat • 11 500 manat • 15 500 manat
105.	: A firması üzrə məhsulun əsas və cari dövrdə vahidinin qiymətinin uyğun olaraq 24 və 28 manat , buraxılış həcmnin isə müvafiq olaraq 10 000 və 9 500 ədəd olduğu məlum olmuşdur. Satış qiymətinin dəyişməsi hesabına mənfəətin dəyişməsinə təsirini hesablayın. ✓ 38 000 manat • 22 000 manat • 14 000 manat • 20 000 manat • 40 000 manat
106.	: F müəssisəsi üzrə məhsul satışından mənfəətin 44 000 manat, digər maddi dəyərlərin satışından gəlirin 12 500 manat, satışdan kənar əməliyyatlardan mənfəətinin həcmnin 4400 manat olduğunu bilərək balans mənfəətin həcmi tapın. ✓ 60 900 manat • 27 000 manat • 22 700 manat • 27 100 manat • 35 900 manat
107.	Hesabat ilində müəssisə üzrə dövriyyə vəsaitlərinin təhkim olunma əmsalının 0,05 olduğunu bilərək , dövr etmə əmsalını hesablayın • 5.0

- 0.95
 - 50.0
 - 10.0
 - ✓ 20.0
- 108.** R üb ərzində dövrlərin sayı 3 olarsa dövriyyə vəsaitlərinin bir dövriyyəsinin orta müddətini hesablayın?
- ✓ 30.0
 - 9.0
 - 90.0
 - 80.0
 - 60.0
- 109.** Müəssisənin cəmi kapitalının həcmi 20 milyaon, il ərzində məhsul satışından daxilolmaların ümumi məbləğinin isə bundan 20% az olduğunu bilərək kapitalın rentabelliği göstəricisini faizlə hesablayın
- ✓ 80.0
 - 50.0
 - 100.0
 - 125.0
 - 40.0
- 110.** Məhsul satışından əldə edilən mənfəətin həcmi 58 min manat, satılmış məhsulun rentabelliğinin faiz göstəricisinin 250 olduğunu bilərək müəssisə üzrə məhsul istehsalına çəkilən xərclərin ümumi məbləğini hesablayın.
- 46,4 min
 - 116 min
 - ✓ 23,2min
 - 145 min
 - 290 min
- 111.** : Dövriyyə vəsaitlərinin dövretmə əmsalının 2 olduğunu bilərək müəssisə üzrə hesabat ilinin II rübü üçün dövriyyə vəsaitlərinin bir dövriyyəsinin orta müddətini hesablayın.
- ✓ 45.0
 - 20.0
 - 120.0
 - 180.0
 - 25.0
- 112.** Aşağıdakı şərti məlumatlar əsasında müəssisə üzrə ilin I rübü üçün kreditlərin bir dövriyyəsinin müddətini hesablayın. 1. Məhsul satışından daxilolmaların həcmi – 12 mln. manat 2. Kreditlərin ümumi məbləği – 4 mln. manat
- ✓ 30.0
 - 270.0
 - 180.0
 - 40.0
 - 20.0
- 113.** Müəssisə üzrə aşağıdakı şərti məlumatlar verilib 1. Şəxsi kapitalın həcmi-8 mln.man. 2. Əsas kapitalın ümumi həcmi – 6 mln. man. Investisiyalaşdırma göstəricisini tapın
- 0.75
 - 7.5
 - ✓ 1.33
 - 48.0
 - 2.0
- 114.** Səhmdar cəmiyyətin aktivlərinin ümumi məbləğindən onun öhdəliklərin məbləğini çıxdıqda alınan göstərici hansıdır?
- manevrlilik əmsalı

- mütləq rentabellik
 - ✓ xalis aktivlərin kəmiyyəti
 - mənfəətin mütləq qiyməti
 - bölüşdürülən mənfəət
- 115.** Müəssisənin şəxsi dövriyyə vəsaitlərinin həcmnin ümumi kapitalın həcmindəki çəkisi 0,2-dir. Kapitalın ümumi həcmnin 25 mln. manat olduğu halda, şəxsi dövriyyə vəsaitlərinin məbləğini hesablayın:
- 50.0
 - 13.5
 - ✓ 5.0
 - 1.25
 - 2.5
- 116.** Aşağıdakı şərti məlumatlar əsasında müəssisə üzrə maliyyə sabitliyi əmsalını hesablayın. 1.şəxsi kapitalın həcmi-10 mln. man. 2. borc mənbələrindən maliyyə ehtiyatlarının məbləği- 6 mln.man. 3. uzunmüddətli borc vəsaitlərinin həcmi şəxsi vəsaitlərin həcmnin 20%-nə bərabərdir
- ✓ 2.0
 - 1.8
 - 1.2
 - 1.5
 - 1.33
- 117.** Aşağıdakı şərti məlumatlar əsasında müəssisə üzrə tez likvidlik əmsalını hesablayın. 1.Sərəncamda olan cəmi pul vəsaitlərinin həcmi- 2,5 mln.manat 2.Qısamüddətli maliyyə qoyuluşlarının həcmi- 0,7 mln.manat 3.Qısamüddətli borcların həcmi- 3,0 mln manat 3.Debütor borcların ümumi məbləği isə sərəncamda olan cəmi pul vəsaitlərinin həcmnin 40%-ni təşkil edir
- ✓ 1. 4.
 - 2.0
 - 1.8
 - 0.26
 - 0.93
- 118.** Sual: Aşağıdakı şərti məlumatlar əsasında müəssisənin borc mənbələrindən maliyyə ehtiyatlarının məbləğini hesablayın 1) Maliyyə sabitliyi əmsalı – 0,75 2) Şəxsi kapitalın həcmi – 4,5 mln.manat 3) Uzunmüddətli borc vəsaitlərinin həcmi – 1,5 mln manat (Çəki: 1)
- ✓ 8 mln
 - 4 mln
 - 8.5 mln
 - 6.5 mln
 - 6 mln
- 119.** 2010-cu ilə nisbətən 2012-ci ildə kiçik firmanın işçilərinin hər nəfərinə düşən mənfəətin həcmnin 4% artdığını, işçilərin sayının 5% azaldığını bilərək mənfəətin ümumi məbləğinin dəyişməsinə hesablayın
- ✓ 98.8 %
 - 97.0%.
 - 88.0%;
 - 98.0%;
 - 96.5%;
- 120.** Cari ilin I rübündə firmanın satışdan əldə etdiyi mənfəətinin məbləğinin 60 min manat, məhsul satışına cəkilən xərclərin 20 min. manat olduğunu bilərək mənfəətin ümumi daxilolmalarda payını hesablayın
- 65%;
 - ✓ 75%;
 - 70%.
 - 0.8
 - 40%;

- 121.** A kompaniyası üzrə daxil olmuş sığorta haqlarının məbləğinin 660 000 manat, sığorta təşkilatının nisbi gəlirliliyinin 66 % olduğunu bilərək, sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi hesablayın. (Çəki:
- 440 000 manat
 - 500 000 manat
 - 1 000 000 manat
 - 990 000 manat
 - ✓ 220 000 manat
- 122.** Daxil olmuş sığorta haqlarının məbləğinin 540 000 manat, sığorta fəaliyyətinin rentabelliyyəsinin isə 35 % olduğunu bilərək, sığorta fəaliyyətindən mənfəətin həcmi tapın.
- 200 000 manat
 - ✓ 189 000 manat
 - 1 542 800 manat
 - 540 000 manat
 - 0.35
- 123.** Kompaniya üzrə sığorta qaytarmalarının ödənmə səviyyəsinin 40 %, daxil olmuş sığorta haqlarının məbləğinin 480 000 manat olduğu verilmişdir. Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi hesablayın
- 1 000 000 manat
 - ✓ 192 000 manat
 - 1 200 000 manat
 - 0.6
 - 288 000 manat
- 124.** B kiçik müəssisəsi üzrə şəxsi dövryyə vəsaitlərinin həcmi 54 000 manat, kapitalın ümumi həcmi isə 120 000 manat olduğu məlum olmuşdur. Müəssisə üzrə manevrlik əmsalını tapın.
- ✓ 0, 45
 - 0, 55
 - 66 000 manat
 - 0.66
 - 174 000 manat
- 125.** Səhmdar cəmiyyətlərinin xalis aktivlər göstəricisi necə hesablanır
- əsas fondlarla dövryyə vəsaitlərin cəmi
 - maliyyə öhdəliklərinin və depozitlərin cəmi
 - şəxsi və cəlb olunan vəsaitlərin cəmi
 - ✓ aktivlərin məbləğindən öhdəliklərin məbləğini çıxmaqla
 - aktivlərin məbləğinin üzərinə öhdəliklərin məbləğini gəlməklə
- 126.** Müəssisənin likvidliyi nədir?
- ✓ müəssisənin öhdəliklərinin vaxtında ödəmə qabiliyyəti
 - dövryyə vəsaitlərinin normadan çox təmin olunması
 - əsas vəsaitlə vaxtında təmin olunma imkanları
 - şəxsi və cəlb olunan vəsaitlərin cəmi
 - maliyyə öhdəliklərinin həcmi
- 127.** Müəssisənin satışdan rentabərliyi necə hesablanır?
- ✓ satışdan əldəolunan mənfəət bölünsün məhsul istehsalına xərclərin
 - xalis mənfəət vurulsun nizamnamə kapitalı
 - nizamnamə kapitalı vurulsun aktivlərin orta dəyəriR=
 - xalis mənfəət bölünsun şəxsi kapitalın həcmi
 - xalis mənfəət bölünsun satışdan əldə olunan vəsait
- 128.** Statistika şəxsi dövryyə vəsaitlərin kapitalın ümumi həcmi nisbətindən alınan göstərici necə adlanır?

- ✓ manevrlilik əmsalı
- şəxsi vəsaitlə təmin olunma əmsalı
- maliyyələşdirmə əmsalı
- kapitalın rentabelliği
- kapitalın dövryyə vəsaitləri ilə yüklənmə əmsalı

129. Müəssisənin ən likvidli aktivlərinin ümumi məbləğinin qısamüddətli borcların həcminə nisbətindən hansı statistik göstərici alınır?

- ✓ mütləq likvidlik əmsalı
- cari likvidlik əmsalı
- tez likvidlik əmsalı
- Amortizasiya əmsalı
- sərbəstlik əmsalı

130. Müəssisənin kapitalının 1 manatına düşən şəxsi dövryyə vəsaitlərinin həcmi hansı statistik göstərici xarakterizə edir? (Çəki: 1)

- ✓ manevirlik əmsalı
- Şəxsi vəsaitlə təmin olunma əmsalı
- dövryyə vəsaitlərinin səmərəlilik əmsalı
- investisiyaləşdirmə əmsalı
- Maliyyələşdirmə əmsalı

131. Müəssisənin şəxsi kapitalının əsas kapitaldakı xüsusi çəkisini hansı statistik göstərici xarakterizə edir? (Çəki: 1)

- ✓ investisiyaləşdirmə əmsalı
- manevrlilik əmsalı
- etibarlılıq göstəricisi
- əsas fondla silahlanma əmsalı
- şəxsi vəsaitlə təmin olunmuş əmsalı

132. Şəxsi vəsaitlərin müəssisənin maliyyə ehtiyatlarının ümumi həcmindəki xüsusi çəkisini hansı statistika göstəricisi ifadə edir?

- ✓ sərbəstlik əmsalı
- əsas kapitalın dövryyə əmsalı
- maliyyə sabitliyi əmsalı
- maliyyə sabitliyi əmsalı
- şəxsi vəsaitlə təmin olunma əmsalı

133. Balans mənfəətindən bütün vergi və büdcəyə digər ödəmələri çıxdıqda nə alınır? (Çəki: 1)

- ✓ Xalis mənfəət
- bölüşdürülməmiş mənfəət
- Vergi tutulan mənfəət
- satışdan mənfəət
- Ümumi mənfəət

134. Məhsul satışından daxilolmaların dövryyə vəsaitlərinin orta qalığına nisbətindən alınan göstərici necə adlanır?

- ✓ Dövryyə vəsaitlərinin dövretmə əmsalı
- Balansın aktivliyi
- Əsas kapitalın dövryyəsi əmsalı
- Bir dövryyənin orta müddəti
- satışın effektivlik əmsalı

135. Verilənlərdən hansı firmanın sabit məsrəfinə aid edilir

- ✓ firmanın əmlakına nəzarət edən əmək haqqı, icarə haqqı;
- enerji məsrəfi, icarə haqqı;
- düzgün cavab yoxdur;

- firmanın əmlakına nəzarət edən əmək haqqı, enerji məsrəfi, icarə haqqı.
- firmanın əmlakına nəzarət edən əmək haqqı, enerji məsrəfi;

136. Bunlardan hansı müəssisənin mənfəətinin həcminə təsir göstərmir

- ✓ dövriyyə vəsaitlərinin həcmi
- iş və xidmətlərin tarifi
- məhsulun maya dəyəri
- satılmış. Məhsulun həcmi
- məhsulun qiyməti

137. Müəssisənin maliyyə statistikanın əsas vəzifələrinə daxil deyil?

- ✓ Pul dövriyyəsinin prаметrlərinin öyrənilməsi
- Müəssisənin maliyyə sabitliyi
- Dövriyyə vəsaitlərinin dövriyyəsi
- Dövriyyə vəsaitlərinin dövriyyəsi
- Maliyyə-pul münasibətlərinin vəziyyəti və inkişafı

138. Bunlardan hansı müəssisələrin maliyyə statistikasının göstəricilər sisteminə daxil deyil? (

- ✓ Əsas fondlarla silahlanma əmsalı
- Maliyyə sabitliyi
- Dövriyyə vəsaitlərinin dövriyyəsi
- Likvidlik
- Mənfəət və rentabellik

139. Bunlardan hansı müəssisə və təşkilatların maliyyə sabitliyinin dəyişməsinə qiymətləndirmək üçün istifadə edilən göstəricilərə aid deyil? (Çəki: 1)

- ✓ cari etibarlılıq əmsalı
- maliyyələşdirmə əmsalı
- investisiyalaşdırma əmsalı
- manevrlilik əmsalı
- maliyyə sabitliyi əmsalı

140. Müəssisənin sərəncamında olan əsas vəsaitlər və dövriyyədən kənar aktivləri reallaşma imkanlarının müddətinə görə hansı qrupa aid edilir

- ✓ çətin reallaşan vəsaitlər
- orta müddətə reallaşan vəsaitlər
- ləng reallaşan vəsaitlər
- reallaşması mümkün olmayan
- tez reallaşan vəsaitlər

141. Qısamüddətli öhdəliklərin likvidli aktivlərlə, necə ödənildiyini xarakterizə edən statistik göstərici hansıdır?

- ✓ cari likvidlik əmsalı
- sərbəstlik əmsalı
- manevrlilik əmsalı
- orta likvidlik göstəricisi
- tez likvidlik əmsalı

142. Müəssisə və təşkilatların olduqca tez reallaşa bilən aktivləri necə adlanır? (Çəki: 1)

- pul dövriyyəsi
- çevik aktivlər fondu
- qısamüddətli kreditlər
- hazır məhsul
- ✓ likvidli vəsaitlər

143. Aşağıdakılardan hansı müəssisələrin təsərrüfat fəaliyyətinin nəticəliyini qiymətləndirmək üçün istifadə edilən mənfəət göstəricilərinə aid deyil? (Çəki: 1)

- xalis mənfəət
- satışdan mənfəət
- ✓ istehlak mənfəət
- balans mənfəət
- vergi tutulan mənfəət

144. Verilənlərdən hansılar müəssisə və təşkilatların maliyyə vəziyyətini statistik qiymətləndirməyə imkan verən göstəricilərə aid edilmir? (Çəki: 1)

- satışdan daxilolmalar
- mənfəət
- maliyyə leverajı
- rentabellik
- ✓ əsas fondların orta illik dəyər

145. : Müəssisənin şəxsi kapitalının əsas kapitalla nisbətini statistikada hansı göstərici ifadə edir? (Çəki: 1)

- maliyyə sabitliyi əmsalı
- şəxsi vəsaitdə təmin olunma əmsalı
- əsas kapitalın dövriyyə əmsalı
- manevirlik əmsalı
- ✓ investisiyalaşdırma əmsalı

146. Məhsul istehsalın məsrəfinin dəyişməsinin mənfəətin dinamikasında təsirini hansı düsturla hesablayırlar?

- b

$$\Delta M_{\text{b}} = (R_1 - R_0) z_0$$

- d

$$\sum (p_1 q_1 - z_1 q_1) - \sum (p_0 q_0 - z_0 q_0)$$

- heç biri

- ✓ a

$$\sum z_0 q_1 - \sum z_1 q_1$$

147. m

$$\bar{R} = \sum R_d - \text{ hansı statistik göstəricinin hesablanma düsturudur?}$$

- məhsul satışından mənfəətin orta qiyməti

- rentabelliyn satışa təsirinin orta qiyməti
- ✓ məhsulun orta rentabellik səviyyəsi
- dövriyyə vəsaitlərinin orta rentabelliği
- kapitalın rentabelliğinin orta göstəricisi

148. Satılmış məhsulun rentabelliği hansı düsturla hesablanır?

- c

$$R = \frac{\sum (p - z)q}{\sum zq}$$

- ✓ a

$$R = \frac{M_{sat}}{Z} \cdot 100 \quad \text{ve} \quad R = \frac{\sum (p - z)q}{\sum zq}$$

- u

$$R_{sat} = \frac{\sum (p - z)q}{\sum zq}$$

- b

$$R_{sat} = \frac{M_{sat}}{Z} \cdot 100$$

149. Verilən düsturlardan hansı dövriyyə vəsaitlərinin bir dövriyyəsinin orta müddətini ifadə edir?

- k

$$T = D \cdot Я_{тяцк} \quad \text{ve} \quad t = \frac{D}{Я_{тяцк}}$$

- j

$$t = \frac{D}{Я_{тяцк}}$$

- g

$$R_{sat} = \frac{\sum (p - z)q}{\sum zq}$$

- ✓ a

$$t = \frac{D}{\text{Я дюр}} \text{ ve } \tau = \text{Д} \cdot \text{Я тэцк}$$

150. a

$\sum p_1 q_1 - \sum p_0 q_1$ düsturu neyi ifade edir?

- Satışdan daxilolmaların mənfəətin dəyişməsinə təsirini
- ✓ Satışın orta qiymətinin mənfəətin dəyişməsinə təsirini
- Mənfəətin mütləq dəyişməsini
- Xalis mənfəəti
- Məhsul satışının həcmnin dəyişməsinin mənfəətin dəyişməsinə təsirini

151. Firmanın şəxsi dövriyyə vəsaitlərinin həcmnin 0,82 milyon manat, kapitalın ümumi həcmnin isə 3,4 milyon manat olduğu verilmişdir. Müəssisə üzrə manevrlilik əmsalının tapın.

- 2,18
- 1,82
- ✓ 2,79
- 4,22
- 3,4

152. Kiçik müəssisənin sərəncamında olan şəxsi kapitalın həcmi 420 min manatdır. Bu əsas kapitalın 3/5 hissəsini təşkil edir. Müəssisə üzrə investiyalaşdırma göstəricisini tapın.

- 1,67
- 167%
- ✓ 0,6
- 16,7 %
- 252

153. Təsərrüfat subyektlərinin şəxsi kapitalının əsas kapitalla nisbəti nəyi ifadə edir?

- ✓ investisiyalaşdırma əmsalı
- manevrlilik
- şəxsi kapital profisiti
- manevrlilik əmsalı
- şəxsi vəsaitlə təmin olunmuş əmsalı

154. Firma üzrə dövriyyə vəsaitlərinin təhkimolunur əmsalı 0,89 olduğu məlum olmuşdur. Dövriyyə vəsaitlərinin dövretmə əmsalını hesablayın.

- ✓ 1,12
- 8,9
- 0,11
- 1,89
- 2,89

155. Müəssisənin xalis mənfəətinin üzərinə bütün vergi və büdcəyə digər ödəmələri əlavə etdikdə hansı statistik göstərici alınar?

- ✓ balans mənfəəti
- vergi tutulan mənfəət
- istehsalın son nəticəsi

- bölüşdürülməmiş mənfəət
 - ümumi mənfəət
- 156.** Aşağıdakı göstəricilərdən hansı müəssisə və təşkilatların maliyyə vəziyyətini statistik qiymətləndirməyə imkan verən göstərici deyil?
- mənfəət
 - maliyyə leverajı
 - rensatışdan daxilolmalar
 - tabellik
 - ✓ dövrüyyə vəsaitlərinin səmərəlilik əmsalı
- 157.** Müəssisənin topdansa satış qiymətilə (ƏDV çıxmaqla) məhsul satışından daxilolmalarla məhsulun mənfəətinə daxil edilən istehsal və satış xərclərinin fərqi nəyi ifadə edir?
- Balans mənfəətin mütləq həcmi
 - məhsul satışından xalis gəlir
 - mənfəətin artım tempi
 - vergi tutulan mənfəətin həcmi
 - ✓ məhsul satışından mənfəət
- 158.** B müəssisəsi üzrə 2014-ci il üzrə məhsul satışından daxil olan mənfəətin həcmi 8,2 milyon manat, əsas fondun satışından əldə edilən mənfəətin həcmi 4,1 milyon manat, satışdankənar əməliyyatlardan əldə edilən mənfəətin həcmi isə 0,6 milyon manat olduğunu bilərək balans mənfəətinin həcmi tapın(milyon manatla).
- ✓ 12,9
 - 5,0
 - 8,2
 - 4,7
 - 16,8
- 159.** Firmanın sərəncamında olan şəxsi vəsaitlərin həcmi 1,3 milyon manat, sərbəstlik əmsalının isə 27% olduğunu bilərək müəssisənin maliyyə ehtiyatlarının ümumi həcmi tapın(milyon manatla).
- 0,48
 - ✓ 4,81
 - 3,5
 - 0,35
 - 4,01
- 160.** Müəssisənin sərəncamında olan şəxsi vəsaitlərin həcmi 2,5 milyon manat, maliyyə ehtiyatlarının ümumi həcmi isə 7,2 milyon manat olduğunu bilərək müəssisə üzrə sərbəstlik əmsalını tapın.
- 2,88
 - 3,4
 - ✓ 0,34
 - 0,97
 - 9,7
- 161.** B firması üzrə məhsul satışından daxilolmalarının həcmi 4,4 milyon manat, müəssisənin əsas istehsal fondları həcmi 2,8 milyon manat, maddi dövrüyyə vəsaitlərinin həcmi 1,4 milyon manat və qeyri maddi aktivlərin cəmi həcmi isə 1,1 milyon manat olduğunu bilərək kapitalın ümumi dövrüyyəsinə tapın.
- 9,7
 - ✓ 0,83
 - 1,2
 - 0,97
 - 0,12
- 162.** B müəssisəsi üzrə məhsul satışından daxilolmaların həcmi 8,6 milyon manat, debitor borcları ilə yüklənmə əmsalının isə 0,98 olduğunu bilərək debitor borclarının ümumi məbləğinin hesablayın(milyon manatla).
- 8,43

- 8,6
 - 7,62
 - ✓ 8,78
 - 9,58
- 163.** Müəssisə üzrə məhsul satışından daxilolmaların həcmi 8,6 milyon manat, debütor borclarının ümumi məbləğinin isə 7,4 milyon manat olduğu halda debütor borcları ilə yüklənmə əmsalını hesablayın?
- 11,6 %
 - ✓ 1,16
 - 16
 - 86%
 - 8,6 %
- 164.** Müəssisənin dövrüyyə vəsaitlərinin orta qalığının dövrüyyə vəsaitlərinin dövretmə əmsalına hasılı hansı statistik göstəricini ifadə edir?
- balans aktivin dövrüyyəsi
 - ✓ Məhsul satışından daxilolmaları
 - satışın səmərəlilik əmsalı
 - bir dövrüyyənin effektiv əmsalı
 - əsas kapitalın dövrüyyə əmsalı
- 165.** A firması üzrə ümumi rentabelliyyə 0,72, əsas istehsal fondlarının, qeyri- maddi aktivlərin və maddi dövrüyyə vəsaitlərinin birlikdə orta illik dəyərinin 2,64 milyon manat olduğu məlumdur. Balans mənfəətinin həcmi hesablayın(milyon manatla)
- 3,67
 - 2,64
 - ✓ 1,9
 - 1,92
 - 3,36
- 166.** A müəssisəsi üzrə 2014-ci il üzrə balans mənfəətinin həcmi 8500 min manat, məhsul satışından daxil olan mənfəətin həcmi 6,2 milyon manat, əsas fondun satışından əldə edilən mənfəətin həcmi 2,1 milyon manat olduğunu bilərək satışdankənar əməliyyatlardan əldə edilən mənfəətin həcmi tapın(milyon manatla).
- 5,0
 - ✓ 0,2
 - 16,8
 - 12,6
 - 4,4
- 167.** İnvestisiya kompaniyasının əldə etdiyi mənfəətin həcmi 0.52 milyon manat, kompaniyanın rentabellik səviyyəsinin isə 0,38 olduğunu bilərək səhmdar kapitalının orta illik dəyərini(milyon manatla) tapın.
- 13,7
 - 0,2
 - 0,9
 - 0,14
 - ✓ 1,37
- 168.** T investisiya kompaniyasının əldə etdiyi mənfəətin həcmi 2.2 milyon manat, səhmdar kapitalının orta illik dəyərinin isə bundan 5,2 dəfə çox olduğu məlumdur. Kompaniyanın rentabellik səviyyəsinə tapın.
- 3
 - ✓ 0,19
 - 7,4
 - 5,2
 - -3
- 169.** B firması üzrə məhsul satışından daxilolmalarının həcmi 0,44 milyon manat, müəssisənin dövrüyyə vəsaitlərinin orta qalığının isə bunu 125 %-ni təşkil etdiyi məlum olmuşdur. Firma üzrə dövrüyyə vəsaitlərinin təhkim olunma əmsalını tapın.

- ☒ 1,25
☐ 88
☐ 8
☐ 0,8
☐ 12,5
- 170.** B firması üzrə məhsul satışından daxilolmalarının həcmnin 0,44 milyon manat, müəssisənin dövrüyyə vəsaitlərinin orta qalığının isə bunu 125 %-ni təşkil etdiyi məlum olmuşdur. Dövrüyyə vəsaitlərinin dövretmə əmsalını hesablayın.
- ☐ 1,25
☐ 12,5
☐ 88
☐ 8
☒ 0,8
- 171.** F firması üzrə müəssisənin əsas istehsal fondları həcmnin 2,2 milyon manat, maddi dövrüyyə vəsaitlərinin həcmnin 1,0 milyon manat və qeyri maddi aktivlərin cəmi həcmnin 0,8 milyon manat, kapitalın ümumi dövrüyyə əmsalının isə 0,77 olduğunu bilərək məhsul satışından daxilolmalarının həcmi tapın.
- ☐ 4,77
☐ 0,31
☒ 3,08
☐ 5,2
☐ 0,48
- 172.** C müəssisəsi üzrə məhsul satışından daxil olan vəsaitlərin həcmi 4,8 milyon manat, dövrüyyə vəsaitlərinin orta qalığının isə bundan 2,3 dəfə az olduğunu bilərək müəssisənin dövrüyyə vəsaitlərinin dövretmə əmsalını hesablayın (faizlə)
- ☐ 23
☐ 430
☒ 230
☐ 4,3
☐ 43
- 173.** C firması üzrə məhsul satışından daxil olan mənfəətin həcmi 1,08 milyon manat, məhsulun istehsalı zamanı çəkilən ümumi məsrəfin həcmnin isə bundan 2,4 dəfə çox olduğu məlum olmuşdur. Satılmış məhsulun rentabelliğini hesablayın (faizlə).
- ☐ 65%
☒ 41,7 %
☐ 240%
☐ 24 %
☐ 141%
- 174.** A müəssisəsi üzrə 2014-ci il üzrə balans mənfəətinin həcmnin 8500 min manat, məhsul satışından daxil olan mənfəətin həcmnin 6, 2 milyon manat, əsas fondun satışından əldə edilən mənfəətin həcmnin 2,1 milyon manat olduğunu bilərək satışdankənar əməliyyatlardan əldə edilən mənfəətin həcmnin balans mənfəətinin ümumi həcmindəki xüsusi çəkisini hesablayın (faizlə).
- ☐ 197
☐ 51,8
☒ 2,4
☐ 58,8
☐ 148
- 175.** Aşağıdakı şərti məlumatlar əsasında kompaniya üzrə sığorta portfelinin həcmi müəyyənləşdirin? 1. Sığorta sahəsinin əhatə olunması göstəricisi- 40% 2. Sığorta sahəsinin həcmi-180.
- ☐ 36.0
☐ 120.0
☐ 45.0
☐ 90.0
☒ 72.0

176.	A sığorta kompaniyası üzrə daxil olmuş sığorta haqlarının ümumi məbləğinin 1,8 mln.manat,sığorta fəaliyyətindən mənfəətinin isə bunun 2/5 hissəsinə bərabər olduğunu bilərək, kompaniya üzrə sığorta fəaliyyətinin rentabelliyi göstəricisini müəyyənləşdirin. 720 4 4,5 0,72 ✓ 0,4
177.	Sığorta sahəsinin əhatə olunması göstəricisinin 0,75, sığorta obyektlərinin maksimal mümkün sayının 444, daxil olmuş sığorta haqlarının 280 min manat olduğunu bilərək, sığorta ödəmələrinin orta həcmi tapın. 472 563 ✓ 841 767 765
178.	Sığorta sahəsinin əhatə olunması göstəricisinin isə 0,88, zərər çəkmiş obyektlərin xüsusi çəkisininin 0,67, sığorta hadisələri zamanı sərər çəkmiş obyektlərin sayının 452 olduğu məlum olmuşdur. Sığorta obyektlərinin maksimal mümkün sayını tapın. 550 752 675 630 ✓ 767
179.	Sığorta sahəsinin əhatə olunması göstəricisinin isə 0,88, sığorta obyektlərinin maksimal mümkün sayının 767, zərər çəkmiş obyektlərin xüsusi çəkisininin 0,67 .olduğunu bilərək, sığorta hadisələri zamanı sərər çəkmiş obyektlərin sayını tapın. 590 ✓ 452 450 76 630
180.	Sığorta sahəsinin əhatə olunması göstəricisinin isə 0,88, sığorta obyektlərinin maksimal mümkün sayının 767,sığorta hadisələri zamanı sərər çəkmiş obyektlərin sayının 454 olduğunu bilərək, zərər çəkmiş obyektlərin xüsusi çəkisini tapın(faizlə). 59 75 ✓ 67 76 63
181.	Sığorta olunmuş obyektlərin ümumi sayı 675, sığorta sahəsinin əhatə olunması göstəricisinin isə 0,88 olduğu məlum olarsa sığorta obyektlərinin maksimal mümkün sayını tapın. ✓ 767 675 594 563 765
182.	Sığorta təşkilatının gəlirinin mütləq həcmnin 5, 2 mln manat, Daxil olmuş sığorta haqlarının məbləğinin 7, 4 mln manat olduğunu bilərək sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi tapın. 0, 70 mln manat 4, 4 mln manat ✓ 2, 2 mln manat 12, 6 mln manat 6,3 mln manat

- 183.** Aşağıdakı şərti məlumatlar verilmişdir. 1. Sığorta ehtiyatlarının həcmi - 6, 0 mln manat 2. ödənməmiş nizamnamə kapitalının həcmi – 3,2 mln manat 3. digər şəxsi vəsaitlərin həcmi – 1, 8 mln manat Verilənlərə əsasən aktivlərin quruluşu göstəricisini tapın.
- 19.6
 - 41.0
 - ✓ 0.83
 - 1.0
 - 11.0
- 184.** Daxil olmuş sığorta haqlarının məbləğinin 3, 4 mln manat, sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi isə 1, 8 mln manat olduğu məlum olmuşdur. Sığorta təşkilatının nisbi gəlirliliyi nə qədər olmuşdur
- ✓ 0.47
 - – 1, 6 mln manat
 - 0.45
 - 5, 2 mln manat
 - 1, 6 mln manat
- 185.** B sığorta kompaniyası üzrə sığorta məbləğinin zərərliyi göstəricisinin 40 % , zərərçəkmiş obyektlərin sığorta məbləğinin isə 12 mln manat olduğu bəlli olmuşdur. Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi müəyyən edin. (Çəki: 1)
- ✓ 4, 8 mln manat
 - 4, 0 mln manat
 - 3, 0 mln manat
 - 12, 4 mln manat
 - 5 mln manat
- 186.** A kompaniyası üzrə sığorta olunmuş obyektlərin ümumi sığorta məbləğinin daxil olmuş sığorta haqlarının həcmindən 4 dəfə çox olduğunu bilərək sığorta məbləğinə nisbətə ödəmələrin səviyyəsini müəyyənləşdirin
- ✓ 0.25
 - 1.6
 - 0.75
 - 0.4
 - 4.0
- 187.** Aşağıdakı şərti məlumatlar əsasında sığorta sahəsinin əhatə olunması göstəricisini faizlə hesablayın. 1. zərər çəkmiş obyektlərin xüsusi çəkisi-75% 2.zərər çəkmiş obyektlərin sayı- 60 3. sığorta obyektlərinin maksimal mümkün sayı- 80
- ✓ 100.0
 - 80.0
 - 60.0
 - 75.0
 - 50.0
- 188.** Kompaniya üzrə daxil olmuş sığorta haqlarının məbləğinin 2,8 milyon manat, sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin isə bunun 20 % həcmində olduğunu bilərək sığorta təşkilatının nisbi gəlirliliyini hesablayın. (Çəki: 1)
- ✓ 0.8
 - 0.78
 - 1.4
 - 0.6
 - 1.28
- 189.** Kompaniya üzrə sığorta portfelinin həcmi 320, zərər çəkmiş obyektlərin xüsusi şəkisinin faizlə qiymətinin 25 olduğunu bilərək sığorta hadisələri nəticəsində zərər çəkmiş obyektlərin sayını müəyyənləşdirin
- ✓ 80.0
 - 8000.0
 - 128.0
 - 345.0

- 12.8
- 190.** Aşağıdakı şərti məlumatlar verilmişdir: 1. Sığorta məbləğinin zərərliyi əmsalı (%-lə) – 25. 2. Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğ – 2mln.manat 3. Zərər çəkmiş obyektlərin sayı – 400 Zərər çəkmiş obyektlərin orta sığorta məbləğini hesablayın
- ✓ 20000.0
- 30000.0
 - 40000.0
 - 25000.0
 - 15000.0
- 191.** Sığorta kompaniyası üzrə aşağıdakı şərti məlumatlar əsasında sığorta ehtiyatlarının həcmi hesablayın: - Daxil olmuş sığorta haqlarının ümumi məbləği – 2 mln.manat - Ödənilmiş nizamnamə kapitalının həcmi – 1 mln.manat - Maliyyə sabitliyi əmsalı – 2,5 - Digər şəxsi vəsaitlərin ödənilmiş nizamnamə kapitalındakı xüsusi çəkisi – 170%-dir
- ✓ 2.3
- 2.0
 - 1.5
 - 2.5
- 192.** Sığorta kompaniyası üzrə aşağıdakı şərti məlumatlar verilmişdir: - aktivlərin quruluşu göstəricisinin qiyməti- 0,75 - sığorta ehtiyatlarının həcmi- 6 mln.manat -ödənilmiş nizamnamə kapitalının məbləği- 1,8 mln.manat Sığorta kompaniyasının sərəncamında olan digər şəxsi vəsaitlərin həcmi hesablayın(mln.manatla).
- ✓ 2.2
- 3.15
 - 5.85
 - 3.0
 - 2.8
- 193.** 2013-cü ilin III rübündə sığorta kompaniyasının əmlak sığortası üzrə yığılmış sığorta haqlarının məbləğinin 50 min manat, mənfəətinin həcmi 40 min manat olduğunu bilərək verilən variantlardan düzgün olanı seçin: (Çəki: 1)
- ✓ əmlak sığortası üzrə yığılmış sığorta haqlarının hər manatına düşən mənfəətin məbləği 80 qəpikdir
- əmlak sığortası üzrə mənfəətin yığılmış sığorta haqlarının hər manatına düşən məbləği 8 manatdır;
 - əmlak sığortası üzrə yığılmış sığorta haqlarının hər manatına düşən mənfəətin məbləği 120 manatdır ;
 - əmlak sığortası üzrə əldə edilmiş mənfəətin yığılmış sığorta haqlarının hər manatına düşən məbləği 80 qəpikdir
 - əmlak sığortası üzrə yığılmış sığorta haqlarının hər manatına düşən mənfəətin məbləği 1.25 manatdır
- 194.** Verilən variantlardan düzgün olanı seçin:
- ✓ Brutto stavka netto stavka ilə sığorta işinin aparılması xərclərinin cəminə bərabərdir
- Brutto stavka netto stavkadan sığorta işinin aparılması xərclərini çıxmaqla hesablanır;
 - Brutto stavka iki qat netto stavkaya bərabərdir;
 - Netto stavka brutto stavka ilə sığorta işinin aparılması xərclərinin cəminə bərabərdir.
 - Brutto stavka netto stavka ilə sığorta ödəmələrinin cəminə bərabərdir;
- 195.** Sığorta şirkəti üzrə sığorta fəaliyyətindən mənfəətin həcmi 2,4 milyon manat, sığorta fəaliyyətinin rentabelliği göstəricisinin 0, 4 olduğunu bilərək daxil olmuş sığorta haqlarının ümumi məbləğini müəyyənləşdirin.
- ✓ 6 mln
- 2, 8 mln.
 - 9,6 mln
 - 5.6 mln
 - 0,96 mln.
- 196.** Daxil olmuş sığorta haqlarının məbləğinin bütün sığorta olunmuş obyektlərin ümumi sığorta məbləğinə nisbətini hansı statistik göstərici xarakterizə edir?
- ✓ sığorta məbləğinə nisbətə ödəmələrin səviyyəsi
- sığorta məbləğinin zərərliyi
 - sığorta ödəmələrinin orta həcmi

- sığorta qaytarmalarının orta məbləği
- sığorta ödəmələrinin orta həcmi
- 197.** Sığortanın bütün növləri üzrə sığortada ödəmələrinin ümumi məbləğinin daxil olan sığorta vəsaitlərinin həcmindəki xüsusi çəkisini statistikada hansı göstərici xarakterizə edir?
- ✓ cari etibarlılıq
- Sığorta fəaliyyətinin rentabelliği
- Sığorta qaytarmalarının ödənmə səviyyəsi
- İnvestisiya rentabelliği
- Sığorta tezliyi
- 198.** Daxil olmuş sığorta haqlarının ümumi məbləğinin 1 manatına düşən sığorta fəaliyyətindən mənfəətin həcmi statistikada hansı göstərici xarakterizə edir? (Çəki: 1)
- ✓ Sığorta fəaliyyətinin rentabelliği
- Sığorta fəaliyyətinin effektivliyi
- Sığorta tezliyi
- İnvestisiya rentabelliği
- Maliyyə sabitliyi
- 199.** Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin daxil olmuş sığorta haqlarının məbləğinə nisbətindən alınan göstərici nəyi ifadə edir?
- ✓ Sığorta qaytarmalarının ödənmə səviyyəsi
- Zərər çəkmə iş obyektlərin orta sığorta məbləği
- Sığorta portfelinin həcmi
- Sığorta məbləğini nisbətə ödəmələrin səviyyəsi
- Sığorta ödəmələrinin orta həcmi
- 200.** Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin zərər çəkmiş obyektlərin sığorta məbləğindəki xüsusi çəkisi nəyi xarakterizə edir? (
- ✓ Sığorta məbləğinin zərərliyi
- Sığorta məbləğinə nisbətə ödəmələrin səviyyəsi
- Sığorta qaytarmalarının ödənmə səviyyəsi
- Sığorta qaytarmalarının nisbi rentabelliği
- Sığorta ödəmələrinin orta həcmi
- 201.** Cari ilin mart ayında sığorta kampaniyasının icbari sığorta üzrə daxil olmuş sığorta haqlarının ümumi məbləğinin 2% azaldığını, sığorta fəaliyyətindən əldə edilən mənfəətin 4% artdığını olduğunu bilərək verilən variantlardan düzgün olanı seçin
- ✓ rentabellik səviyyəsi 6.1% artmışdır
- rentabellik səviyyəsi 6.1% azalmışdır
- rentabellik səviyyəsi 4.1% artmışdır
- rentabellik səviyyəsi 6.6% artmışdır.
- mənfəət 6.1% artmışdır
- 202.** Cari ilin mart ayında sığorta kampaniyasının könüllü sığorta üzrə daxil olmuş sığorta haqlarının ümumi məbləğinin 40 min manat, sığorta fəaliyyətindən əldə edilən mənfəətin 50 min manat olduğunu bilərək sığorta fəaliyyətinin rentabelliğini hesablayın. (Çəki: 1)
- ✓ 1.25
- 0.08
- 0.8
- 1.15
- 1.05
- 203.** Verilənlərdən hansı sığorta statistikasının mütləq göstəricilərinə aiddir? (Çəki: 1)
- ✓ zərər çəkmiş obyektlərin sayı
- aktivlərin quruluşu
- zərər çəkmiş obyektlərin xüsusi çəkisi
- sığorta ödəmələrinin orta həcmi

- kompaniyada işləyən bir nəfərə düşən daxilolmaların həcmi

204. Verilənlərdən hansı sığorta təşkilatlarının maliyyə-iqtisadi fəaliyyətini xarakterizə edən nisbi göstəricilərə aid deyil?

- aktivlərin quruluşu
- ✓ kompaniyada işləyən bir nəfərə düşən daxilolmaların həcmi
- xalis mənfəətin şəxsi kapitala nisbəti
- xalis mənfəətin məsrəfin həcmində xüsusi çəkisi
- sığorta işinin aparılması xərclərinin mənfəətə nisbəti

205. Bunlardan hansı sığorta kompaniyaların reytingini müəyyən etmək üçün istifadə edilən göstəricilərə aid deyil? (

- ✓ qeydə alınmış sığorta hadisələrinin cəmi
- investisiya fəaliyyətinin rentabelliği
- Cari etibarlılıq
- maliyyə sabitliyi
- sığorta fəaliyyətinin rentabelliği

206. “Sığorta sahəsi” ifadəsi statistikada nəyi xarakterizə edir?

- ✓ sığorta obyektlərinin maksimum mümkün sayı
- Sığorta olunmuş obyektlərin ümumi sayı
- qeydə alınmış sığorta hadisələrinin cəmi
- müqavilə imzalanmış obyektlərin orta sayı
- sığorta portfeli

207. Sığorta kompaniyaları üzrə bağlanmış müqavilələrin ümumi sayı statistikada necə adlanır? (Çəki: 1)

- ümumi sığorta məbləği
- sığorta hadisəsi
- ✓ sığorta portfeli
- sığorta sahəsi
- sığorta yükü

208. Veriləndən hansı sığorta statistikasının nisbi göstəricilərinə aid deyil? (Çəki: 1)

- zərərçəkmiş obyektlərin xüsusi çəkisi
- sığorta sahəsinin əhatə olunması göstəricisi
- sığorta qaytarmalarının ödənmə səviyyəsi
- sığorta məbləğinin zərərliyi
- ✓ sığorta kompaniyalarının maliyyə sabitliyi

209. Sığorta müqaviləsi üzrə köçürülmüş sığorta haqlarının məbləğinin daxil olmuş sığorta haqlarının ümumi məbləğinə nisbətini hansı statistik göstərici

- ✓ Təkrar sığorta fəaliyyətinin etibarlılığı
- Cari etibarlılıq
- Sığorta fəaliyyəti rentabelliği
- Köçürülmüş sığorta haqları əmsalı
- Sığorta təşkilatının nisbi gəlirliliyi.

210. Aşağıdakılardan hansılar sığorta kompaniyaların reytingini müəyyənləşdirmək məqsədilə hesablanan maliyyə-iqtisadi fəaliyyəti xarakterizə edən göstəricilərə aid deyil?

- ✓ Sığorta qaytarmaları üzrə ödənilmiş məbləğ
- Cari etibarlılıq;
- İnvestisiya fəaliyyətinin rentabelliği
- Sığorta fəaliyyətin rentabelliği
- Aktivlərin quruluşu;

211. Zərər çəkmiş obyektlərin sayının sığorta portfelinə nisbətindən alınan göstərici nəyi xarakterizə edir?

- Zərər çəkmiş obyektlər üzrə orta mənfəəti
- Ödəniləcək zərərin orta kəmiyyət
- Nizamnamə kapitalını
- ✓ Zərər çəkmiş obyektlərin xüsusi çəkisi
- Zərər çəkmiş obyektlərin orta say

212. q

Daxil olan sığorta haqlarının ümumi məbləğinin sığorta müqaviləsi üzrə köçürülmüş sığorta haqlarının həcmində xüsusi çəkisi $\frac{5}{3}$ olduğunu bilərək, təkrar sığorta fəaliyyətinin etibarlılığı göstəricisini hesablayın.

- 0.75
- ✓ 0.6
- 0.4
- 0.45
- 1.66

213. h

İnvestisiyadan mənfəətin sığorta ehtiyatlarının ümumi həcmindəki xüsusi çəkisinin $\frac{3}{4}$ olduğunu bilərək investisiya fəaliyyətinin rentabelliği göstəricisini faizlə hesablayın.

- 25
- 45
- ✓ 75
- 60
- 50

214. Verilən düsturlardan hansı sığorta təşkilatının nisbi gəlirliyinin düsturudur?

✓ a

$$\frac{P_n - W}{P_n}$$

• f

$$V_{orta} = \frac{P_n}{N}$$

• m

$$\frac{P_n}{S_n} - 0$$

• o

$$\frac{n}{N} \cdot 100$$

215. Sığorta kompaniyaları üzrə üzvlük haqlarının (sığorta ödəmələri) orta həcmi hansı düsturla hesablanır?

- d

$$\frac{W}{S_n} \cdot 100$$

- k

$$\frac{n}{N} \cdot 100$$

- n

$$\frac{P_n}{S_n} - 0$$

- √ a

$$\frac{P_n}{N}$$

216. Əmlak sığortasında Netto stavka ümumi halda hansı düsturla hesablanır:

- g

$$\overline{M}_{\text{zer} + t \tau} \cdot x$$

- √ a

$$\frac{\ell_{x+n} V \cdot k}{\ell_x}$$

- j

$$\overline{x} + t \cdot \tau$$

- y

$$\frac{P_x - W}{P_x} \quad \tau$$

217. f

$$NS_{x:n} = \frac{\ell_{x+n} V^{\cdot k}}{\ell_x} \cdot SM \quad \text{düsturunda } l_x \text{ şərti işaresi neyi ifadə edir?}$$

- ✓ sığortalananın ilk müddətində şəxslərin sayı
- sığorta xərcləri
- tarif dərəcəsi
- orta ömür uzunluğu
- müqavilənin müddətini

218. “Elm” sığorta kompaniya üzrə, zərər çəkmiş obyektlərin xüsusi şəklisinə faizlə qiymətinin 25, sığorta hadisələri nəticəsində zərər çəkmiş obyektlərin sayının 56 olduğu məlum olmuşdur. Kompaniya üzrə sığorta portfelinin həcmi müəyyənəldir.

- 2240
- 14
- 1 400
- 140
- ✓ 224

219. Aşağıdakı veriləndən hansı sığorta statistikasının nisbi göstəricisi deyil?

- sığorta sahəsinin əhatə olunması göstəricisi
- sığorta qaytarmalarının ödənmə səviyyəsi
- zərərçəkmiş obyektlərin xüsusi çəkisi
- sığorta məbləğinin zərərliyi
- ✓ sığorta portfelinin həcmi

220. Daxil olmuş sığorta haqlarının ümumi məbləğinin təkrar sığorta fəaliyyətinin etibarlılığı göstəricisinə hasili nəyi ifadə edir?

- sığorta fəaliyyəti rentabelliği
- sığorta portfelinin həcmi
- ✓ sığorta müqaviləsi üzrə köçürülmüş sığorta haqlarının məbləğini
- sığorta təşkilatının nisbi gəlirliliyi.
- cari etibarlılıq

221. D iğorta kompaniyası üzrə aktivlərin quruluşu göstəricisinin qiyməti 0,65 - sığorta ehtiyatlarının həcmi- 4,4 mln.manat -sığorta kompaniyasının sərəncamında olan digər şəxsi vəsaitlərin həcmi 0,57 mln.manat olduğu bəllidir. Kompaniya üzrə ödənməş nizamnamə kapitalının məbləğinin sığorta ehtiyatlarındakı xüsusi çəkisini tapın(faizlə).

- 50
- ✓ 52
- 15,9
- 55
- 159

222. D iğorta kompaniyası üzrə aktivlərin quruluşu göstəricisinin qiyməti 0,65 - sığorta ehtiyatlarının həcmi- 4,4 mln.manat -sığorta kompaniyasının sərəncamında olan digər şəxsi vəsaitlərin həcmi 0,57 mln.manat olduğu bəllidir. Kompaniya üzrə ödənməş nizamnamə kapitalının məbləğini hesablayın(mln.manatla).

- 2,86
- 7,34

		• 73,4 • 28,6 √ 2,29
223.	Sığorta şirkəti üzrə 2013-cü ildə sığorta fəaliyyətinin rentabelliği göstəricisinin 0,45, daxil olmuş sığorta haqlarının ümumi məbləğinin isə 4,9 milyon manat, 2014-cü ildə isə sığorta şirkəti üzrə sığorta fəaliyyətindən mənfəətin həcmi 2,48 milyon manat olduğu məlum olmuşdur. Sığorta şirkəti üzrə sığorta fəaliyyətindən mənfəətin illər üzrə nisbi artımı tapın.	• 2,27 • 1,2 • 0,45 • 0,27 √ 0,12
224.	Sığorta şirkəti üzrə 2013-cü ildə sığorta fəaliyyətinin rentabelliği göstəricisinin 0,45, daxil olmuş sığorta haqlarının ümumi məbləğinin isə 4,9 milyon manat, 2014-cü ildə isə sığorta şirkəti üzrə sığorta fəaliyyətindən mənfəətin həcmi 2,48 milyon manat olduğu məlum olmuşdur. Sığorta şirkəti üzrə sığorta fəaliyyətindən mənfəətin illər üzrə mütləq artımını tapın.	• 0,12 √ 0,27 • 0,89 • 2,27 • 2,7
225.	N sığorta kompaniyası üzrə 2014-cü ildə sığorta olunmuş obyektlərin orta sığorta məbləğinin 0,02 milyon manat, sığorta portfelinin həcmi isə 126 dır. 2015-ci ildə kompaniya üzrə bütün sığorta olunmuş obyektlərin ümumi sığorta məbləğinin 3,2 milyon manat olduğunu bilərək iki il üçün bütün sığorta olunmuş obyektlərin ümumi sığorta məbləği üzrə artım surətini tapın.	• 3,4 √ 1,27 • 6,8 • 0,79 • 0,68
226.	N sığorta kompaniyası üzrə 2014-cü ildə sığorta olunmuş obyektlərin orta sığorta məbləğinin 0,02 milyon manat, sığorta portfelinin həcmi isə 126 dır. 2015-ci ildə kompaniya üzrə bütün sığorta olunmuş obyektlərin ümumi sığorta məbləğinin 3,2 milyon manat olduğunu bilərək iki il üçün bütün sığorta olunmuş obyektlərin ümumi sığorta məbləğinin mütləq artımını tapın(milyon manatla).	• 3,4 • 5,72 • 6,8 • 0,57 √ 0,68
227.	B 2015-ci ildə sığorta kompaniyasının nisbi gəlirliliyinin 60 % , sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi 0,89 milyon manat, 2014-cü ildə daxil olmuş sığorta haqlarının məbləğinin isə 1,8 milyon manat olduğunu bilərək daxil olmuş sığorta haqlarının artım surətini hesablayın.	√ 1,24 • 0,43 • 0,19 • 2,22 • 1,49
228.	B 2015-ci ildə sığorta kompaniyasının nisbi gəlirliliyinin 60 % , sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi 0,89 milyon manat, 2014-cü ildə daxil olmuş sığorta haqlarının məbləğinin isə 1,8 milyon manat olduğunu bilərək daxil olmuş sığorta haqlarının nisbi artımını hesablayın.	• 1,24 • 0,43 √ 0,19 • 2,22 • 1,49

229. B 2015-ci ildə sığorta kompaniyasının nisbi gəlirliliyinin 60 % , sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi 0, 89 milyon manat, 2014-cü ildə daxil olmuş sığorta haqlarının məbləğinin isə 1,8 milyon manat olduğunu bilərək daxil olmuş sığorta haqlarının mütləq artımını hesablayın.
- 2,69
 - ✓ 0,43
 - 1,48
 - 2,22
 - 1,49
230. “ Atəşgah” sığorta şirkəti üzrə aşağıdakı şərti məlumatlar verilmişdir:
1. Cari etibarlılıq əmsalını – 36% milyon manat,
2. Daxil olan sığorta vəsaitlərinin həcmi- 7,4 milyon manat.
Sığortanın bütün növləri üzrə sığortada ödəmələrinin ümumi məbləğini tapın(milyon manatla).
- 2,26
 - ✓ 2,67
 - 0,37
 - 0,23
 - 0,44
231. “ Atəşgah” sığorta şirkəti üzrə aşağıdakı şərti məlumatlar verilmişdir:
1. Sığortanın bütün növləri üzrə sığortada ödəmələrinin ümumi məbləği – 4,6 milyon manat,
2. Daxil olan sığorta vəsaitlərinin həcmi- 10,4 milyon manat.
Cari etibarlılıq əmsalını tapın.
- 2,26
 - 5,8
 - 4,4
 - 0,23
 - ✓ 0,44
232. Sığorta portfelinin həcmi isə 284, bütün sığorta olunan obyektlərin ümumi sığorta məbləğini 5,78 milyon manat olduğu verilir. N sığorta kompaniyası üzrə sığorta olunmuş obyektlərin orta sığorta məbləğini hesablayın(milyon manatla) .
- 289
 - ✓ 0,02
 - 1,64
 - 0,16
 - 2,52
233. B sığorta kompaniyasının nisbi gəlirliliyinin 60 % , sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi 0, 89 milyon manat olduğunu bilərək daxil olmuş sığorta haqlarının məbləğinin hesablayın.
- 149
 - 0,534
 - 1,48
 - ✓ 2,23
 - 1,49
234. F kompaniyası üzrə sığorta fəaliyyətinin rentabelliyyətinin 28 % , sığorta fəaliyyətindən mənfəətin həcmi 0,46 milyon manat olduğu məlumdur. Daxil olmuş sığorta haqlarının məbləğinin tapın(milyon manatla).
- 0,74
 - 0,13
 - ✓ 1,64
 - 164
 - 280
235. Sığorta kompaniyası üzrə sığorta qaytarmalarının ödənmə səviyyəsinin 50 % , sığorta qaytarmaları üzrə ödənilmiş məbləğin həcmi 244 min manat olduğu məlum olmuşdur. Daxil olmuş sığorta haqlarının məbləğini müəyyənəldirin(milyon manatla).

- 0, 122
 - ✓ 0,49
 - 488
 - 50
 - 294
- 236.** „Kredo” bankın 2014-cü ildə cəlb edilmiş vəsaitlərinin həcmi 2,2, tam likvidlik əmsalının isə 2,09 olduğunu və 2015-ci il üzrə likvidli aktivlərin həcmi 6,6 mln.manat olduğunu bilərək likvidli aktivlərin nisbi artımını tapın(faizlə).
- 40
 - 33
 - 48
 - ✓ 43
 - 20
- 237.** “Yeni Bank” üzrə netto mənfəətinin həcmi 1,8 mln.manat, netto bankheyyəti bundan 2 dəfə az, ehtiyat fondunun həcmi isə bunun 1/3 hissəsinə bərabərdir, kredit borclarının qalığının isə 1,27 mln.manat olduğu məlumdur. Riskdən müdafiə əmsalını tapın.
- 1,2
 - 1,27
 - 5
 - 2,2
 - ✓ 2,6
- 238.** B bankı üzrə kreditin orta qalığının isə 1,8 mln.manat, ödənməmiş kreditin məbləğinin isə bundan 2 dəfə çox olduğu məlum olarsa, kredit dövryyəsinin orta sayını tapın.
- 1,8
 - ✓ 2
 - 0,2
 - 0,9
 - 3,8
- 239.** A bankı üzrə kredit dövryyəsinin orta sayının 3,2, kreditin orta qalığının isə 2,2 mln. olduğu məlum olarsa, ödənməmiş kreditin məbləğini tapın (mln.manatla).
- 0,71
 - 5,4
 - 6,87
 - 0,69
 - ✓ 7,04
- 240.** K bankında əməliyyat gəlirlərinin əməliyyat xərclərinə nisbəti 2010-cu ildə 5/3 , 2011-ci ildə isə 5\4 nisbətində olduğu məlumdur. Bank üzrə sabitlik əmsalının nisbi artımını hesablayın.
- 20 %
 - 133%
 - 25 %
 - ✓ 33 %
 - 60 %
- 241.** 2014 –cü ildə “Yeni Bank” üzrə nizamnamə kapitalının netto şəxsi vəsaitlərinə nisbəti 5/4, 2015-ci ildə isə 3\2 nisbətinə bərabər olmuşdur. Bank üzrə mənfəətin fondla kapitallaşma əmsalının illər üzrə artım sürətini hesablayın.
- ✓ 1,2
 - 1,25
 - 5
 - 2,2
 - 2,5
- 242.** 2014 –cü ildə “Yeni Bank” üzrə nizamnamə kapitalının netto şəxsi vəsaitlərinə nisbəti 5/4, 2015-ci ildə isə 3\2 nisbətinə bərabər olmuşdur. Bank üzrə mənfəətin fondla kapitallaşma əmsalının illər üzrə mütləq artımını hesablayın(faizlə).

- 40
 - ✓ 25
 - 22
 - 50
 - 125
243. K bankında əməliyyat gəlirlərinin əməliyyat xərclərinə nisbəti 2010-cu ildə $\frac{5}{3}$, 2011-ci ildə isə $\frac{5}{4}$ nisbətində olduğu məlumdur. Bank üzrə sabitlik əmsalının mütləq artımını hesablayın.
- ✓ 20%
 - 60 %
 - 25 %
 - 50 %
 - 55 %
244. “Muğan” Bank üzrə netto şəxsi vəsaitlərin nizamnamə kapitalındakı xüsusi çəkisi 34 % olduğu məlum olduğu halda mənfəətin fondla kapitallaşma əmsalını tapın.
- ✓ 2.94
 - 2.54
 - 3.4
 - 0.34
 - 0.6
245. Verilmiş şərti məlumatlar əsasında bankın aktivlərinin rentabellik əmsalını müəyyənəldir. 1. netto aktivlərin həcmi – 6,4 mln manat
2. netto mənfəətin həcmi- 1,6 mln manat
- 30 %
 - 4,8
 - 8
 - 60 %
 - ✓ 25 %
246. bank 150 mln. manatı 5 ilə illik 18 %-lə borca vermişdir. Qaytarılacaq məbləği hesablayın. (Çəki: 1)
- ✓ 285 mln.manat
 - 135 mln.manat
 - 240 mln.manat
 - 270,5mln.manat
 - 178,5 mln.manat
247. K bankında əməliyyat xərclərinin əməliyyat gəlirlərinə nisbəti $\frac{3}{4}$ nisbətində olduğu məlum olmuşdur. Bu bank üzrə sabitlik əmsalını faizlə tapın
- ✓ 0.75
 - 0.025
 - 0.5
 - 0.25
 - 7.5
248. : Regionun X bankında ilin 2-ci rübü üzrə kreditdən istifadə müddətinin 35 gün olduğu məlum olmuşdur. Kredit dövriliyyəsinin sayını müəyyənəldir.
- ✓ 2.6
 - 1.8
 - 0.57
 - 2.0
 - 3.5

249.	B bankı üzrə aşağıdakı şərti məlumatlar verilmişdir. Bunlara əsasən qısamüddətli kreditlərdən istifadənin orta müddətinin dəyiçən tərkibli indeksini tapın. 1. əsas və hesabat dövründə kreditin orta qalığı - 20 və 24 mln manat 2. əsas və hesabat dövrü üzrə, müvafiq olaraq, kreditlərin ödənməsi üzrə bir günlük dövriyyənin həcmi - 1, 6 və 2, 0 mln manat
	✓ 0.96 • 1.2 • 1.17 • 0.88 • 3.84
250.	: Aşağıdakı şərti məlumatlar əsasında A bankında mart ayı üçün qısamüddətli kreditlərdən istifadə müddətini hesablayın. 1. ödəmə üzrə kreditin dövriyyəsini – 15 mln manat 2. Kreditin orta qalığı - 12 mln manat
	✓ 25 gün • 57 gün • 180 gün • 120 gün • 250 gün
251.	A bankı üzrə ümumi aktivlərin həcmi 14 mln manat, şəxsi vəsaitlərin ümumi məbləği isə 4. 5 mln manat olduğu haqqında məlumatların olduğunu bilərək şəxsi vəsaitlərin kifayətlilik əmsalını hesablayın
	✓ 0.32 • 0.68 • 3.1 • 0.8 • 0.25
252.	Aşağıdakı şərti məlumatlar əsasında bankın aktivlərinin rentabellik əmsalını hesablayın. 1. netto aktivlərin həcmi – 2, 5 mln manat 2. netto mənfəətin həcmi- 750 min manat
	✓ 0.3 • 0.6 • 0.45 • 0, 25 • 0.25
253.	Bank üzrə aktivlərin gəlirlilik səviyyəsi 25 %, qısamüddətli aktivlərin ümumi həcmi isə 8 milyon manat olduğunu bilərək bankın bütün netto aktivlərinin həcmi tapın.
	✓ 32 mln • 16 mln • 2, 5 mln • 8, 25 mln • 2 mln
254.	Aşağıdakı şərti məlumatlar əsasında kompaniya üzrə Sığorta sahəsinin həcmi müəyyənləşdirin? 1. Sığorta sahəsinin əhatə olunması göstəricisi- 40% 2. sığorta portfelinin həcmi – 580 000 manat
	✓ 1 450 000 manat • 200 000 manat • 960 000 manat • 600 000 manat • 232 000 manat
255.	Bankların mahiyyəti nədir?
	✓ Hüquqi və fiziki şəxslərin pullarını cəlb edən kredit təşkilatı • pulları cəlb edən kredit təşkilatı • bankın aktiv və passiv siyasətinin balanslı • depozitlərin maksimum həcmi göstərir • fiziki şəxslərin pullarını cəlb edən kredit təşkilatı

256. : Bunlardan hansı bankların fəaliyyətinin iqtisadi normativlərinə aiddir
- ✓ bankların şəxsi vəsaitlərinin minimal həcmi
 - kreditin məbləği
 - depozitlərin maksimum həcmi
 - bankın şəxsi vəsaiti
 - kreditin dövrətmə sayı
257. A bankı üzrə ödənməmiş kreditin məbləğinin 12,6 mln.manat, kreditin orta qalığının həcmi 2,8 mln.manat olduğunu bilərək kredit dövryyəsinə orta sayını tapın
- ✓ 4.5
 - 3.5
 - 22.0
 - 35.0
 - 0.22
258. Bank üzrə likvidli aktivlərin həcmi 22 mln.manat, bank öhdəliklərinin isə bunun 15% -i həddində olduğunu bilərək, cari likvidlik normativini müəyyənə bilərsiniz.
- ✓ 6.67
 - 18.7
 - 0.15
 - 15.0
 - 3.3
259. Bankın şəxsi vəsaitlərinin ümumi məbləğinin 16,4 mln. manat, şəxsi vəsaitlərin ümumi aktivlərin həcmindəki xüsusi cəkisən olduğunu bilərək şəxsi vəsaitlərin kifayətlilik normasını tapın
- ✓ 0.4
 - 0.6
 - 9.84
 - 2.5
 - 6.56
260. : Aşağıdakı şərti məlumatlar əsasında qısamüddətli kreditlərdən istifadənin müddətini hesablayın. 1. ödəmə üzrə kreditin dövryyəsinin həcmi- 18 mln. manat 2. kreditin orta qalığı- 1,085 mln.manat
- ✓ 22.0
 - 19.0
 - 45.0
 - 62.0
 - 35.0
261. Bankın vaxtı keçmiş borclarının ümumi həcmi cəmi verdiyi borcların 20%-ni təşkil edir. Vaxtı keçmiş borcların məbləğinin 1,5 mln. manat olduğunu nəzərə alsaq, borcların ödənilməsi əmsalını hesablayın
- ✓ 0.2
 - 0.8
 - 0.4
 - 0.1
 - 5.0
262. Aşağıdakı şərti məlumatlar əsasında bankın təcili öhdəliklər üzrə likvidlik əmsalını müəyyənə bilərsiniz: a) Likvidli aktivlərin həcmi – 48 mln.manat b) Yüksək likvidli aktivlərin həcmi – 6 mln.manat c) Tam likvidlik əmsalı – 2 (Çəki
- 0.5
 - 2.0
 - 4.0
 - ✓ 0.25

- 1.0
263. Hesabat ilinin sonuna bankın netto aktivlərinin həcmnin 125 mln. manat, netto mənfəətinin məbləğinin 130 mln. manat olduğunu bilərək verilən variantlardan düzgün olanını seçin
- ✓ aktivlərin rentabelliği 1.04 olmuşdur
 - aktivlərin rentabelliği 4% azalmışdır
 - aktivlərin rentabelliği 1.04 azalmışdır
 - aktivlərin rentabelliği 1.40 olmuşdur
 - aktivlərin rentabelliği dəyişməmişdir
264. Ehtiyat norması indeksinin 1, 28, pul multiplikatoru indeksinin 1, 42 olduğunu bilərək depozitlərin quruluşunun dəyişməsi indeksini müəyyənəşdirin.
- 2.7
 - ✓ 1.11
 - 0.9
 - 1.82
 - 0.14
265. Depozitlərin quruluşunun dəyişməsi indeksinin 0,91, pul multiplikatoru indeksinin 1, 4 olduğunu bilərək, ehtiyat norması indeksini tapın.
- ✓ 2.31
 - 0.65
 - 1.27
 - 0.49
 - 2.31
266. Mərkəzi Bank üzrə aşağıdakı şərti məlumatlar əsasında depozitlərin-müddətli öhdəliklərin ümumi həcmi müəyyənəşdirin. 1. Ehtiyatların həcmi – 4 mlrd manat 2. Ehtiyat norması – 25 % (Çəki: 1)
- ✓ 16 mlrd manat
 - 1 mlrd manat
 - 18 mlrd manat
 - 100 mlrd manat
 - 2 mlrd manat
267. Cari likvidlik normativi göstəricisinin məxrəci hansı göstəricidir?
- ✓ bankın övdəlikləri
 - bankın şəxsi vəsaitləri
 - depozitlərin maksimum həcmi
 - uzunmüddətli borclar
 - likvidli vəsaitlər
268. Bankın şəxsi vəsaitlərinin ümumi məbləğinin onun depozitlərinin həcminə olan nisbətinin tərs göstəricisi statistikada hansı göstəricini xarakterizə edir?
- ümumi likvidlik norması
 - depozitlərin orta gəlirlilik norması
 - ✓ əhalidən cəlb edilən vəsaitlərin maksimum həcmi
 - kapitalın kifayətlilik əmsalı
 - aktivlərin rentabellik əmsalı
269. Bank üzrə borcların ödənilməsi əmsalını bankın verdiyi borcların ümumi həcminə hasili hansı statistik göstəricini ifadə edir?
- borcların ödəniş tezliyi
 - kreditlərin gəlirlilik dərəcəsi
 - ✓ vaxtı keçmiş borcları

- Kreditdən istifadənin effektivlik əmsalı
 - Aktivlərin gəlirlilik səviyyəsi
270. Bankın qəsamüddətli aktivlərinin ümumi məbləğinin bütün netto aktivlərin həcminə nisbətindən hansı statistik göstərici alınır?
- Gəlirlilik dərəcəsi
 - Kreditdən istifadənin effektivlik əmsalı
 - ✓ Aktivlərin gəlirlilik səviyyəsi
 - Ani likvidlik əmsalı
 - Kapitalla kifayətlilik əmsalı
271. Bankın uzunmüddətli borcların ümumi məbləğinin bankın şəxsi vəsaitlərinin həcminə nisbətini statistikada hansı göstərici xarakterizə edir? (Çəki: 1)
- ✓ uzunmüddətli likuidlik norması
 - uzunmüddətli kreditlərin xüsusi çəkisi
 - uzunmüddətli maliyyəşmə göstəricisi
 - ümumi likuidlik normativi
 - uzunmüddətli kreditləşmə əmsalı
272. Kredit portfelində vaxti keçmiş borcların xüsusi çəkisinin hansı həddi kritik səviyyə hesab edilir?
- ✓ 0.15
 - 0.03
 - 0.065
 - 0.1
 - 0.05
273. Statistikada bankın öz öhdəlikləri üzrə ödəmə imkanlarını xarakterizə edən göstərici hansıdır? (
- ani likvidlik norması
 - orta müddət öhdəliklər üzrə likvidlik əmsalı
 - ✓ təcili öhdəliklər üzrə likvidlik əmsalı
 - tam likvidlik əmsalı
 - cari likvidlik norması
274. Bunlardan hansı Mərkəzi bankın ölkənin pul-kredit sferasını tənzimləmək və idarə etmək üçün istifadə etdiyi metod və vasitələrə aid deyil? (Çəki: 1)
- valyuta intervenssiyasını reallaşdırmaq
 - pul aqreqatlarının nisbətini tənzimləmək
 - əməliyyatlar üzrə faiz dərəcəsini müəyyən etmək
 - Pul emissiyasını həyata keçirmək
 - ✓ dövlət büdcəsində nəzərdə tutulan xərcləri maliyyələşdirmək
275. Kredit ehtiyatlarını və onlardan istifadəni təhlil etmək üçün əsas hansı statistik metoddan istifadə edilir?
- ✓ qruplaşdırma
 - qrafik və cədvəl
 - dinamika sıraları
 - korelyasiya-regressiya
 - statistik müşahidə
276. Aşağıdakılardan hansı bank statistikasının göstəricilər sisteminin I səviyyəsinə aid deyil?
- ✓ real aktivlərin dinamikası indeksi
 - qarşıdakı dövrdə əhalinin gəlirləri
 - aktivlərin mütləq kəmiyyəti
 - infilyasiyanın səviyyəsi
 - real aktivlərin həcmi

277. Verilənlərdən hansı statistikada bank sisteminin fəaliyyətini öyrənən aspektlərə aid edilmir?

- bankların sayına görə
- təyinatına görə
- göstərdikləri xidmətlərin çeşidinə görə
- mülkiyyət formasına görə
- ✓ Mərkəzi Bankda yerləşdirdikləri ehtiyatların səmərəliliyinə görə

278. “İnfilyasiyanın səviyyəsi” bank statistikasının göstəricilər sisteminin hansı səviyyəsinə aiddir?

- ✓ I səviyyə
- V səviyyə
- IV səviyyə
- III səviyyə
- II səviyyə

279. Bank aktivlərində kredit əməliyyatlarının xüsusi çəkisi indeksi” bank statistikasının göstəricilər sisteminin hansı səviyyəsinə aiddir?

- I səviyyə
- heç biri
- IV səviyyə
- III səviyyə
- ✓ II səviyyə

280. Verilmiş məlumatlara (min manatla) əsasən əsas dövrdə pul kütləsinin dövriyyə sürətini hesablayın

Göstəricilər	2010	2012
Pul kütləsi	600	700
Nağd pul	180	260
ÜDM	2000	2400

- ✓ 3.3
- 11.1
- 1.4
- 0.37
- 9.2

281. verilmiş məlumatlara (min manatla) əsasən cari ildə nağd pulun dövriyyə sürətini hesablayın

Göstəricilər	2010	2012
Pul kütləsi	600	700
Nağd pul	180	260
ÜDM	2000	2400

- 3.3
- ✓ 9.2
- 3.4
- 0.37
- 1.4

282. Aşağıdakı şərti məlumatlar əsasında bank üzrə mənfəətin fondla kapitallaşma əmsalını hesablayın. 1) Netto passivlərin həcmi – 90 mln.manat 2) Nizamnamə kapitalın həcmi – 120 mln.manat 3) Kapitala kifayətlilik əmsalı – 2

- 0.8
- 0.6

- 3/4
- 0.5
- ✓ 2/3

283. bb

$$N_{cl} = \frac{LA}{B\bar{O}} \text{ neyin düsturudur}$$

- depositlərin
- ümumi likvidlik normativi
- likvidlik normativi
- ✓ cari likvidlik normativi
- kreditin istifadə müddəti

284. aa

$$PV_{\text{max}} = \frac{DUH}{BSV} \text{ neyin düsturudur.}$$

- ✓ depositlərin
- cari likvidlik normativi
- kreditin istifadə müddəti
- ümumi likvidlik normativ
- likvidlik normativi

285. Müəyyən dövrdən sonra pulun əlavə edilmiş dəyəri hansı düsturla hesablanır?

- y

$$\frac{P_n - W}{P_n} \quad \tau$$

- e

$$\frac{Pn}{Sn} \quad 0$$

- ✓ a

$$FV = DV(1 + n \cdot i)$$

- f

$$m = \frac{KD_{\text{ödə}}}{D}$$

286. Kredit dövriyyəsinin dəyişməsi nəticəsində dövriyyənin orta sayının mütləq və nisbi dəyişməsini ifadə edən düstur hansıdır?

• y

$$\frac{\sum t_1 d_1}{\sum t_0 d_0}$$

✓ a

$$\frac{\sum n_1 \bar{k}_1}{\sum \bar{k}_1} : \frac{\sum n_0 \bar{k}_1}{\sum \bar{k}_1}$$

• h

$$\frac{\sum KD_{\text{ödə}}^1}{\sum \bar{K}_1} : \frac{\sum KD_{\text{ödə}}^0}{\sum K_0}$$

• n

$$\frac{\sum n_0 \bar{K}_1}{\sum \bar{K}_1} : \frac{\sum n_0 \bar{K}_0}{\sum \bar{K}_0}$$

287. Aşağıdakı verilənlərdən hansı statistikada bank sisteminin fəaliyyətini öyrənən aspektlərə aid edilmir?

- mülkiyyət formasına görə
- göstərdikləri xidmətlərin çeşidinə görə
- ✓ MHS-in maliyyə hesabına görə
- bank filiallarının sayına görə
- təyinatına görə

288. 2012-ci ilə F bankının vaxtı keçmiş borclarının ümumi həcmi cəmi verdiyi borcların 25%-ni təşkil etmişdir. 2013-cü ildə isə bu rəqəm 20 % olmuşdur. Vaxtı keçmiş borcların məbləğinin isə illər üzrə müvafiq olaraq 2 mln. manat və 2,6 mln.mant olduğu bildirilir. 2012-ci ilə nisbətdə 2013 –cü il üçün bankın verdiyi borclarının ümumi həcmnin mütləq artımını tapın(mln.manatla).

- 0.6
- 6
- 8
- 13
- ✓ 5

289. A bankı üzrə 2013-cü ildə şərti məlumatlar əsasında kredit dövriyyəsinin orta sayının 2,6 və ödənməmiş kreditin məbləğinin 240 000 manat olduğu verilmişdir. 2014-cü ildə kreditin orta qalığının 120 min manat olduğunu bilərək bank üzrə kreditin orta qalığının artım surətini tapın.

- 12

- ☒ 0,3
☐ 0, 52
☐ 5,3
☐ 2
- 290.** A bankı üzrə 2013-cü ildə şərti məlumatlar əsasında kredit dövriyyəsinin orta sayının 2,6 və ödənməmiş kreditin məbləğinin 240 000 manat olduğu verilmişdir. 2014-cü ildə kreditin orta qalığının 120 min manat olduğunu bilərək bank üzrə kreditin orta qalığının mütləq artımını tapın.
- ☐ 120 000
☐ 277 000
☒ 27 700
☐ 2,6
☐ 360 000
- 291.** A bankı üzrə 2013-cü ildə şərti məlumatlar əsasında kredit dövriyyəsinin orta sayının 2,6 və ödənməmiş kreditin məbləğinin 240 000 manat olduğu verilmişdir. 2014-cü ildə kreditin orta qalığının 120 min manat olduğunu bilərək bank üzrə kreditin orta qalığının nisbi artımını tapın.
- ☐ 0, 52
☒ 1,3
☐ 12
☐ 2
☐ 0,76
- 292.** B bankının şəxsi vəsaitlərinin məbləğinin 5,7 mln.manat, şəxsi vəsaitlərinin kifayətlilik normativinin 0,62 olduğunu bilərək, ümumi aktivlərinin həcmi müəyyən edin(mln.manatla).
- ☐ 35,3
☒ 9,19
☐ 91,9
☐ 6,32
☐ 3,53
- 293.** Bankın vaxtı keçmiş borclarının ümumi həcmi cəmi verdiyi borcların 25%-ni təşkil edir. Vaxtı keçmiş borcların məbləğinin 4,5 mln. manat olduğunu nəzərə alsaq, bankın veriyi borclarının ümumi həcmi tapın(mln.manatla).
- ☐ 1,125
☐ 11,25
☒ 18
☐ 16
☐ 0.2
- 294.** Bank üzrə əməliyyat xərcləri əməliyyat gəlirlərindən 4 dəfə azdır. Əməliyyat gəlirlərinin 6,5 mln manat olduğunu bilərək sabitlik əmsalının qiymətini tapın(faizlə)?
- ☐ 26 %
☒ 25%
☐ 60%
☐ 40 %
☐ 66 %
- 295.** Aşağıdakı şərti məlumatlar əsasında Bank üzrə kreditin orta qalığını tapın.
 1. kredit dövriyyəsinin orta sayı -2,6
 2. Ödənməmiş kreditin məbləğini – 240 000 manat
- ☐ 640 000
☐ 92 000
☒ 92 300
☐ 237 400
☐ 242 600

296.	Ödənməmiş kreditin məbləğini kredit dövrüyyəsinin orta sayına bölsək, hansı statistik göstərici alınmış olar?
	✓ kreditin orta qalığı - kredit dövrüyyəsinin ümumi məbləği - kreditlərdən istifadənin orta müddəti - pul dövrüyyəsi - bank kreditinin cəlbədicilik əmsalı
297.	B ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 16,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləği 1,4 mlrd.dollar, pul kütləsinin tədavül sürəti isə 3,1 olmuşdur. 2015-ci ildə ölkə üzrə ÜDM-in həcmnin 50 mlrd.ollar olduğunu bilərək ÜDM-in həcmnin artım sürəti ni hesablayın
	✓ 1,07 1,7 7,5 1,97 3,5
298.	B ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 16,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləği 1,4 mlrd.dollar, pul kütləsinin tədavül sürəti isə 3,1 olmuşdur. 2015-ci ildə ölkə üzrə ÜDM-in həcmnin 50 mlrd.ollar olduğunu bilərək ÜDM-in həcmnin nisbi artımını hesablayın(faizlə).
	✓ 7,5 4,7 5,6 7,2 3,5
299.	B ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 16,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləği 1,4 mlrd.dollar, pul kütləsinin tədavül sürəti isə 3,1 olmuşdur. 2015-ci ildə ölkə üzrə ÜDM-in həcmnin 50 mlrd.ollar olduğunu bilərək ÜDM-in həcmnin mütləq artımını hesablayın(mlrd.dollarla).
	7,6 ✓ 3,5 4,6 5,5 2,2
300.	B ölkəsində M1 pul aqreqatının həcmi 16 mlrd.dollar, müəssələrin hesablaşma hesabında olan vəsaitlər,dövlət sığorta vəsaitləri,əmanət banklarına əhəlinin tələbli depozitlərinin birlikdə həcmi isə 2,4 mlrd.dollardır. Ölkə üzrə nəgd pulun tədavül surətinin isə 3,8 olduğunu bilərək ÜDM-in həcmni tapın.
	22,2 1,1 9,8 ✓ 51,7 11,1
301.	A ölkəsində 2014-cü ildə Mo pul aqreqatının həcmnin 8,8 mlrd.ABŞ dollar, nəgd pulun tədavül surətinin 3,8 olmuşdur. Bu göstəricilər 2015-ci ildə isə uyğun olaraq 9,2 mlrd.dollar və 4 olduğu bəlli olmuşdur. İllər üzrə ÜDM-in həcmnin artım surətini hesablayın(faizlə).
	10,1 ✓ 1,1 1,3 14,43 11,1
302.	A ölkəsində 2014-cü ildə Mo pul aqreqatının həcmnin 8,8 mlrd.ABŞ dollar, nəgd pulun tədavül surətinin 3,8 olmuşdur. Bu göstəricilər 2015-ci ildə isə uyğun olaraq 9,2 mlrd.dollar və 4 olduğu bəlli olmuşdur. İllər üzrə ÜDM-in həcmnin nisbi artımını tapın(faizlə).
	33,44

	• 13,36 ✓ 10,05 • 14,43 • 10,66
303.	A ölkəsində 2014-cü ildə Mo pul aqreqatının həcmnin 8,8 mlrd.ABŞ dollar, nəğd pulun tədavül surətinin 3,8 olmuşdur. Bu göstəricilər 2015-ci ildə isə uyğun olaraq 9,2 mlrd.dollar və 4 olduğu bəlli olmuşdur. İllər üzrə ÜDM-in həcmnin mütləq artımını tapın(mlrd.ollarla). • 4,43 ✓ 3,36 • 3,3 • 12,6 • 33,44
304.	Afrika qitəsinin A ölkəsi üzrə UDM-in həcmnin isə 2014-cü ildə 14 mlrd.dollar, nominal pul kütləsinin həcmnin isə 4,8 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 16,5 və 5,0 mlrd.dollar olduğunu bilərək iqtisadiyyatın montarlaşıdırma səviyyəsinin artım surətini tapın(faizlə) • 128 • 130 • 12,4 ✓ 122 • 21,8
305.	Afrika qitəsinin A ölkəsi üzrə UDM-in həcmnin isə 2014-cü ildə 14 mlrd.dollar, nominal pul kütləsinin həcmnin isə 4,8 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin uyğun olaraq 14,5 və 6,0 mlrd.dollar olduğunu bilərək iqtisadiyyatın montarlaşıdırma səviyyəsinin mütləq artımını tapın(faizlə) • 3,4 • 3,8 • 7 ✓ 7,4 • 4,3
306.	X ölkəsi üzrə 2014-ci ildə iqtisadiyyatın montarlaşıdırma səviyyəsinin 36% , UDM-in həcmnin 12 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 40% və 14 mlrd. dollar olduğu məlum olarsa, nominal pul kütləsinin həcmnin nisbi artımını tapın(faizlə)? • 12 • 15,0 • 20 ✓ 30 • 27,8
307.	X ölkəsi üzrə 2014-ci ildə iqtisadiyyatın montarlaşıdırma səviyyəsinin 36% , UDM-in həcmnin 12 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 40% və 14 mlrd. dollar olduğu məlum olarsa, nominal pul kütləsinin həcmnin artım surətini tapın(faizlə)? • 278 • 150 ✓ 130 • 118 • 120
308.	X ölkəsi üzrə 2014-ci ildə iqtisadiyyatın montarlaşıdırma səviyyəsinin 36% , UDM-in həcmnin 12 mlrd.dollar, 2015-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 40% və 14 mlrd. dollar olduğu məlum olarsa, nominal pul kütləsinin həcmni mütləq artımını tapın(mlrd.dollarla)? • 1,0 ✓ 1,28 • 4,32 • 1,5 • 2,78

- 309.** M ölkəsində 2014-cü ildə M3 pul aqrəqatının həcmi 26,2 mlrd.dollar, pul aqrəqatının həcmnin isə 22 mlrd.dollar olmuşdur. Ölkə üzrə depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləğinin M3 pul aqrəqatının həcmindəki xüsusi çəkisini müəyyənləşdirin.
- ✓ 2,2
 - 0,54
 - 1,84
 - 4,2
- 310.** B ölkəsində M3 pul aqrəqatının həcmi 14,4 mlrd.dollar, depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləği isə 1,8 mlrd.dollardır. ÜDM-in həcmnin 36 mlrd.dollar olduğunu bilərək pul kütləsinin tədavül sürətini tapın.
- 22,2
 - ✓ 2,9
 - 0,22
 - 2,22
 - 1,2
- 311.** Mo pul aqrəqatının B ölkəsində həcmnin 8,8 mlrd.ABŞ dollar, nəğd pulun tədavül sürətinin 3,8 olduğunu bilərək ÜDM-in həcmni tapın(mlrd.ollarla).
- 5
 - 12,6
 - 44,33
 - ✓ 33,44
 - 33,3
- 312.** İqtisadiyyatın Y biznes sahəsi üzrə pul kütləsinin dövriyyəsinin sayı 4 il ərzində 9,6 təşkil etmişdir. Pul kütləsinin bir dövriyyənin uzunluğunu hesablayın.
- 180
 - 120
 - 160
 - ✓ 150
 - 170
- 313.** Pulun bir dövriyyənin uzunluğunu verilməmişdir-110 gün. Pul kütləsinin il ərzində dövriyyəsinin sayını hesablayın.
- 2
 - ✓ 3,32
 - 5,76
 - 2,88
 - 3,4
- 314.** Pulun bir dövriyyənin uzunluğunu verilməmişdir-125 gün. Pul kütləsinin 2 il ərzində dövriyyəsinin sayını tapın.
- 2
 - 576
 - ✓ 5,76
 - 2,88
 - 3,4
- 315.** Afrika qitəsinin A ölkəsi üzrə UDM-in həcmnin isə 2014-cü ildə 14 mlrd.dollar, nominal pul kütləsinin həcmnin isə 4,8 mlrd.dollar olduğunu bilərək iqtisadiyyatın montarlaşıdırma səviyyəsini tapın(faizlə).
- 3,4
 - ✓ 34
 - 134
 - 0,43
 - 4,32

- 316.** X ölkəsi üzrə iqtisadiyyatın montarlaşdırma səviyyəsinin 36% , UDM-in həcmnin isə 12 mlrd.dollar olduğu məlum olarsa,nominal pul kütləsinin həcmi tapın(mlrd.dollarla)?
- 0,43
 - 3,6
 - 2,78
 - 3
 - ✓ 4,32
- 317.** X ölkəsi üzrə iqtisadiyyatın montarlaşdırma səviyyəsinin 36% olduğu məlumdur. Bu ölkə üzrə pul kütləsinin tədavi sürətini-dövriyyə sayını tapın?
- 0,64
 - ✓ 2,78
 - 3,6
 - 64
 - 0,28
- 318.** İstehlak qiyməti indeksinin 1,28 olarsa onun pulun alıcılıq qabiliyyəti ilə fərqi hesablayın.
- 1,78
 - ✓ 0,5
 - 7,8
 - 1,5
 - 0, 78
- 319.** M ölkəsində 2014-cü ildə M3 pul aqreqatının həcmi 26,2 mlrd.dollar, M2 pul aqreqatının həcmnin isə 22 mlrd.dollar olmuşdur. Ölkə üzrə depozit sertifikatları və dövlət borc qiymətli kağızlarının ümumi məbləğini müəyyənəldirin.
- 48,2
 - ✓ 4,2
 - 26,21
 - 1,19
 - 22
- 320.** İstehlak qiyməti indeksinin 1,28 olduğu məlumdur. Pulun alıcılıq qabiliyyəti indeksini faizlə hesablayın.
- 128
 - ✓ 78
 - 7,8
 - 12,8
 - 1,28
- 321.** Statistika pulun alıcılıq qabiliyyəti indeksi ilə tərs mütənəşib olan göstərici necə adlanır?
- inflyasiyanın orta səviyyə indeksi
 - pul kütləsinin aqreqat indeksi c
 - pul multiplikatoru indeksi
 - istehlak malları ilə təmin olunma indeksi
 - ✓ istehlak qiyməti indeksi
- 322.** Statistika nominal pul vahidinin miqdrının pul nişanların ümumi miqdarında xüsusi çəkisi hansı göstəricini xarakterizə edir?
- məbləği üzrə əskinas quruluşu
 - nəğd pul kütləsinin real quruluşu
 - real pul kütləsinin xüsusi çəkisi
 - nominal pul kütləsi defisiti
 - ✓ miqdarına görə əskinas quruluşu

- 323.** A ölkəsi üzrə ÜDM –in illik həcmnin 24 mlrd dollar , pul kütləsinin tədavül sürətinin isə 1,8 olduğu məlum olmuşdur. nəgd pulun tədavül sürətinin 2. 14 olduğu məlum olmuşdur. Bu ölkə üzrə M2 pul aqreqatının ümumi məbləğini müəyyənləşdirin.
- ✓ 13,3 mlrd dollar
- 46 mlrd dollar
 - 24 mlrd dlar
 - 43,2 mlrd dollar
 - 25, 8 mlrd dollar
- 324.** Pulun tədavül sürəti indeksinin 1, 05, nominal pul kütləsi indeksinin 1, 24, ÜDM-in deflyator indeksinin isə 0,98 olduğunu bilərək UDM-in fiziki həcm indeksini tapın.
- ✓ 1.33
- 1.0
 - 1.15
 - 0.82
 - 1.82
- 325.** B ölkəsi üzrə nominal pul pul kütləsinin 5 mlrd ABŞ dolları, iqtisadiyyatın monetarlaşma səviyyəsinin isə 0, 46 olduğu məlum olduğunu bilərək, ÜDM-in həcmi hesablayın.
- ✓ 10, 87 mlrd dollar
- 5 mlrd dollar
 - 5, 46 mlrd dollar
 - 2. 3 mlr dollar
 - 4, 54 mlrd dollar
- 326.** Aşağıdakı şərti məlumatlar verilmişdir: 1. Pulun tədavül sürəti indeksi - 0,9 2. nominal pul kütləsi indeksi - 1, 2 3. UDM-in deflyator indeksi – 1, 1 ÜDM-in fiziki həcm indeksini tapın.
- ✓ 0.98
- 1.21
 - 1, 12
 - 0, 95
 - 1.25
- 327.** X ölkəsi üzrə ÜDM-in həcmnin 20 mlrd ABŞ dolları, nominal pul kütləsinin həcmnin isə 6, 8 mlrd. dollar olduğu verilmişdir. Bu ölkədə pulun tədavül sürətini müəyyənləşdirin
- ✓ 2, 94
- 13, 2
 - 0, 34
 - 1, 34
 - 26, 8
- 328.** Maliyyə və bank informasiyasının yığılmalı və təhlili üzrə dövlət işinin təşkili hansı prinsipə əsaslanır
- ✓ maliyyə statistikasında mərkəzləşdirilmiş rəhbərlik
- mərkəzi və tədiyyə balansının tərtib edilməsi
 - makroiqtisadi siyasətin əsas parametrlərinin qiymətləndirilməsi
 - milli hesablar sisteminin tərtib edilməsi
 - maliyyə və bank statistika üzrə göstəriciləri işləmək
- 329.** Pul təsadüfi statistika göstəricilərə aid deyil:
- ✓ mənfəət
- pul multiplikatoru
 - pulun tədavül sürəti
 - pulun bir dövriyyəsinin müddəti
 - pul aqreqatları

330.	Pul kütləsinin cəmiyyətini hesablayarkən nədən istifadə olunur
✓	- pul apreqatı sistemi - nəgd pullar - maliyyə aktivləri - beynəlxalq pullar - likvidli aktivlər
331.	:Bu göstəricilərdən hansı likvidli aktivlərin pul dövriyyəsindəki roluna görə təsnifat qrupuna aid deyil
✓	- pulun alıcılıq qabiliyyəti - nəgdsiz pul kütləsi - pul bazası - beynəlxalq pullar - dövriyyədəki nəgd pul
332.	Bu göstəricilərdən hansı pul dövriyyəsi ilə iqtisadiyyatın real sektorları arasındakı əlaqə göstəricilərinə aid deyil
✓	- dövriyyədəki nəgd pul kütləsi - nominal pul kütləsi - tədavül sürəti indeksləri - pulun alıcılıq qabiliyyəti - real pul kütləsi
333.	Pul vəsaitlərinin hərəkəti nə ilə əlaqədardır
✓	- cəmiyyətin təsərrüfat həyatı ilə - dövriyyədəki nəgd pul kütləsi - real pul kütləsi ilə - tədavül sürəti indeksləri ilə - sığorta təşkilatlarının sayının müəyyənləşdirilməsi
334.	Dünya pulu dedikdə nə başa düşülür
✓	- qızıl və ödəmə vasitəsi olan pullar - nəgd və nəgdsiz pulların fiziki hərəkəti - cəmiyyətin təsərrüfat həyatı ilə - cəmiyyətin təsərrüfat həyatı ilə - Dəyər
335.	«Geniş pullar» aqreqatına hansı elementlər daxildir:
✓	«Pullar» və «kvazi pullar» - ödəniş vasitəsi kimi istifadə oluna bilən ölkənin bütün pul vəsaitləri - M1 + banklarında əhalinin təcili depozitləri - Nəgd və nəgdsiz formada funksiyalarını yerinə yetirərək pulun hərəkəti - Dövriyyədə olan nəgd pullar
336.	İqtisadiyyatın monetarlaşdırma səviyyəsi 32,1-ə bərabərdir. Pul kütləsinin dövriyyəsinin sayını tapın
✓	3.12 4.92 2.07 3.04 2.49
337.	Aşağıdakı şərti məlumatlar əsasında likvidli aktivlərin tədavül sürətinin ümumi pul kütləsinin tədavül sürətinə təsirini müəyyənləşdirin: 1. Pul kütləsində nəgd pulun xüsusi çəkisi – 0,6 2. Bankların kassasında nəgd pulun orta qalığı – 45 mln.manat 3. Hesabat dövründə kassa dövriyyəsi üzrə daxilolmaların ümumi həcmi – 157,5 mln.

- ✓ 2.1
- 0.17
- 0.47
- 3.4
- 5.8

338. Pul kütləsinin dövriyyəsinin sayının il ərzində 2,9 olduğunu bilərər, bir dövriyyənin uzunluğunu tapın.

- 240.0
- 52.3
- 109.0
- 360.0
- ✓ 124.1

339. Pul kütləsinin həcmi 36,1%, pul multiplikatoru isə 19,1% yüksəlmişdir. Pul bazası necə dəyişmişdir?

- 16,2% azalmışdır
- 15,8% azalmışdır
- ✓ 14,3 % artmışdır
- 16,2% artmışdır
- 14,3% azalmışdır

340. Valyuta məzənnəsi indeksinin 1.02, qiymət indeksinin 0.8 olduğunu bilərək verilən varianlardan düzgün olanını seçin (Çəki: 1)

- qiymət indeksinin valyuta məzənnəsi indeksinin qabaqlama indeksi 1.05 olmuşdur.;
- Valyuta məzənnəsi indeksinin qiymət indeksinin qabaqlama indeksi 27.5% azalmışdır;
- Valyuta məzənnəsi indeksinin qiymət indeksinin qabaqlama indeksi 78.4% olmuşdur;
- valyuta məzənnəsi indeksi 107.5% artmışdır;
- ✓ valyuta məzənnəsi indeksinin qiymət indeksinin qabaqlama indeksi 1.275 olmuşdur.

341. A ölkəsi üzrə illik ÜDM –in həcmnin 30 llrd dollar , nəgd pulun tədavül sürətinin 2. 14 olduğu məlum olmuşdur. Bu ölkə üzrə Mo pul aqreqatının ümumi məbləğini müəyyənləşdirin

- 56 mlrd dollar
- 5 mlrd dollar
- 32, 14 mlrd dollar
- ✓ 14 mlrd dlar
- 27, 86 mlrd dollar

342. Pul kütləsinin quruluşu nəyi göstərir: (

- ✓ pul kütləsinin məcmusunda müxtəlif aqreqatların hissəsini
- Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını
- ölkədə inflyasiyanın səviyyəsinə nəzarəti etmək üçün
- 1 man ÜDM-a düşən pul kütləsini ehtiyatlarını
- istehlak qiyməti indeksi

343. Pul bazası nədir:

- ✓ Bank sisteminə ilkin daxil olmuş nəgd pulların həcmi
- Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını
- ölkədə inflyasiyanın səviyyəsinə nəzarəti etmək üçün
- 1 man ÜDM-a düşən pul kütləsini ehtiyatlarını
- istehlak qiyməti indeksi

344. İqtisadiyyatın real sektoruna xidmət üçün zəruri olan pul sektoruna xidmət üçün zəruri olan pul kütləsinin həcmi nədən asılıdır:

- ✓ pul dövriyyəsi qanunundan
- istehlak qiyməti indeksi
- 1 man ÜDM-a düşən pul kütləsini ehtiyatlarını

- ölkədə inflyasiyanın səviyyəsinə nəzarəti etmək üçün
- Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını

345. İqtisadiyyatın monetarlandırılma səviyyəsi nəyi göstərir:

- Bank sisteminə ilkin daxil olmuş nəğd pulların həcmi
- ✓ 1 man ÜDM-a düşən pul kütləsinə ehtiyatlarını
- ölkədə inflyasiyanın səviyyəsinə nəzarəti etmək üçün
- Bank ehtiyatlarının artımı hesabına dövriyyədə pul kütləsinin artmasını
- istehlak qiyməti indeksi

346. Pul vahidinin nominal dəyərinin, nominal pul vahidinin miqdarının pul nişanlarının ümumi miqdarındakı xüsusi çəkisinə hasilinin cəmi nəyi ifadə edir?

- Tədavül sürətinin nəğd pula tələbatına təsiri;
- ✓ Pulun əskinas quruluşunun dinamikası və onun dəyişmə meyli
- Tam likvidli aktivlərin tədavül sürəti.
- Valyuta məzənnəsi;
- Məbləği üzrə əskinas quruluşu

347. Aşağıdakı şərti məlumatlar əsasında valyuta məzənnəsini müəyyən edin. 1. 1kq qənd = 150 manat 2. 1 kq qənd = 0, 75 dollar 1 dollar neçə manatdır?

- 1.0
- ✓ 200.0
- 150.0
- 175.0
- 215.0

348. Pul kütləsinin həcmi 36,1 % pul multiplikatoru isə – 19,1 % yüksəlmişdir. Pul bazası necə dəyişmişdir:

- 14,3 % azalmışdır
- ✓ 14,3 % artmışdır
- 17% azalmışdır
- 16,2 % artmışdır
- 16.2 % azalmışdır

349. Pul bazası 30,6 % azalmış, pul multiplikatoru 12,9 % yüksəlmişdir. Pul kütləsi necə dəyişmişdi:

- 20% artmışdır
- ✓ 21,6% azalmışdır
- 16,2% azalmışdır
- 16,2 % artmışdır
- 21,6 % artmışdır

350. Pul kütləsinin həcmi 26,6%, pul bazası isə – 12,9% artmışdır. Pul multiplikatoru necə dəyişmişdir:

- ✓ 12,1 % artmışdır
- 15,7 % artmışdır
- 15,7 % azalmışdır
- 12,1 % azalmışdır
- 17, 1% azalmışdır

351. Aydındır ki, pul kütləsinin dövriyyəsinin sayı 3,96-ya bərabərdir. İqtisadiyyatın montarlaşdırma səviyyəsi necədi? (

- 20 ,5
- ✓ 25 . 3.
- 49.2
- 4, 02
- 20 . 4.

352. «Kravipullar» aqreqatının məzmunudur:

- $M0 + \text{bankların kassasında pul vəsaitləri} + \text{MB-da kommersiya banklarının məcburi ehtiyatları} + \text{MB-da kommersiya banklarının müxbir hesablarında vəsaitlər}$
- Bankdan kənar pullar və depozitlər
- ✓ $\text{MB-ın və kommersiya banklarının balansında xarici valyutada depozitlər və təcili və əmanət depozitləri}$
- $M2 + \text{Depozit sertifikatları} + \text{səhmlər}$
- bankın aktivlərinin dəyəri

353. İstehlak qiyməti indeksi ilə tərs mütənəşib əlaqədə olan statistik göstərici hansıdır? (Çəki: 1)

- pul multiplikatoru indeksi
- ✓ pulun alıcılıq qabiliyyəti indeksi
- pul kütləsinin dövrlərinin sayı indeksi
- inflyasiyanın orta səviyyə indeksi
- istehlak malları ilə təmin olunma indeksi

354. Nominal pul vahidinin miqdarının pul nişanların ümumi miqdarında xüsusi çəkisi statistikada nəyi ifadə edir?

- Məbləği üzrə əskinas quruluşu
- Valyuta məzənməsinin dəyişmə tempini
- ✓ Miqdarına görə əskinas quruluşu
- Nəgd pul kütləsinin əskinas quruluşu
- Nəgd pul kütləsi təkamül sürəti

355. Pul kütləsinin həcmində nəgd pulların xüsusi çəkisinin dəyişməsi:

- n
$$\Delta V(d) = (d_1 - d_0) \cdot V_0^0 = \Delta d \cdot V_0^0$$

- o
$$\Delta V(V^0) = (V_1^0 - V_0^0) \cdot d_1 = \Delta V^0 \cdot d_1$$

- ✓ a
$$\Delta V(d) = (d_1 - d_0) \cdot V_{\text{novdo}}$$

- b
$$df = \frac{f_i}{\sum f_i}$$

356. Miqdarına görə əskinas quruluşu necə hesablanır:

- h

$$\Delta V(d) = (d_1 - d_0) \cdot V_0^0 = \Delta d \cdot V_{0 \ 1}^0$$

• a

$$df = \frac{f_i}{\sum f_i}$$

- v

$$R = \frac{\sum (x-z)q}{\sum xq}$$

- n

$$M = \frac{\sum Mf}{\sum f}$$

357. hh

M₂ aqreqatına ne daxildir:

- √ a

M₁ + banklarında ehalinin tecili depozitləri

- Nəgd və nəgdsiz formada funksiyalarını yerinə yetirərək pulun hərəkəti
- Dövriyyədə olan nəgd pullar
- «Pullar» və «kvazi pullar»
- vasitəsi kimi istifadə oluna bilən ölkənin bütün pul vəsaitləri

358. Mübadilə tənliyinin ünsürlərinin dinamikası hansı indeks asılılığındadır:

- b

$$M_2 > M_1$$

- √ a

$$I_M \cdot I_V = I_P \cdot I_Q$$

- g

$$I_P = \frac{I_M \cdot I_V}{I_Q}$$

- n

$$M_2 + M_3 < M_1$$

359. Pul aqreqları arasında tarazlıq hansı halda möhkəmlənir:

- n

$$I_P = \frac{I_M \cdot I_V}{I_Q}$$

- ✓ A

$$M_2 + M_3 < M_1$$

- MV=PQ
- b

$$M_2 > M_1$$

360. ÜDM-un indeks-deflyatoru necə müəyyənləşdirilir:

- b

$$I_V = I_{V_N} \times I_d$$

- ✓ a

$$I_p = \frac{I_{M_1} \cdot I_V}{I_Q}$$

- n

$$I_Q = \frac{I_V \cdot I_M}{I_p}$$

- m

$$I_p = \frac{I_V \cdot I_M}{I_Q}$$

361. Pul kütləsinin orta əksinas quruluşu hansı düsturla hesablanır:

- √ g

$$M = \frac{\sum Mf}{\sum f}$$

- m

$$M_2 = \frac{\dot{U}DM}{V}$$

- b

$$M = \frac{\sum qp}{V}$$

- a

$$MV = \sum qp$$

362. Mübadilə tənliyi necə qurulur:

- √ a

$$MV = \sum qp$$

• n

$$I_{p.aq} = \frac{1}{I_p}$$

• b

$$M = \frac{\sum qp}{V}$$

• v

$$M_2 = \frac{\dot{UDM}}{V}$$

363. Pul dövriyyəsi qanunu necə hesablanır:

✓ a

$$M = \frac{\sum qp}{V}$$

• h

$$M_0 = \frac{t \cdot KD_0}{D}$$

• n

$$I_{p.aq} = \frac{1}{I_p}$$

• b

$$PM = \frac{M_2}{PUP \quad bazasi}$$

364. Pulun alıcılıq qabiliyyəti indeksi necə hesablanır

- n

$$M_2 = \frac{\dot{U}DM}{V}$$

- m

$$I_{\varrho} = \frac{I_V \cdot I_M}{I_p}$$

- ✓ a

$$I_{p.aq} = \frac{1}{I_p}$$

- b

$$PM = \frac{M_2}{PUP \quad bazasi}$$

365. Nəğd pula tələbatı hesablamaq üçün hansı düsturdan istifadə edilir?

- ✓ a

$$M_0 = \frac{t \cdot KD_0}{D}$$

- n

$$M_2 = \frac{\dot{U}DM}{V}$$

- b

$$m = \frac{KD_{\text{ödə}}}{D}$$

- g

$$R_{sat} = \frac{\sum (p - z)q}{\sum zq}$$

366. Verilən düsturlardan hansı ilə nəğd pulun tədavül sürətinin dəyişməsinin ümumi pul kütləsinin orta tədavül sürətinə təsiri qiymətləndirilir?

• t

$$\Delta VD = VD_1 + VD_0 = \Delta VD_{v.dap.} + \Delta VD_{v.6a3..}$$

• m

$$\Delta V(d) = (d_1 - d_0) \cdot V_0^0 = \Delta d \cdot V_0^0$$

✓ a

$$\Delta V(V^0) = (V_1^0 - V_0^0) \cdot d_1 = \Delta V^0 \cdot d_1$$

• b

$$\Delta VD = VD_1 - VD_0 = \Delta VD_{v.dap.} + \Delta VD_{v.6a3..}$$

367. ÜDM –un deflyator indeksi hansı düsturla hesablanır?

• hec biri

• t

$$I_V = I_{V_N} \times I_d$$

• b

$$I_Q = \frac{I_V \cdot I_M}{I_P}$$

✓ a

$$I_P = \frac{I_V \cdot I_M}{I_Q}$$

368. Pul kütləsinin bir dövriyyəsinin müddəti necə hesablanır

- n

$$d = M_0 : M_2$$

- m

$$V_{M_0} = UDM : M_0$$

√ a

$$t = \frac{D}{V} M_2 : \frac{UDM}{D}$$

- b

$$I_V = I_{V_N} \times I_d$$

369. Pul kütləsinin dövrlərinin sayı indeksi hansıdır:

√ a

$$I_V = I_{V_N} \times I_d$$

- g

$$V_{M_0} = UDM : M_0$$

- b

$$d = M_0 : M_2$$

- n

$$\Delta = V_1 - V_0$$

370. Pul kütləsinin həcmində nəğd pulun hissəsi necə hesablanır:

- s

$$d = \frac{M_0(M_1, M_2)}{M_3}$$

- √ a

$$d = M_0 : M_2$$

- b

$$V_{M_0} = UDM : M_0$$

- c

$$\Delta = V_1 - V_0$$

371. Nəğd pul kütləsinin dövriyyəsinin sürəti necə hesablanır:

- √ a

$$V_{M_0} = UDM : M_0$$

- b

$$\Delta = V_1 - V_0$$

- s

$$DM = \frac{M_2}{H}$$

- n

$$d = \frac{M_0(M_1, M_2)}{M_3}$$

372. Pul kütləsinin dövriyyəsinin sürətinin mütləq dəyişməsi necə hesablanır

- m

$$d = \frac{M_0(M_1, M_2)}{M_3}$$

- l

$$V = \frac{M_1 + M_2}{UDM}$$

- √ a

$$\Delta = V_1 - V_0$$

- b

$$V = \frac{UDM}{M_2}$$

373. «Monetarlaşdırma səviyyəsi» göstəricisinin hesablanma düsturu necədir?

- h

$$DM = \frac{M_2}{H}$$

- √ a

$$KM = \frac{M_2}{UDM} \cdot 100$$

- j

$$V = \frac{M_1 + M_2}{UDM}$$

- b

$$d = \frac{M_0(M_1, M_2)}{M_3}$$

374. Müəssisə üzrə 2 adda məhsul istehsal edilib. Cari dövrdə A məhsulu üzrə 1500 ədəd, B məhsulu üzrə 2200 ədəd, əsas dövrdə isə uyğun olaraq 1400 və 2000 ədəd istehsal edilmişdir. Cari ildə A məhsulunun qiyməti 150 manat, B məhsulunun qiyməti isə 140 manat, əsas dövrə isə müvafiq olaraq 145 və 130 manat olmuşdur. Sabit tərkibli qiymət indeksini hesablayın.

- 1,56
- 1,16
- 1,11
- 1,28
- ✓ 1,06

375. Müəssisə üzrə 2 adda məhsul istehsal edilib. Cari dövrdə A məhsulu üzrə 1500 ədəd, B məhsulu üzrə 2200 ədəd, əsas dövrdə isə uyğun olaraq 1400 və 2000 ədəd istehsal edilmişdir. Cari ildə A məhsulunun qiyməti 150 manat, B məhsulunun qiyməti isə 140 manat, əsas dövrə isə müvafiq olaraq 145 və 130 manat olmuşdur. Dəyişən tərkibli qiymət indeksini hesablayın.

- 1,24
- 1,36
- 1,01
- 1,55
- ✓ 1,06

376. Müəssisə üzrə 2 adda məhsul istehsal edilib. Cari dövrdə A məhsulu üzrə 1500 ədəd, B məhsulu üzrə 2200 ədəd, əsas dövrdə isə uyğun olaraq 1400 və 2000 ədəd istehsal edilmişdir. Cari ildə A məhsulunun qiyməti 150 manat, B məhsulunun qiyməti isə 140 manat, əsas dövrə isə müvafiq olaraq 145 və 130 manat olmuşdur. Laspeyresin qiymət indeksini hesablayın.

- 1,59
- 1,45
- 1,35
- ✓ 1,06
- 1,16

377. Müəssisə üzrə 2 adda məhsul istehsal edilib. Cari dövrdə A məhsulu üzrə 1500 ədəd, B məhsulu üzrə 2200 ədəd, əsas dövrdə isə uyğun olaraq 1400 və 2000 ədəd istehsal edilmişdir. Cari ildə A məhsulunun qiyməti 150 manat, B məhsulunun qiyməti isə 140 manat, əsas dövrə isə müvafiq olaraq 145 və 130 manat olmuşdur. Paşaşenin qiymət indeksini hesablayın.

- 1,30
- 1,45
- 1,55
- ✓ 1,06
- 1,04

378. Müəssisə üzrə 2 adda məhsul istehsal edilib. Cari dövrdə A məhsulu üzrə 1500 ədəd, B məhsulu üzrə 2200 ədəd istehsal edilmişdir. A məhsulunun qiyməti 150 manat, B məhsulunun qiyməti isə 140 manat olmağın uşa, müəssisə üzrə orta qiyməti tapın

- 145
- 130
- 150
- 149
- ✓ 144

379. Müəssisə üzrə C adda məhsul istehsal edilir. Cari dövrdə A məsulunun qiyməti 162 manat, Bəsas dövrdə isə məhsulunun qiyməti 150 manat olmuşsa, müəssisədə A məhsulu üzrə fərdi qiymət indeksini tapın.

- 0,92
- ✓ 1,08
- 2,22
- 1,4
- 12

380. Bunlardan hansı cari bazaar qiymətlərinə aid deyil?

- alıcı qiyməti
- ✓ izafi qiymət
- istehsalçı qiyməti
- əsas qiymətlər
- FOB qiyməti

381. inflyasiyanın səviyyəsi 5 ildə aşağıdakı kimi olmuşdur: 9%,12%, 14%,15%, 18%. Beş il ərzində orta illik inflyasiyanı tapın

- 3.7
- ✓ 13.6
- 13.5
- 13.7
- 7.3

382. Pul kütləsinin 10 %, pulun dövriyyə sürətinin 28% artdığını,istehsal həcmnin isə 9% azaldığını bilərək, inflyasiya faizini hesablayın

- ✓ 154.7
- 140.6
- 78.2
- 105.9
- 120.8

383. Rub ərzində dövriyyələrin sayı 5 olduğu halda, 1 dövriyyənin müddətini müəyyən edin:

- ✓ 10.0
- 5.0
- 72.0
- 6.0
- 18.0

384. pul kütləsi 10% pul bazası isə 6% artmışdır. Pul multiplikatoru necə dəyişmişdir?

- 4% artmışdır
- 6 % azalmışdır
- ✓ 3,8 % artmışdır
- 0,6% azalmışdır
- 16,6% artmışdır

385. əgər pul bazası 20% azalsa, pul multiplikatoru isə 12 % artsa, pul kütləsi necə dəyişər?

- ✓ 10,4 % azalar
- 29% azalar
- 66% artar
- 6% azalar
- 24% artar

386. hesabat ilində pul kütləsinin (M2) 140 mln man, nağd pulların (M0)52 mln manat,ÜDM -480 mln manat olduğunu bilərək, pul kütləsinin dövriyyə sürətini müəyyən edin.

- ✓ 3.43
- 4.5
 - 2.69
 - 9.2
 - 3.5
- 387.** A korporasiyasının əsas və hesabat dövr üçün istehsal etdiyi məhsulun qiyməti müvafiq olaraq 56 500 və 64 200 manat olmuşdur. Fərdi qiymət indeksini tapın
- -7700.0
 - 7700.0
- ✓ 1.14
- 0.88
 - 0.13
- 388.** Bitməmiş istehsala çəkilən xərclərin 4, 8 mln manat, çevirmə əmsalının isə 0, 75 olduğunu bilərək mənfəətin məbləğini təyin edin.
- 4, 05 mln manat
- ✓ 3, 6 mln manat
- 6,4 mln manat
 - 5, 55 mln manat
 - 4, 8 mln manat
- 389.** Vaxtında ödənməmiş sənədlər üzrə dövriyyənin orta qalığı 6,8 mln.manat, vaxtında ödənməmiş sənədlər üzrə xərc dövriyyəsinin dövriyyənin həcmi 20, 4, vaxtında ödənməmiş dövriyyənin orta gecikdirmə vaxtının isə 10 olduğunu bilərək dövr ərzindəki günlərin sayını tapın.
- ✓ 30.0
- 45.0
 - 60.0
 - 90.0
 - 120.0
- 390.** A kommersiya bankı üzrə verilən məlumata görə Mərkəzi Bankda onların nəgd formada saxlanılan ehtiyatlarının həcmi 450 min manat təşkil edir. Bu bankın müddətli öhdəliklərinin həcmnin 3 milyon manat olduğunu bilərək ehtiyat normasını müəyyən edin.
- ✓ 0.15
- 0.35
 - 1.35
 - 0.85
 - 0.135
- 391.** 2010-cu il üçün rüblər üzrə vaxtında ödənilməmiş dövriyyənin sənədlər üzrə aşağıdakı şərti məlumatları verilmişdir. Bu məlumatlar əsasında vaxtında ödənilməmiş dövriyyənin sənədlər üzrə orta qalığını müəyyənləşdirin. 1. I rüb - 2,4 mln.mant. II rüb- 4,8 mln. manat. III rüb- 2, 6 mln.manat, IV rüb- 1,4 mln. manat. (
- 2,4 mln.manat
 - 4, 8 mln.manat
- ✓ 3,1 mln.manat
- 2,9 mln.manat
 - 5,6 mln.manat
- 392.** Pul multiplikatorunun qiymətinin 25 olduğunu bilərək ehtiyat normasını müəyyənləşdirin.
- ✓ 0.04
- 0.25
 - 0.4
 - 0.75
 - 2.5

393.	Depozitlər üzrə məcburi ehtiyat normalarının uyğun depozitlərin ümumi depozitlərin həcmindəki xüsusi çəkisinə hasillərinin cəmi statistikada hansı göstəricini xarakterizə edir?
✓	ehtiyat normasının orta qiyməti
•	pul multiplikator indeksini
•	orta multiplikator qiyməti
•	depozitlərin quruluşunun dəyişməsi indeksini
•	ehtiyatların depozitlərin həcmində xüsusi çəkisi
394.	Hesabat dövründə əsas dövrlə müqayisədə banka məxsus depozitlərin həcmində hər hansı dəyişiklik baş verməmişdir. Bu zaman pul multiplikatorunun qiymətində 2 dəfə azalma baş verərsə ehtiyatların həcmində hansı dəyişiklik müşahidə edilir?
✓	100% artar
•	0,2 dəfə artar
•	4 dəfə azalar
•	50% artar
•	2 dəfə azalar
395.	Ehtiyat norması indeksinin 1,54, depozitlərin quruluşunun dəyişməsi indeksinin 0. 9 olduğunu bilərək pulmultiplikatoru indeksini hesablayın.
✓	1.39
•	0.64
•	17.1
•	1.71
•	2.44
396.	Bankın depozitlərinin həcmnin ehtiyat normasına hasili nəyi ifadə edir?
✓	ehtiyatların həcmi
•	pul aqreqatı
•	nəgd pulun dövriyyədəki kütləsi
•	depozitlərin ümumi kütləsi
•	nəgd pulun tədavül sürəti
397.	bank sistemində tədavüldə olan nəgd pulun miqdarının ümumi pul kütləsindəki xüsusi çəkisini statistikada hansı göstərici xarakterizə edir?
•	pul aqreqatı
✓	ehtiyat norması
•	pul multiplikatoru
•	nəgd pulun tədavül sürəti
•	pul bazası
398.	Bank sistemində ümumi pul kütləsinin nəgd pulun kəmiyyətindən neçə dəfə çox olduğunu xarakterizə edən göstərici hansıdır?
✓	pul multiplikatoru
•	nəgd pulun tədavül sürəti
•	pul bazası
•	ehtiyat norması
•	nəgd pulun tədavül sürəti
399.	Ehtiyat normasının 5%-dən 20%-ə yüksəlməsi pul multiplikatoruna necə təsir edir?
•	2 dəfə azaldır
•	15% artırır
✓	400% azaldır
•	4 dəfə artırır
•	2 dəfə artırır
400.	Ehtiyatların həcmnin depozitlərin ümumi məbləğinin 1 manatındakı xüsusi çəkisi nəyi ifadə edir?

- pul indikatoru
 - ✓ ehtiyat norması
 - pul bazası
 - ehtiyatların həcmi
 - pul multiplikatoru
401. Pul multiplikatoru indeksinin ehtiyat norması indeksinə nisbəti statistikada hansı göstərici ilə ekvivalentdir? pul kütləsinin dövretmə əmsalı
- ehtiyatların depozitlərin həcmində xüsusi çəkisi
 - pul multiplikator effektivliyi əmsalı
 - depozitlərin effektivliyi əmsalı
 - ✓ depozitlərin quruluşunun dəyişməsi indeksi
 - nəgd pulun tədavül sürəti indeksi
402. : Aşağıda verilən hansı istiqamətlərdən biri üzrə ödəmə dövriyyəsi müəyyən edilmir?
- maliyyə öhdəlikləri
 - ✓ əsas istehsal fondları
 - əmtələr və yerinə yetirilən işlər
 - qeyri-əmtəə əməliyyatları
 - xidmətlər
403. Bank üzrə depozitlərin ümumi məbləğinin ehtiyatların həcminə nisbətini hansı statistik göstərici xarakterizə edir?
- ehtiyat norması
 - ✓ pul multiplikatoru
 - depozitlərin quruluşunun dəyişməsi indeksini
 - ehtiyatların depozitlərin həcmində xüsusi çəkisi
 - pul multiplikator indeksi
404. Kommersiya bank sisteminə daxil olan pul vəsaitlərinin kəmiyyətini xarakterizə edən əsas göstərici hansı hesab edilir?
- ✓ pul bazası
 - ehtiyat norması
 - pul multiplikatoru
 - depozitlərin həcmi
 - nəgd pulun pul pul kütləsindəki xüsusi çəkisi
405. Nəgd pulun iştirakı olmadan dəyərin hərəkəti dedikdə nə başa düşülür?
- pulun multiplikator effekti
 - ✓ qeyri-nəgd pul dövriyyəsi
 - ümumi pul kütləsinin dövriyyəsi
 - hesablaşma hesabları dövriyyəsi
 - dəyər qanunu
406. İqtisadi mahiyyətinə görə qeyri-nəgd pul dövriyyəsi neçə qrupa ayrılır?
- 7.0
 - ✓ 2.0
 - 3.0
 - 4.0
 - 5.0
407. II

verilen məlumatlara əsasən I rüb üçün orta kredit qalığını tapın :

Kredit qalığı	01.01	01.02	01.03	01.04
min. manat	200	240	230	180

- 283.5
- ✓ 220
- 212.5
- 190
- 235

408. Bank üzrə ehtiyat normasının orta səviyyəsinin 25% olduğunu bilərək pul multiplikatorunun qiymətini müəyyənləşdirin.

- 75%
- 125%
- 3
- 2.5
- ✓ 4

409. ff

Bank üzrə M_2 əqreqlərinin həcmnin 12 milyon manat, pul bazasının M_2 əqreqlərindəki xüsusi çekisinin 25% olduğunu bilərək pul multiplikatorunun qiymətini müəyyənləşdirin.

- ✓ 4
- 10
- 48 mln. manat
- 3 mln manat
- 3

410. d

$r_{orta} = \sum r d$ düsturunda d herfi işarələnməsi neyi ifadə edir?

- ✓ müxtəlif növ depozitlərin ümumi depozitlərin həcmində xüsusi çəkisi
- pul kütləsinin dövrəmə əmsalı
- ehtiyatların həcmi
- depozitlər üzrə məcburi ehtiyat normasını
- depozitlərin ümumi kütləsi

411. z

$\frac{\sum r D}{\sum D}$ düsturunda D herfi işarələnməsi hansı statistik göstədicini ifadə edir?

- ehtiyatların depozitlərin həcmində xüsusi çəkisi

- dövrdəki günlərin sayı
- orta ehtiyat əmsalı
- ✓ depozitlərin orta həcmi
- depozitlərin quruluşunun dəyişməsi indeksini

412. cc

$\frac{\sum r_{nd_v}}{\sum r_{nd}}$ düsturu hansı statistik göstəricini ifadə edir?

- ehtiyat norması indeksi
- ✓ depozitlərin quruluşunun dəyişməsi indeksini
- depozitlərin cəmi indeksini
- infilyasiya indeksini
- pulun alıcılıq qabiliyyəti indeksi

413.

F səhmar cəmiyyəti üzrə 2014-cü il üzrə aşağıdakı şərti məlumatlar verilmişir: 1. dividendin illik dərəcəsi – 280 manat 2. səhmin illik gəlir məbləğini 118 manat 2015-ci ildə cəhmar cəmiyyəti üzrə səhmin nominal dəyərinin - 54 manat olduğunu bilrərk, Səhmdar cəmiyyəti üzrə səhmin nominal dəyərinin mütləq artımını hesablayın.

- 16 manat
- 94 manat
- 18manat
- ✓ 12manat
- 22 manat

414.

2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə nominal dəyərinin sabit qaldığını və illik faiz gəlirinin 80 manat olduğunu bilərək istiqrazın illik faiz dərəcəsinin artım sürətini hesablayın(faizlə).

- 10
- ✓ 132
- 32
- 8
- 42

415.

2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə nominal dəyərinin sabit qaldığını və illik faiz gəlirinin 80 manat olduğunu bilərək istiqrazın illik faiz dərəcəsinin nisbi artımını hesablayın(faizlə).

- 10
- 42
- 132
- ✓ 32
- 8

416.

2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin 80 manat olduğunu bilərək bu göstərici üzrə nisbi artımı hesablayın.

- 0,38
- 0,15
- ✓ 0,33
- 2,0
- 2,4

417.

F səhmar cəmiyyəti üzrə 2014-cü il üzrə aşağıdakı şərti məlumatlar verilmişir: 1. dividendin illik dərəcəsi – 280 manat 2. səhmin illik gəlir məbləğini 118 manat 2015-ci ildə cəhmar cəmiyyəti üzrə səhmin nominal dəyərinin - 54 manat olduğunu bilrərk, Səhmdar cəmiyyəti üzrə səhmin nominal dəyərinin artım sürətini hesablayın(faizlə).

	• 44 • 28,6 • 94 • 164 √ 129
418.	F səhmar cəmiyyəti üzrə 2014-cü il üzrə aşağıdakı şərti məlumatlar verilmişir: 1. dividendin illik dərəcəsi – 280 manat 2. səhmin illik gəlir məbləğini 118 manat 2015-ci ildə cəhmar cəmiyyəti üzrə səhmin nominal dəyərinin - 54 manat olduğunu bilrərk, Səhmdar cəmiyyəti üzrə səhmin nominal dəyərinin nisbi artımını hesablayın(faizlə). √ 28,6 • 14,8 • 14 • 16,7 • 22,8
419.	2013-cü ildə istiqrazın bütün müddətində kapitalın artımı göstəricisinin 220 manat, istiqrazın əldə edilən qiymətinin 430 manat olduğu məlumdur. İstiqrazın ödənilən qiymətinin 2014-cü ildəki səviyyəsinin 700 manat olduğunu bilərək odənılən qiymətin nisbi artımını hesablayın(faizlə). • 135 • 6,5 √ 7,7 • 13,5 • 108
420.	2014-cü ildə B adda istiqrazın illik faiz dərəcəsinin 25, bir istiqraz vərəqəsinin nominal dəyərinin isə 240 manat olduğu verilmişdir. 2015-ci ildə bir istiqraz vərəqəsi üzrə nominal dəyərinin sabit qaldığını və illik faiz gəlirinin 80 manat olduğunu bilərək istiqrazın illik faiz dərəcəsinin mütləq artımını hesablayın. • 10 • 15 • 20 √ 8 • 12
421.	A adda istiqrazın illik faiz dərəcəsinin 28, 4000 istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin ümumi həcmnin 201 600 manat olduğunu bilərək, Bir istiqraz vərəqəsinin nominal dəyərini hesablayın. • 200 manat • 199 manat √ 180 manat • 218 manat • 201 manat
422.	Bir istiqraz vərəqəsinin nominal dəyərinin 180 manat olduğu verilmişdir.4000 istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin ümumi həcmnin 201 600 manat olduğunu bilərək, A adda istiqrazın illik faiz dərəcəsinin hesablayın • 25 manat √ 28 manat • 200 manat • 201 manat • 21 manat
423.	F səhmar cəmiyyəti üzrə 2014-cü il üzrə aşağıdakı şərti məlumatlar verilmişir: 1. dividendin illik dərəcəsi – 280 manat 2. səhmin illik gəlir məbləğini 118 manat. Səhmin nominal dəyərini tapın(manatla). • 162 • 396 • 28

- 280
✓ 42
424. 2013-cü ildə istiqrazın bütün müddətində kapitalın artımı göstəricisinin 220 manat, istiqrazın əldə edilən qiymətinin 430 manat olduğu məlumdur. İstiqrazın ödənilən qiymətinin 2014-cü ildəki səviyyəsinin 700 manat olduğunu bilərək ödənilən qiymətin mütləq artımını hesablayın(manatla).
- 135
• 51
• 1350
✓ 50
• 650
425. İstiqrazın bütün müddətində kapitalın artımı göstəricisinin 220 manat, istiqrazın əldə edilən qiymətinin 430 manat olduğu məlumdur. Kapitalın artımı göstəricisinin İstiqrazın ödənilən qiymətindəki xüsusi çəkisini hesablayın.
- 0,51
• 1,95
• 65%
• 2, 95
✓ 0,34
426. A adda istiqrazın illik faiz dərəcəsinin 28, bir istiqraz vərəqəsinin nominal dəyərinin 180 manat olduğu verilmişdir.4000 istiqraz vərəqəsi üzrə illik faiz gəlirinin ümumi həcmi hesablayın
- 700 000 manat
• 25000 manat
• 25 714 manat
• 210000 manat
✓ 201600 manat
427. Vekselin gəlirlilik səviyyəsinin 12% , əlavə mənfəətin həcmi isə 2160 manat olduğunu bilərək, vekselin ilkin yerləşdirilməsi həyata keçirilən qiyməti tapın(manatla).
- 21600
• 15 840
• 2000
✓ 18000
• 20 000
428. Vekselin gəlirlilik səviyyəsinin 12% , ilkin yerləşdirilməsi həyata keçirilən qiyməti 18 000 manat olduğu məlumdur. Bu halda əldə edilən əlavə mənfəətin həcmi tapın(manatla).
- 2000
• 15 840
✓ 2160
• 20 000
• 20160
429. İstiqrazın bütün müddətində kapitalın artımı göstəricisinin 220 manat, istiqrazın əldə edilən qiymətinin 430 manat olduğu məlumdur. İstiqrazın ödənilən qiymətini hesablayın.
- 700 manat
• 0 manat
• 220 manat
• 210 manat
✓ 650 manat
430. “ NTS”Səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğinin125 manat, rendit göstəricisinin qiymətinin isə 500 manat olduğunu bilərək , səhmin əldə edilən qiymətini hesablayın.
- 375 manat

- 625 manat
 - ✓ 25 manat
 - 500 manat
 - 280 manat
- 431.** “NTS” Səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğinin 125 manat, səhmin bazar dəyərinin isə bunun $\frac{1}{5}$ hissəsini təşkil etdiyini bilərək rendit göstəricisinin qiymətini tapın.
- 50 manat
 - 250 manat
 - 280 manat
 - 25 manat
 - ✓ 500 manat
- 432.** Səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğinin 140 manat, səhmin nominal dəyərinin isə bunun $\frac{2}{5}$ hissəsini təşkil etdiyini bilərək dividendin illik dərəcəsini tapın.
- 56 manat
 - 28 manat
 - ✓ 250 manat
 - 112 manat
- 433.** “NTS” Səhmdar cəmiyyəti üzrə 2014-cü ildə rendit göstəricisinin qiymətinin 500 manat, səhmin əldə edilən qiymətinin 25 manat, 2015-ci ildə səhmin illik gəlir məbləğinin 140 manat olduğunu bilərək səhmin illik gəlir məbləğinin nisbi artımını hesablayın (faizlə).
- 15
 - 20
 - 25
 - ✓ 12
 - 22
- 434.** “NTS” Səhmdar cəmiyyəti üzrə 2014-cü ildə rendit göstəricisinin qiymətinin 500 manat, səhmin əldə edilən qiymətinin 25 manat, 2015-ci ildə səhmin illik gəlir məbləğinin 140 manat olduğunu bilərək səhmin illik gəlir məbləğinin mütləq artımını hesablayın.
- 20 manat
 - 55 manat
 - 75 manat
 - 25 manat
 - ✓ 15 manat
- 435.** “Araz” Səhmar Cəmiyyətinin buraxdığı bir səhmin nominal dəyərinin 20 manat, sayının isə 220 000, bir səhmin bazar qiymətinin 24 manat olduğunu bilərək, səhmlərin gətirdiyi əlavə gəlirin həcmi tapın (min manatla).
- 9 680
 - 96800
 - 24 00
 - 8800
 - ✓ 880
- 436.** “NTS” Səhmdar cəmiyyəti üzrə 2014-cü ildə rendit göstəricisinin qiymətinin 500 manat, səhmin əldə edilən qiymətinin 25 manat olduğunu bilərək səhmin illik gəlir məbləğini hesablayın.
- 200 manat
 - ✓ 125 manat
 - 475 manat
 - 525 manat
 - 375 manat
- 437.** Səhmin nominal dəyərini büraxılan səhmlərin sayına vursaq hansı statistik göstəricini almış olarıq.
- səhmin gəlirliyi

- rendit
 - dividendin illik dərəcəsi
 - illik faiz
 - ✓ nizamnamə kapitalı
- 438.** Aşağıdakı verilənlərən hansı dövlət qiymətli kağızlarının növlərinə aid edilmir.
- dövlət daxili uduşlu istiqrazlar
 - xəzinə çekləri
 - dövlət qısamüddətli istiqraz vərəqələri
 - vekseller
 - ✓ dövlət müəssisələrinin bank hesablaşma çekləri
- 439.** „Araz” Səhmar Cəmiyyəti üzrə nizamnamə kapitalının həcmi 440 min manat, buraxdığı bir səhmin nominal dəyrinin isə 20 manat olduğunu bilərək, buraxılmış səhmlərin sayını tapın.
- 22 20
 - 56 000
 - 8 800
 - 4400
 - ✓ 22000
- 440.** Vekselin gəlirlilik səviyyəsinin 120 manat , ilkin yerləşdirilməsi həyata keçirilən qiyməti 32500 manat olduğu halda əldə edilən əlavə mənfəətin həcmi tapın.
- 45000 manat
 - ✓ 39 000 manat
 - 27000 manat
 - 0 manat
 - 32620 manat
- 441.** İstiqrazın ödənilən qiymətinin 580 manat, istiqrazın bütün müddətdə kapitalın artımı göstəricisinin 120 manat olduğu verilmişdir. Verilən şərti məlumatlar əsasında istiqrazın əldə edilən qiymətini tapın
- ✓ 460 manat
 - 0 manat
 - 230 manat
 - 350 manat
 - 700 manat
- 442.** Aşağıdakı şərti məlumatlar əsasında F səhmdar cəmiyyəti üzrə səhmin gəlirlilik səviyyəsini- Rendit göstəricisini tapın. 1. dividendin mütləq səviyyəsi – 25600 manat 2. səhmin əldə edilən qiyməti - 18200 manat
- ✓ 140.6
 - 14, 06
 - 43800.0
 - 7400.0
 - 21900.0
- 443.** Aşağıdakı şərti məlumatlar əsasında N səhmdar cəmiyyəti üzrə səhmin illik gəlir məbləğini hesablayın. 1. dividendin illik dərəcəsi – 256 manat 2. səhmin nominal dəyəri- 38 manat
- ✓ 97, 28 manat
 - 673,7 manat
 - 9728 manat
 - 218 manat
 - 294 manat
- 444.** Səhmdar cəmiyyəti üzrə səhmin əldə edilən qiymətinin 482 manat, bazar qiymətinin isə bundan 1.4 dəfə çox olduğunu bilərək səhmin satışından əldə edilən əlavə gəliri tapın.

	• 489, 9 manat • 349, 9 manat ✓ 192, 8 manat • 674, 8 manat • 344, 3 manat
445.	A səhmdar cəmiyyətinin buraxdığı səhmlərin miqdarının 50 min, səhmlərin nominal dəyərinin isə 16 manat olduğu məlum olmuşdur. Cəmiyyətin nizamnamə kapitalının həcmi tapın • 80 min manat • 5 mlrd manat ✓ 800 min manat • 66 min manat • 3125 manat
446.	Nominal qiyməti 1000 manat olan səhm 1500 manata əldə edilmiş və bir ildən sonra 2000 manata satılmışdır. Səhm üzrə dividend illik 20% təşkil edərsə səhm üzrə renditin faiz dərəcəsini hesablayın • 0.5 • 2.0 ✓ 13, 3 % • 46, 6% • 33, 3%
447.	Nominal qiyməti 1000 manat olan səhm 1500 manata əldə edilmiş və bir ildən sonra 2000 manata satılmışdır. Səhm üzrə dividend illik 20% təşkil edərsə səhmin məcmu gəlirinin məbləğini hesablayın ✓ 700.0 • 900.0 • 400.0 • 300.0 • 500.0
448.	Nominal qiyməti 1000 manat olan səhm 1500 manata əldə edilmiş və bir ildən sonra 2000 manata satılmışdır. Səhm üzrə dividend illik 20% təşkil edərsə illik dividendin məbləğini hesablayın: ✓ 200.0 • 900.0 • 400.0 • 300.0 • 500.0
449.	Nominal dəyəri 2000 manat, borc müddəti üç il, illik kupon gəlirliyi 20% olan istiqraz emissiya edildikdən bir il sonra 2900 manata əldə edilmiş və ödənmə müddətinə qədər sahibində qalmışdır. İstiqrazın əldə olunmasından ödənilməsinə qədər olan müddət ərzində onun məcmu gəlirliyini(zərərliyini) müəyyən edin: (Çəki: 1) • 0.067 • 0.45 ✓ 3.4 • 0.2 • 0.05
450.	Nominal dəyəri 2000 manat, borc müddəti üç il, illik kupon gəlirliyi 20% olan istiqraz emissiya edildikdən bir il sonra 2900 manata əldə edilmiş və ödənmə müddətinə qədər sahibində qalmışdır.İstiqrazın illik məcmu gəlirliyini(zərərliyini) müəyyən edin: • 0.2 ✓ 0.017 • 0.45 • 0.067 • 0.05
451.	İstiqrazın məcmu gəlirliyi hesablanır:

- ✓ Məcmu gəlir vurulsun 100, bölünsün istiqrazın əldə olunma qiyməti
- Məcmu gəlir vurulsun 100, bölünsün istiqrazın ödəmə qiyməti;
- Məcmu gəlir vurulsun 100, bölünsün istiqrazın satış qiyməti;
- Məcmu gəlir vurulsun 100, bölünsün istiqrazın real qiyməti;
- Məcmu gəlir vurulsun 100, bölünsün istiqrazın nominal qiyməti;

452. İstiqraz üzrə illik məcmu gəlir hesablanır:

- ✓ Kupon gəliri üstəgəl istiqraz üzrə kapitalın dəyişməsi
- Kupon gəliri üstəgəl istiqrazın real dəyəri;
- Kupon gəliri üstəgəl istiqrazın nominal dəyəri;
- Kupon gəliri çıxılsın istiqraz üzrə kapitalın dəyişməsi
- Kupon gəliri üstəgəl istiqraz üzrə faizlərin dəyişməsi

453. İstiqraz vərəqəsi üzrə orta kvadraik uzaqlaşmanın 1.5 manat, gözlənilən gəlirliliyinin 50 manat olduğunu bilərək riskin səviyyəsini qiymətləndirin.

- ✓ 0.03
- 0.003
- 0.073
- 0.33
- 0.02

454. İstiqrazın əldə olunması nəticəsində kapitalın dəyişilməsi müəyyən edilir:

- ✓ İstiqrazın vaxtı bitəndə ödənmə məbləği çıxılsın əldə olunma məbləği;
- İstiqrazın vaxtı bitəndə ödənmə məbləği çıxılsın nominal məbləği;
- İstiqrazın vaxtı bitəndə ödənmə məbləği bölünsün əldə olunma məbləği
- İstiqrazın vaxtı bitəndə ödənmə məbləği vurulsun əldə olunma məbləği
- İstiqrazın vaxtı bitəndə ödənmə məbləği üstəgəl əldə olunma məbləği;

455. İstiqrazın illik kupon gəlirinin həcmi müəyyən edilir:

- İstiqrazın nominal dəyəri bölünsün illik kupon faizi, vurulsun 100
- İstiqrazın real dəyəri bölünsün illik kupon faizi, vurulsun 100;
- ✓ İstiqrazın nominal dəyəri vurulsun illik kupon faizi, bölünsün 100
- İstiqrazın real dəyəri vurulsun illik kupon faizi, bölünsün 100
- İstiqrazın satış dəyəri vurulsun illik kupon faizi, bölünsün 100;

456. Səhmin nominal dəyəri müəyyən edilir:

- ✓ Nizamnamə kapitalı bölünsün büraxılan səhmlərin sayı
- Nizamnamə kapitalı bölünsün qiymət indeksi;
- Nizamnamə kapitalı çıxılsın büraxılan səhmlərin sayı;
- Nizamnamə kapitalı vurulsun büraxılan səhmlərin sayı
- Nizamnamə kapitalı bölünsün satılan səhmlərin sayı;

457. Səhm üzrə əlavə gəlir hesablanır: (

- ✓ Son satış qiyməti çıxılsın əldə olunma qiyməti
- Son satış qiyməti çıxılsın nominal qiymət;
- Əldə olunma qiyməti çıxılsın son satış qiyməti
- Nominal qiymət çıxılsın əldə olunma qiyməti
- Nominal qiymət qiymət vurulsun rendit.

458. Səhm üzrə rendit gəlirliyi necə hesablanır:

	• Dvidiendin məbləği bölünsün 100 %, vurulsun səhimin əldə olunma qiyməti • Dvidiendin məbləği vurulsun səhimin əldə olunma qiyməti,bölünsün 100 %; ✓ Dvidiendin məbləği vurulsun 100 %, bölünsün səhimin əldə olunma qiyməti • Dvidiendin məbləği vurulsun 100 % , bölünsün səhimin nominal qiyməti • Dvidiendin məbləği vurulsun 100 % , bölünsün səhimin son satış qiyməti;
459.	İki növ səhmin alınması məqsədi ilə eyni məbləğdə pul ayrılmışdır.Əgər, “A” səhminin qiyməti 100 manat, “B” səhminin qiyməti isə 180 manat təşkil edərsə bütünlükdə ayrılmış pul vəsaitinə alınmış bir səhmin orta alınma qiymətini müəyyən emək üçün orta kəmiyyətin hansı düsturundan istifadə olunmalıdır:
	• Həndəsi orta. ✓ Sadə harmonik orta • Çəkili harmonik orta • Çəkili hesabi orta; • Sadə hesabi orta;
460.	İki növ səhmin alınması məqsədi ilə eyni məbləğdə pul ayrılmışdır.Əgər, “A” səhminin qiyməti 100 manat, “B” səhminin qiyməti isə 180 manat təşkil edərsə bütünlükdə ayrılmış pul vəsaitinə alınmış bir səhmin orta alınma qiymətini müəyyən edin:
	✓ 128.6 • 140.0 • 120.8 • 130.5 • 800.0
461.	İstiqrazın tam gəlirliyi aşağıdakı kimi hesablanır:
	• (Məcmu faiz gəliri:istiqraz üzrə diskont)*100/(istiqrazın əldə olunduğu bazar qiyməti*istiqrazın saxlandığı illərin sayı); • (Məcmu faiz gəliri - istiqraz üzrə diskont)*100/(istiqrazın əldə olunduğu bazar qiyməti*istiqrazın saxlandığı illərin sayı); ✓ (Məcmu faiz gəliri+ istiqraz üzrə diskont)*100/(istiqrazın əldə olunduğu bazar qiyməti*istiqrazın saxlandığı illərin sayı); • (Məcmu faiz gəliri+ istiqraz üzrə diskont)*100/(istiqrazın əldə olunduğu bazar qiyməti+istiqrazın saxlandığı illərin sayı); • (Məcmu faiz gəliri+ istiqraz üzrə diskont)*100/(istiqrazın əldə olunduğu bazar qiyməti:istiqrazın saxlandığı illərin sayı);
462.	İstiqrazın cari gəlirliyi aşağıdakı kimi hesablanır:
	• İl ərzində istiqraz üzrə ödənilmiş faiz gəlirinin cəmi vurulsun istiqrazın əldə olunduğu bazar qiyməti; • İl ərzində istiqraz üzrə ödənilmiş faiz gəlirinin cəmi bölünsün istiqrazın orta sayı • Istiqrazın əldə olunduğu bazar qiyməti bölünsün İl ərzində istiqraz üzrə ödənilmiş faiz gəlirinin cəmi; ✓ İl ərzində istiqraz üzrə ödənilmiş faiz gəlirinin cəmi bölünsün istiqrazın əldə olunduğu bazar qiyməti • İl ərzində istiqraz üzrə ödənilmiş faiz gəlirinin cəmi çıxılsın istiqrazın əldə olunduğu bazar qiyməti;
463.	Bunlardan hansı istiqrazların əsas statistik göstəriciləridir:
	• Istiqrazın adı, nominal dəyəri, gəlirliyi; ✓ Istiqrazın kursu, nominal dəyəri, gəlirliyi; • Məzənnə kursu, nominal dəyəri, gəlirliyi; • Məzənnə kursu, nominal dəyəri, gəlirliyi; • Istiqrazın kursu, nominal dəyəri, buraxılma tarixi
464.	Remitent kimdir:
	• Köçürmə vekselinə yazılan məbləği silən şəxs; • Köçürmə vekselinə verən şəxs; • Köçürmə vekselinə yazılan məbləği ödəyən şəxs • Köçürmə vekselinin ödəyicisi; ✓ Köçürmə vekselinə yazılan məbləği alan şəxs;
465.	Trassat kimdir:
	✓ Köçürmə vekselinin ödəyicisi;

- Köçürmə vekselinə verən şəxs;
- Köçürmə vekselinə yazılan məbləği silən şəxs
- Köçürmə vekselinə yazılan məbləği ödəyən şəxs
- Köçürmə vekselinə yazılan məbləği alan şəxs;

466. Bunlardan hansı dövlət qiymətli kağızlarının buraxılması məqsədlərinə uyğun deyil:

- Dövlət məqsədli proqramların maliyyələşdirilməsi;
- ✓ Mülkiyyət formalı müəssisələrin maliyyə vəsaitlərinin təminatı
- Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi;
- Pul dövriyyəsinin tənzimlənməsi;
- İqtisadi aktivliyin və kredit faizlərinin tənzimlənməsi;

467. Nominal dəyərinin qaytarılması metoduna görə istiqrazın bu növləri fərqləndirilir:

- dəyəri bir dəfəyə ödənilən istiqrazlar, dəyəri hissə-hissə qaytarılan istiqrazlar, dəyəri növbə ilə qaytarılmayan istiqrazlar
- dəyəri bir neçə dəfəyə ödənilən istiqrazlar, dəyəri hissə-hissə qaytarılan istiqrazlar, dəyəri pulla qaytarılan istiqrazlar
- ✓ dəyəri bir dəfəyə ödənilən istiqrazlar, dəyəri hissə-hissə qaytarılan istiqrazlar, dəyəri növbə ilə qaytarılan istiqrazlar
- dəyəri bir dəfəyə ödənilən istiqrazlar, dəyəri hissə-hissə qaytarılan istiqrazlar, dəyəri növbə ilə qaytarılan istiqrazlar, müddətsiz istiqrazlar;
- dəyəri bir dəfəyə ödənilən istiqrazlar, dəyəri hissə-hissə qaytarılan istiqrazlar, dönərli olmayan istiqrazlar;

468. İstiqraz dedikdə başa düşülür:

- Müəssisənin mənfəətindən asılı gəliri olan qiymətli kağız
- ✓ Müəyyən gəliri olan qiymətli kağız;
- Kreditin növü;
- Uzunmüddətli ödəmə;
- Müəssisənin nizamnamə kapitalına sərmayə qoyuluşu

469. İlkin fond bazarında qiymətli kağızlarla nə baş verir:

- Yalnız qiymətli kağızların ilkin yerləşdirilməsi;
- ✓ Qiymətli kağızların ilkin yerləşdirilməsi və emissiyası
- Yalnız qiymətli kağızların emissiyası;
- Qiymətli kağızların alqı- satqısı;
- Qiymətli kağızların ilkin yerləşdirilməsi və alqı-satqısı

470. Qiymətli kağızlar bazarı statistikasının predmeti nədir:

- Yalnız fond birjalarındakı proseslər;
- Yalnız fond birjalarındakı qiymətli kağızların növləri;
- Qiymətli kağızların hərəkəti ilə bağlı olan kütləvi proseslərin keyfiyyət xarakteristikası;
- ✓ Qiymətli kağızların hərəkəti ilə bağlı olan kütləvi proseslərin kəmiyyət xarakteristikası;
- Qiymətli kağızların dəyəri və həcmi.

471. Bunlardan hansıları “ Maliyyə idarələri” sektoruna aid deyil.

- ✓ Təhsil nazirliyinin maliyyə idarəsi
- Kommersiya bankları
- Sığorta kompaniyaları
- Kredit təşkilatları
- Mərkəzi Bank

472. Verilənlərdən hansı maliyyə aktivlərindən gəlirlərə daxildir?

- ✓ bank depozitləri üzrə faizlər, səhm üzrə dividendlər
- səhm üzrə dividendlər, bankların quruluşu
- bank depozitləri üzrə faizlər, valyuta üzrə dividendlər
- səhm üzrə dividendlər, valyuta daxi olmaları

- bank depozitləri üzrə faizlər, səhm üzrə fərqlər

473. Tədiyyə balansıda mal, xidmət və gəlirlərlə bağlı əməliyyatlar hansı hesabda əks etdirilir?

- ✓ cari əməliyyatlar hesabında
- gəlir hesabında
- aktivlərin sair dəyişməsi hesabında
- aktivlərin dəyişməsi hesabında
- maliyyə vasitələri və kapitalla bağlı əməliyyatlar hesabında

474. Milli Hesablar Sistemində maliyyə əməliyyatları hansı əlamətə görə fərqləndirilir?

- ✓ maliyyə vasitələrinin tipinə
- müddətinə
- keyfiyyətinə
- funksional
- qeyri-funksional

475. Tədiyyə balansında maliyyə əməliyyatları hansı əlamətə görə fərqləndirilir? (

- standartlığına
- qeyri-funksional
- müddətinə
- keyfiyyətinə
- ✓ funksional

476. İqtisadi əməliyyatlarla bağlı olmayan müxtəlif amillərin, habelə qiymətin dəyişməsinin aktivlərin həcminə təsiri haqqında məlumatlar hansı hesabda əks etdirilir?

- ✓ "aktivlərin sair dəyişməsi" hesabı
- xidmət" hesabı
- xarici hesab
- daxili hesab
- qalan dünya" hesabı

477. Mülkiyyət formasından asılı olmayaraq kommersiya əsasında sığorta və maliyyə əməliyyatları ilə məşğul olan institusional vahidlər hansı sektora aid edilir?

- ✓ "maliyyə idarələri" sektoruna
- sənayeyə
- xarici iqtisadi əlaqələr sektoruna
- daxili sektora
- ev təsərrüfatları"sektoruna

478. Verilənlərdən hansı maliyyə hesabında əks etdirilən əməliyyatlara aiddir? (Çəki: 1)

- ✓ Monetar qızıl və xüsusi iqtibas(borc) hüququ, nəqd pullar
- dövriyyə kapitalı, aksizlər, xüsusi borc hüququ
- bitməmiş istehsal, ehtiyatlar, xidmətlər
- tamamlanmış istehsal, yarı tikililər, monetar qızıl
- əsas kapital, depozitlər, borclar, debitorlar

479. Aşağıdakılardan hansı "cari əməliyyatlar hesabının"tərkibinə daxildir?

- ✓ Xarici ticarət balansı
- öhdəliklər balansı
- maliyyə balansı
- ehtiyat balansı
- Xidmətlər balansı

480. Verilənlərdən hansı tədiyyə balansının kredit və debetinin ümumi saldosunun sıfıra bərabər olmamasının səbəbi kimi çıxış edir.
- ✓ səhvlər və buraxılmalar
- malların istehlakçısının bəlli olmaması
 - malların istehsalçısının bəlli olmaması
 - malların fərdi şəkildə keyfiyyətinin yoxlanmaması
 - səhvlərin və buraxılmaların istehsalçıya bildirilməməsi
481. Verilənlərdən hansı tədiyyə balansının kredit və debetinin ümumi saldosunun sıfıra bərabər olmamasının səbəbi kimi çıxış edir.
- ✓ yolda gecikmə
- əməliyyatın mürəkkəbliyi
 - yolun qısa olması
 - əməliyyatın sadəliyi
 - yolda nəzarət edilməmə
482. Kapital transfertləri - bu:
- ✓ uzunmüddətli investisiyalaşdırma formasıdır
- ortamüddətli investisiyalaşdırma formasıdır
 - uzunmüddətli lizinq formasıdır
 - veksəl formasıdır
 - qısamüddətli investisiyalaşdırma formasıdır
483. Xüsusi borc hüququ- bu,
- ✓ Beynəlxalq Valyuta Fondunun yaratdığı və bölüşdürdüyü beynəlxalq ehtiyat aktividir,
- Beynəlxalq Əmək Təşkilatın yaratdığı və bölüşdürdüyü beynəlxalq ehtiyat aktividir,
 - ölkənin milli valyutasıdır
 - ölkənin qızıl ehtiyatıdır
 - Dünya Bankının yaratdığı və bölüşdürdüyü beynəlxalq ehtiyat aktividir,
484. Ölkənin dünya təsərrüfatı ilə xarici iqtisadi əlaqələrinin ümumiləşdirilmiş şəkildə əks etdirən sənədə nə ad verirlər?
- ✓ Tədiyyə balansı
- Maliyyə hesabatı
 - Mühasibat standartı
 - Mühasibat balansı
 - Likvidlik.
485. Tədiyyə balansında əməliyyatlar bazar qiyməti ilə qiymətləndirilərkən onun tərkibinə daxil edilir:
- ✓ mənfəət, əlavə dəyər vergisi, subsidiya çıxılmaqla idxala vergilər
- şəxsi xərclər və royalti, əlavə dəyər vergisi, yığımlar
 - mənfəət, xalis tutulmalar, əlavə dəyər vergisi, fiziki tutulmalar
 - əlavə dəyər, aksiz, dolaylı vergilər, royalti
 - şəxsi xərclər, mənfəət, royalti, aksiz
486. Verilənlərdən hansı tədiyyə balansının kredit və debetinin ümumi saldosunun sıfıra bərabər olmamasının səbəbi kimi çıxış edir.
- ✓ mövcud qiymətlə müqavilə qiymətinin uyğunsuzluğu
- müqavilə qiymətinin olmaması
 - balans qiymətlə müqavilə qiymətinin uyğun olması
 - qiymətdəki eyniliklər
 - mövcud qiymətlə müqavilə qiymətinin uyğunluq
487. Verilənlərdən hansı tədiyyə balansının kredit və debetinin ümumi saldosunun sıfıra bərabər olmamasının səbəbi kimi çıxış edir
- ✓ informasiyanın daxil olma mənbələrinin müxtəlifliyi
- daxil olma mənbələrinin yaxın olması

- informasiyanın daxil olma mənbələrinin uzaq olması
- informasiyanın qeyd olunma anının nəzərə alınmaması
- informasiyanın daxil olma mənbələrinin eyniliyi

488. Tədiyyə balansının məlumatlarından istifadə olunur:

- ✓ manatın məzənnəsinin və valyuta bazarının tənzimlənməsində
- istehsalın təkamülündə
- firmaların fəaliyyətini araşdıranda
- firmalara ixtisaslı işçilərin cəlb edilməsində
- tələbin öyrənilməsində

489. Tədiyyə balansının məlumatlarından istifadə olunur

- ✓ xarici borcların həcmi və tərkibinin öyrənilməsində
- daxili borcun həcmnin artırılmasında
- daxili borcun tərkibinin yumşaldılmasında
- xarici və daxili tələbin müqayisəsində
- daxili borcların həcmnin öyrənilməsində

490. Tədiyyə balansıda aktiv və öhdəliklər neçə qrupa ayrılır?

- ✓ 4.0
- 2.0
- 5.0
- 7.0
- 3.0

491. Tədiyyə balansıda sektorlar neçə yerə ayrılır?

- ✓ 4.0
- 3.0
- 5.0
- 6.0
- 2.0

492. Kapitalla bağlı əməliyyatlar hesabının balanslaşdırıcı maddəsi kimi çıxış edir:

- ✓ ümumi yığım
- ümumi xərc
- ümumi kəsir
- mənfəət
- ümumi istehlak

493. Nəticəsi ölkənin valyuta xərclənməsinə gətirən əməliyyatlar tədiyyə balansının hansı hissəsində əks etdirilir ? (

- ✓ Debet
- xidmətlər balansında
- transfertlər balansında
- passivlər balansında
- Kredit

494. Nəticəsi ölkəyə valyuta gətirən əməliyyatlar tədiyyə balansının hansı hissəsində əks etdirilir?

- ✓ Kredit
- Debet
- Transfertlər balansında
- Passivlərin dəyişməsində

495. Tədiyyə balansında əməliyyatlar hansı qiymətlərlə qiymətləndirilir?

- ✓ bazar qiymətləri ilə
- əsas qiymətlə
- dolaylı qiymətlə
- faktor qiymətlə
- istehlakçı qiymətləri ilə

496. Tədiyyə balansında kredit və debet yazılışları arasındakı ümumi fərq (kənarlaşma) nəyi anladır

- ✓ “xalis səhvləri və buraxılmaları”
- “xalis kreditləşməni”
- “xalis borclanmanı”
- “brutto səhvləri və buraxılmaları
- “xalis mənfəəti”

497. Verilənlərdən hansı tədiyyə balansının qurulmasının əsas prinsipi

- ✓ ikili qeydiyyat
- əməliyyatların bir qisminin əhatə olunması
- onun üsurləri arasında əlaqənin olmaması
- təkrar uçot
- ikili standart

498. Tədiyyə balansının məlumatlarından istifadə olunur:

- ✓ maliyyə və xarici ticarət münasibətləri sahəsində proteksionist tədbirlərin həyata keçirilməsində
- xarici ticarət münasibətləri sahəsində fərdiləşdirmə tədbirlərin həyata keçirilməsində
- maliyyə münasibətləri sahəsində fərdi tədbirlərin həyata keçirilməsində
- istehlak tələblərinin yumşaldılmasında
- maliyyə və xarici ticarət münasibətləri sahəsində təkrar tədbirlərin həyata keçirilməsində

499. Tədiyyə balansı-bu:

- ✓ Müəyyən dövr ərzində Azərbaycan iqtisadiyyatının “yerdə qalan dünya” ilə beynəlxalq maliyyə əməliyyatlarını əks etdirən statistik hesabatdır
- Azərbaycan iqtisadiyyatının “yerdə qalan dünya” ilə beynəlxalq xidmət əməliyyatlarını əks etdirən statistik hesabatdır
- Müəyyən dövr ərzində Azərbaycan iqtisadiyyatının “yerdə qalan dünya” ilə istehlakının əməliyyatlarını əks etdirən statistik hesabatdır
- Azərbaycan iqtisadiyyatının “yerdə qalan dünya” ilə ticarətini əks etdirən statistik hesabatdır.
- müəyyən dövr ərzində Azərbaycan iqtisadiyyatında maliyyə əməliyyatlarını əks etdirən statistik hesabatdır

500. Müasir dövrdə Azərbaycanın tədiyyə balansının qurulması və onun əsas prinsiplərinin işlənilib hazırlanması hansı beynəlxalq təşkilatın tövsiyyəsi əsasında həyata keçirilir?

- ✓ Beynəlxalq Valyuta Fondu
- Dünya Bankı
- MDB
- Avropa Şurası
- Avropa İttifaqı